

**Sənaye məhsullarının son təyinatına  
görə təsnifatı (siyahısı)**

Grup kodu	Təsnifat kodu	Ad
000001	07.10.10.10	Dəmir filizləri
000001	07.10.10.20	Dəmir filizi konsentratları
000001	07.21.10.00	Uran və torium filizləri
000001	07.29.11.00	Mis filizi və konsentratları
000001	07.29.12.00	Nikel filizi və konsentratları
000001	07.29.13.00	Aliminium filizi və konsentratları
000001	07.29.14.10	Tərkibində qızıl olan filiz və konsentratlar
000001	07.29.14.20	Tərkibində gümüş olan filiz və konsentratlar
000001	07.29.14.30	Sair qiymətli metal filizləri və konsentratları
000001	07.29.15.10	Qalay filizi və konsentratları
000001	07.29.15.20	Qurğuşun filizi və konsentratları
000001	07.29.15.30	Sink filizi və konsentratları
000001	07.29.19.10	Volfram filizi və konsentratları
000001	07.29.19.20	Titan filizi və konsentratları
000001	07.29.19.30	Manqan filizi və konsentratları
000001	07.29.19.40	Kobalt filizi və konsentratları
000001	07.29.19.50	Molibden filizi və konsentratları
000001	07.29.19.60	Xrom filizi və konsentratları
000001	07.29.19.90	Digər qruplara daxil edilməyən tərkibində dəmir olmayan sair metal filizi və konsentratları
000001	08.11.11.30	Dekorativ və ya tikinti üçün mərmər və travertin
000001	08.11.11.50	Dekorativ və ya tikinti üçün sair əhəng daşı, alebastr
000001	08.11.12.30	Abidə və ya tikinti üçün qranit
000001	08.11.12.90	Abidə və ya tikinti üçün sair daş
000001	08.11.20.30	Təbii və sintetik gips və anhidrid
000001	08.11.20.50	Əhəngdaşı
000001	08.11.30.10	Təbaşir
000001	08.11.30.30	Susuzlaşdırılmamış dolomit
000001	08.11.30.50	Susuzlaşdırılmış və bişmiş dolomit
000001	08.11.30.70	Aqlomerasiya edilmiş dolomit (qudronlanmış dolomit də daxil olmaqla)
000001	08.11.40.00	Şist
000001	08.12.11.50	Kvars qumu və ya sənaye təyinatlı qum
000001	08.12.11.90	Tikinti təyinatlı qum
000001	08.12.12.10	Çınqıl, qırma daş və xırda çay daşı

000001	08.12.12.20	Çınqıl
000001	08.12.12.30	Qırma daş və xırda çay daşı
000001	08.12.12.40	Xırdalanmış daş
000001	08.12.12.50	Mərmər qranulası, qırıntısı və tozu
000001	08.12.12.90	Sair daş qranulası, qırıntısı və tozu
000001	08.12.13.10	Makadam: qudronlanmış makadam
000001	08.12.13.20	Tikintidə istifadə olunan posa (şlak)
000001	08.12.13.50	Yol örtüyü üçün istifadə olunan daş (qudronlanmış makadam)
000001	08.12.21.10	Kaolin
000001	08.12.21.20	Kaolin gilləri
000001	08.12.22.10	Bentonit, attapulgit və sepiolit gilləri
000001	08.12.22.30	Odavamlı gil
000001	08.12.22.50	Adi gil və tikinti təyinatlı gil (kərpic, boru, keramit və sement istehsalı üçün olan gil də daxil olmaqla)
000001	08.12.22.90	Şamot gili
000001	08.91.11.30	Təbii kalsium fosfatlar, aluminiumkalsium fosfatları və fosfat təbəşiri
000001	08.91.11.50	Karnalit, silvit və başqa təbii kalium duzları
000001	08.91.12.30	Yandırılmamış dəmir piriti (yandırılmamış dəmir kolçedanı)
000001	08.91.12.50	Xam və ya təmizlənməmiş kükürd
000001	08.91.19.00	Kimya sənayesi və gübrə istehsalı üçün minerallar
000001	08.92.10.00	Torf
000001	08.93.10.10	Daş duz
000001	08.93.10.20	Xalis natrium xlorid
000001	08.93.10.30	Dəniz suyu
000001	08.93.10.40	Narın duz
000001	08.99.10.00	Təbii bitum və asfalt; bərk bitumlar və tərkibində asfalt bitumu olan maddələr
000001	08.99.21.50	Sortlaşdırılmamış almaz, qeyri-sənaye almazı, emal edilməmiş və ya sadəcə mişarlanmış, bölünmüş və ya ilkin emal edilmiş almaz
000001	08.99.21.90	Emal edilməmiş qiymətli və yarımqiymətli sair daşlar
000001	08.99.22.50	Pemza, təbii abraziv materiallar
000001	08.99.22.70	Emal edilməmiş sənaye almazı
000001	08.99.29.10	Təbii qrafit və sənaye təyinatlı kvars
000001	08.99.29.13	Təbii qrafit
000001	08.99.29.15	Sənaye təyinatlı kvars və kvarsitlər
000001	08.99.29.20	Diatomitlər
000001	08.29.29.40	Asbest

000001	08.29.29.90	Sair minerallar
000001	09.10.11.00	Neft və təbii qaz hasilatı ilə əlaqədar qazma xidmətləri
000001	09.10.12.00	Qazma buruqlarının quraşdırılması, təmiri və sökülməsi
000001	09.10.13.00	Daşınmaq üçün yerdən çıxarılan təbii qazın mayeləşdirilməsi və reqazifikasiyası
000001	09.90.11.00	Daş kömür hasilatı ilə əlaqədar yardımçı xidmətlər
000001	09.90.19.00	Digər qruplara daxil edilməyən dağ-mədən sənayesi və karxana işləri ilə əlaqədar sair yardımçı xidmətlər
000001	10.61.11.00	Təmizlənmiş düyü
000001	10.61.12.10	Doğranmış düyü
000001	10.61.12.20	Tam və ya yarımdoğranmış düyü
000001	10.61.12.30	Düyü yarması
000001	10.61.21.00	Buğda və çovdar qarışıq buğda unu
000001	10.61.22.00	Sair dənli bitkilərdən un
000001	10.61.23.00	Narın və iri üyüdülmüş bitki unu
000001	10.61.24.00	Çörək-bulka məmulatlarının hazırlanması üçün qarışıqlar
000001	10.61.31.30	Buğda yarması və iri üyüdülmüş unu
000001	10.61.31.50	Buğda qranulası
000001	10.61.32.30	Digər dənli bitkilərin yarması və iri üyüdülmüş unu
000001	10.61.32.50	Digər dənli bitkilərin qranulası
000001	10.61.33.00	Dənli bitkilərdən hazırlanmış səhər yeməyi, o cümlədən sair məhsullar
000001	10.61.40.00	Dənli bitkilərin emalından alınan kəpək, ələnti və sair tullantılar
000001	10.62.11.10	Niştastalar
000001	10.62.11.11	Buğda niştastası
000001	10.62.11.13	Qarğıdalı niştastası
000001	10.62.11.15	Kartof niştastası
000001	10.62.11.19	Sair niştastalar
000001	10.62.11.30	İnulin
000001	10.62.11.50	Quru və nəm buğda yapışqanı
000001	10.62.11.70	Dekstrinlər və sair şəkli dəyişdirilmiş niştastalar
000001	10.62.12.00	Tapiok və lopa, qranul şəklində niştasta alınan onun əvəzediciləri
000001	10.62.13.10	Qlükoza və qlükoza siropu
000001	10.62.13.20	Fruktoza, fruktoza siropu, izoqlükoza
000001	10.62.13.30	Maltodekstrin və maltodekstrin siropu
000001	10.62.13.90	Sair məhsullar

000001	10.62.14.30	Təmizlənmiş, kimyəvi tərkibi dəyişdirilməmiş qarğıdalı yağı və onun fraksiyaları
000001	10.62.14.50	Təmizlənmiş (saflaşdırılmış) qarğıdalı yağı
000001	10.62.20.00	Nişasta emalından alınan tullantılar və oxşar tullantılar
000001	10.91.10.20	Yonca unu və qranulası
000001	10.91.20.00	Lukarna yeməyi və həbi
000001	10.92.10.30	İt və pişiklər üçün yemlər
000001	10.92.10.50	Sair ev heyvanları üçün yemlər
000001	13.10.10.00	Yun piyi (lanolin də daxil edilməklə)
000001	13.10.21.10	İpək lifi
000001	13.10.21.20	Yun lifi
000001	13.10.21.30	Daranmış pambıq lifi
000001	13.10.21.40	Didilmiş, əyrilməmiş kətan lifi
000001	13.10.21.50	Emal edilmiş, əyrilməmiş lifli bitki lifləri
000001	13.10.22.00	Yağsızlaşdırılmış və ya kardodaranmış, kardodaranmamış və ya daraqla daranmamış yun
000001	13.10.23.10	Yunun və ya heyvanların nazik və qalın tüklerinin daranması
000001	13.10.24.00	Daranmış və ya kardodaranmış heyvan yunu və ya kobud tükü
000001	13.10.25.00	Daranmış və ya kardodaranmış pambıq
000001	13.10.26.00	Emal edilmiş, əyrilməmiş cüt və sair toxuculuq lifləri (kətan, əsil çətənə və ramidən başqa)
000001	13.10.29.00	Emal edilmiş, əyrilməmiş sair bitki lifləri
000001	13.10.31.30	Sintetik ştapel ipliyi
000001	13.10.32.50	Süni ştapel ipliyi
000001	13.10.40.10	Daranmamış ipək tullantıları
000001	13.10.50.10	Pərakəndə satış üçün qablaşdırılmamış yun iplik
000001	13.10.61.10	Pərakəndə satış üçün qablaşdırılmamış pambıq ipliyi
000001	13.10.62.00	Pambıq tikiş sapları
000001	13.10.71.00	Kətan ipliyi
000001	13.10.72.00	Jüt ipliyi və ya sair toxuculuq liflərinin ipliyi; sair toxuculuq bitki liflərinin ipliyi; kağız ipliyi
000001	13.10.81.00	Pərakəndə satış üçün əyrilmiş və ya əyrilməmiş süni liflərdən sarınmış iplik
000001	13.10.82.00	Tikiş sapından başqa tərkibində 85%-dən çox sintetik ştapel lifləri olan iplik

000001	13.10.83.00	Tikiş sapından başqa tərkibində 85%-dən az sintetik ştapel lifləri olan iplik
000001	13.10.84.00	Pərakəndə satış üçün nəzərdə tutulmamış süni ştapel liflərindən olan iplik
000001	13.10.85.00	Süni və sintetik filament saplardan və liflərdən olan tikiş sapsları və iplik
000001	13.10.91.00	Yunun və ya heyvanların nazik və ya qalın tükələrinin didilmiş tullantıları
000001	13.10.92.00	Didilmiş tullantılar və sair pambıq tullantıları
000001	13.10.93.00	Təbii toxuculuq ipliğinin hazırlanması
000001	13.20.11.00	Təbii ipəkdən və ya ipək tullantılarından parçalar
000001	13.20.12.00	Daranmış və ya kardo daranmış heyvan yunundan və ya heyvanların zərif və ya kobud tükündən parçalar
000001	13.20.13.30	Tərkibində 85%-dən çox kətan olan kətan parçalar
000001	13.20.13.50	Tərkibində 85%-dən az kətan olan pambıq qatılmış kətan parçalar
000001	13.20.13.60	Tərkibində 85%-dən az kətan olan sair qatışıqlı kətan parçalar
000001	13.20.14.00	Cüt və sair toxuculuq liflərindən naxışlı parçalar (kətan, əsil çətənə və ramidən başqa)
000001	13.20.19.00	Sair toxuculuq bitki liflərindən naxışlı parçalar
000001	13.20.20.10	Səthi sıxlığı 200q\kv.m-dən az olan rənglənməmiş pambıq parçalar
000001	13.20.20.20	Tibbi tənzif
000001	13.20.20.30	Səthi sıxlığı 200q\kv.m-dən az olan rənglənməmiş pambıq parçalar
000001	13.20.20.40	Səthi sıxlığı 200q\kv.m-dən çox olan rənglənməmiş pambıq parçalar
000001	13.20.20.50	Səthi sıxlığı 200q\kv.m-dən çox olan rənglənməmiş pambıq parçalar
000001	13.20.20.60	Səthi sıxlığı 200q\kv.m-dən çox olan pambıq parçalar, denim
000001	13.20.31.30	Yüksək davamlılığı olan sintetik və süni sapslardan parçalar
000001	13.20.31.50	Sintetik kompleks sapslardan parçalar
000001	13.20.31.70	Süni kompleks sapslardan parçalar
000001	13.20.32.10	Tərkibində 85%-dən çox sintetik ştapel lifləri olan parçalar
000001	13.20.32.20	Rənglənməmiş pambıq qatışıqlı sintetik liflərdən parçalar

000001	13.20.32.30	Rənglənmiş pambıq qatışıqlı sintetik liflərdən parçalar
000001	13.20.32.40	Daranmış yun qatışıqlı sintetik ştapel liflərindən parçalar
000001	13.20.32.90	Sair qatışıqlı sintetik ştapel liflərindən parçalar
000001	13.20.33.30	Rənglənməmiş süni ştapel liflərinədən parçalar
000001	13.20.33.50	Rənglənmiş süni ştapel liflərinədən parçalar
000001	13.20.41.00	Toxuma kağız parçalar və sünəl parçalar (sair xovlu parçalar və ensiz parçalar)
000001	13.20.42.10	Xovlu parçalar və pambıqdan oxşar xovlu parçalar
000001	13.20.42.20	Tiftikli dəsmal və oxşar parçalar
000001	13.20.42.30	Qaytanlı parçalar
000001	13.20.43.00	Sair xovlu dəsmal parçalar və oxşar xovlu toxuma parçalar (ensiz parçalardan başqa)
000001	13.20.44.00	Tənzif (ensiz parçalardan başqa)
000001	13.20.45.00	Xalçalardan başqa, qarışıq toxuma parçalar
000001	13.20.46.00	Şüşə lifindən toxuma parçalar (ensiz parçalar da daxil edilməklə)
000001	13.20.50.00	Süni toxuma parçalar
000001	13.30.11.10	Sapların rənglənməsi üzrə xidmətlər
000001	13.30.11.20	Liflərin və ipliyin rənglənməsi üzrə xidmətlər
000001	13.30.12.10	İpək parçaların ağardılması
000001	13.30.12.20	Yun parçaların ağardılması
000001	13.30.12.30	Pambıq parçaların ağardılması
000001	13.30.12.40	Kətan və lifli bitki parçalarının ağardılması
000001	13.30.12.50	Sintetik lifli və kompleks saplı parçaların ağardılması
000001	13.30.12.60	Kompleks saplı və süni lifli parçaların ağardılması
000001	13.30.12.70	Xovlu və məxmər qaytanlı parçaların ağardılması
000001	13.30.12.80	Tiftikli dəsmal və oxşar parçaların ağardılması
000001	13.30.12.90	Trikotaj parçaların ağardılması
000001	13.30.13.10	İpək parçaların rənglənməsi
000001	13.30.13.20	Yun parçaların rənglənməsi
000001	13.30.13.30	Pambıq parçaların rənglənməsi
000001	13.30.13.40	Kətan və s. bitki lifli parçaların rənglənməsi

000001	13.30.13.50	Sintetik lifli və kompleks saplı parçaların rənglənməsi
000001	13.30.13.60	Kompleks saplı və süni lifli parçaların rənglənməsi
000001	13.30.13.70	Xovlu və məxmər qaytanlı parçaların rənglənməsi
000001	13.30.13.80	Tiftikli dəsmal və oxşar parçaların rənglənməsi
000001	13.30.13.90	Trikotaj parçaların və s. materialların rənglənməsi
000001	13.30.14.10	İpək parçalara naxış vurulması
000001	13.30.14.20	Yun parçalara naxış vurulması
000001	13.30.14.30	Pambıq parçalara naxış vurulması
000001	13.30.14.40	Kətan və s. bitki lifli parçalara naxış vurulması
000001	13.30.14.50	Sintetik lifli və kompleks saplı parçalara naxış vurulması
000001	13.30.14.60	Kompleks saplı və süni lifli parçalara naxış vurulması
000001	13.30.14.70	Xovlu və məxmər qaytanlı parçalara naxış vurulması
000001	13.30.14.80	Tiftikli dəsmal və oxşar parçalara naxış vurulması
000001	13.30.14.90	Trikotaj parçalara və s. materiallara naxış vurulması
000001	13.30.19.10	İpək parçaların sair bəzədilməsi
000001	13.30.19.20	Yun parçaların sair bəzədilməsi
000001	13.30.19.30	Pambıq parçaların sair bəzədilməsi
000001	13.30.19.40	Kətan və s. bitki lifli parçaların sair bəzədilməsi
000001	13.30.19.50	Sintetik lifli və kompleks saplı parçaların sair bəzədilməsi
000001	13.30.19.60	Kompleks saplı və süni lifli parçaların sair bəzədilməsi
000001	13.30.19.70	Xovlu və məxmər qaytanlı parçaların sair bəzədilməsi
000001	13.30.19.80	Tiftikli dəsmal və oxşar parçaların sair bəzədilməsi
000001	13.30.19.90	Trikotaj parçalara və s. materialların sair bəzədilməsi
000001	16.10.10.10	Xüsusi məhlul hopdurulmamış ağacdan dəmir yol və tramvay şpalları
000001	16.10.10.30	İynəyarpaqlı ağaclardan mişar materialları
000001	16.10.10.50	İynəyarpaqlı ağaclardan və başqa ağaclardan mişar materialları
000001	16.10.10.70	Parket üçün lövhələr

000001	16.10.21.10	İynəyarpaqlı ağaclardan metrə satılan taxta məmulatlar
000001	16.10.21.50	Sair ağaclardan metrə satılan taxta məmulatlar
000001	16.10.22.00	Ağac yunu; ağac unu
000001	16.10.23.00	Ağac talaşası və ya yonqarı
000001	16.10.31.10	Xüsusi məhlul hopdurulmuş iynəyarpaqlı ağaclardan şalbanlar
000001	16.10.31.90	Sair şalban üçün tirlər
000001	16.10.39.00	Sair kobud emal edilmiş ağac, yarılmış uzun ağac və paya da daxil edilməklə
000001	16.10.91.00	Ağac materiallarının qurudulması, doydurulması və ya kimyəvi üsulla işlənməsi xidmətləri
000001	16.21.11.00	Faner, fanerlənmiş lövhələr və oxşar laylı ağac
000001	16.21.12.00	Sair faner, faner panellər və ağacdan oxşar laylı materiallar
000001	16.21.13.00	Ağac-yonqar pilitələri, ağacdan və sair ağac materialından oxşar pilitələr
000001	16.21.14.00	Ağac-lifli pilitələr və ya digər ağac materiallarından pilitələr
000001	16.21.21.00	Şpon və yapışdırılmış faner üçün təbəqələr və uzununa mişarlanmış, hissələrə kəsilmiş, yaxud qabığı soyulmuş, qalınlığı 6 mm-dən çox olmayan sair oduncaqlar
000001	16.21.22.00	Bloklar, piletələr, tirlər və ya profillər şəklində preslənmiş oduncaqlar
000001	16.21.91.00	Ağac və panelin işlənməsi üzrə xidmətlər
000001	16.22.10.00	Yığma parket döşəmələr
000001	16.23.11.10	Taxta pəncərələr və onların çərçivələri
000001	16.23.11.50	Taxta bloklar, çərçivələr, qapılar, qapı astanaları
000001	16.23.12.10	Taxta lövhə parket
000001	16.23.12.30	Beton tikinti işləri üçün taxtabənd
000001	16.23.12.50	Taxtapuş qont və çiləkən
000001	16.23.19.00	Başqa qruplara daxil edilməyən ağac tikinti konstruksiyaları və xarratlıq məmulatları
000001	16.23.20.00	Yığma ağac tikinti konstruksiyaları
000001	16.24.11.00	Taxta altlıqlar, bortlu altlıqlar və sair yükləmə lövhələri
000001	16.24.12.00	Taxtadan çəllək və çəllək məmulatları
000001	16.24.13.00	Sair taxta tara və onun hissələri



000001	16.29.11.00	Ağacdən alətlər, alətlərin gövdələri, dəstəkləri, şotka və süpürgələrin dəstəkləri, ayaqqabı qəlibləri və ayaqqabı genəltmək üçün alətlər
000001	16.29.12.00	Ağacdən yeməxana və mətbəx ləvazimatları
000001	16.29.13.00	Ağac mozaika (şəbəkə) və naxışlanmış ağac, zərgərlik məmulatı və ya bıçaqlar üçün futlyarlar, heykəlciklər və ağacdən sair bəzək əşyaları
000001	16.29.14.00	Şəkillər, fotoşəkillər, güzgülər və ya oxşar əşyalar üçün taxta çərçivələr və taxtadan sair məmulatlar
000001	16.29.21.00	Girdələşdirilmiş və ya kiçik tir, lövhə, təbəqə yaxud zolaqlar şəklində kobud emal edilmiş təbii mantar; xırdalanmış, dənəvərləşdirilmiş və ya üyüdülmüş mantar; mantar tullantıları
000001	16.29.22.00	Təbii mantardan məmulatlar
000001	16.29.23.00	Aqlomerasiya edilmiş mantardan kiçik tirlər, lövhələr, təbəqələr, istənilən formada kirəmit, bütöv silindirlər
000001	16.29.24.00	Aqlomerasiya edilmiş mantar; digər qruplara daxil edilməyən aqlomerasiya edilmiş mantardan məmulatlar
000001	16.29.25.00	Pirəmdən, espartodan və ya sair hörmə materiallarından məmulat; səbətlər və hörmə məmulatlar
000001	16.29.91.00	Mebeldən başqa, ağac və mantar və saman və hörgü materiallarının istehsalı üzrə xidmətlər
000001	17.11.11.00	Kimyəvi yolla alınan ağac sellülozu, həll olunan növlər
000001	17.11.12.10	İynəyarpaqlı ağaclardan natriumlu və ya sulfatlı ağac sellülozu
000001	17.11.12.50	Enliyarpaqlı ağaclardan natriumlu və ya sulfatlı ağac sellülozu
000001	17.11.13.10	İynəyarpaqlı ağaclardan sulfatlı ağac sellülozu
000001	17.11.13.50	Enliyarpaqlı ağaclardan sulfatlı ağac sellülozu
000001	17.11.14.10	Ağac kütləsi
000001	17.11.14.30	Yarımsellüloza
000001	17.11.14.50	Sair lifli bitki materiallarından kağız kütləsi
000001	17.12.11.00	Rulonlarla və ya vərəqlərlə qəzet kağızı
000001	17.12.12.00	Əllə tökülən kağız və karton

000001	17.12.13.10	Foto-istilik və elektrikə həssas kağızlar üçün əsas olan kağız və karton
000001	17.12.13.30	Köçürücü kağızlar üçün əsas olan kağız
000001	17.12.13.50	Divar kağızı üçün əsas olan kağız
000001	17.12.14.10	Səthi sıxlığı 40 q/kv.m-dən az olan qrafik məqsədli kağız, karton
000001	17.12.14.30	Səthi sıxlığı 40-150 q/kv.m olan qrafik məqsədli kağız, karton
000001	17.12.14.50	Səthi sıxlığı 150 q/kv.m-dən çox olan qrafik məqsədli kağız, karton
000001	17.12.20.30	Məişət-təsərrüfat və sanitariya-gigiyena təyinatlı kağız; sellüloz vatası
000001	17.12.20.50	Məişət-təsərrüfat təyinatlı qırıqdırılmış kağız, papiros kağızı
000001	17.12.20.90	Sair məişət-təsərrüfat təyinatlı kağız
000001	17.12.31.30	Ağardılmamış tara kartonu
000001	17.12.31.90	Sair tara kartonu
000001	17.12.32.00	Ağardılmış kraftlayner; örtüklü kraftlayner
000001	17.12.33.00	Yarım kimyəvi büzmələnmiş kağız
000001	17.12.34.00	Təkrar istifadə olunmuş büzmələnmiş kağız və sair büzmələnmiş kağız
000001	17.12.35.10	Bütün qatları ağardılmış çoxqatlı kağız və karton
000001	17.12.35.30	Yalnız üst qatı ağardılmış çoxqatlı kağız və karton
000001	17.12.35.50	Yalnız çöl qatları ağardılmış çoxqatlı kağız və karton
000001	17.12.35.70	Sair çoxqatlı kağız və karton
000001	17.12.41.10	Kisə üçün kreplənməmiş və ya büzmələnmiş kraft-kağız
000001	17.12.41.30	Sair kraft-kağız
000001	17.12.41.50	Kisə üçün kreplənmiş və ya büzmələnmiş kraft-kağız
000001	17.12.42.10	Sulfitlənmiş qablaşdırma kağızı
000001	17.12.42.30	Böyük rulon və vərəqlərdə filtr kağızı və kartonu
000001	17.12.42.40	Üzlük karton üçün əsas olan kağız və karton
000001	17.12.42.50	Səthi sıxlığı 150 q/kv.m az olan sair kağız və karton
000001	17.12.42.60	Səthi sıxlığı 150 q/kv.m az olan büzmələnmək üçün kağız və karton
000001	17.12.42.70	Səthi sıxlığı 150-225 q/kv.m olan kağız və karton
000001	17.12.42.80	Səthi sıxlığı 225 q/kv.m-dən çox olan kağız və karton

000001	17.12.43.00	Süzgəc kağızı və karton; tikinti üçün karton
000001	17.12.44.10	Format üzrə kəsilməyən papiros kağızı
000001	17.12.44.20	Sair təbaşirlənməmiş kağız və karton
000001	17.12.51.00	Örtüksüz, çöl qatı ağardılmış karton
000001	17.12.59.00	Sair ?rt?ks?z karton
000001	17.12.60.10	Bitki perqamenti
000001	17.12.60.30	Yağkeçirməyən kağız
000001	17.12.60.50	Kalka
000001	17.12.60.70	Perqamin və sair şəffaf və ya yarımsəffaf cilalanmış kağız
000001	17.12.71.30	Qatları bitum və s. birləşdirilmiş çoxlaylı kağız
000001	17.12.71.50	Samandan hazırlanan da daxil edilməklə çoxqatlı kağız və karton
000001	17.12.72.30	Kreplənmiş və naxış basılmış kraft-kağız (kisə kağızından başqa)
000001	17.12.72.50	Büzmələnməmiş, kreplənmiş və s. digər kağız və karton
000001	17.12.73.30	Səthi sıxlığı 150 q/kv.m-dən çox olmayan təbaşirlənmiş kağız
000001	17.12.73.50	Səthi sıxlığı 150 q/kv.m-dən çox olan təbaşirlənmiş yazı kağızı
000001	17.12.73.60	Təbaşirlənmiş yüngül yazı kağızı
000001	17.12.73.70	Sair təbaşirlənmiş yazı kağızı
000001	17.12.74.30	Sair təbaşirlənmiş kraft-kağız, yazı kağızından başqa
000001	17.12.74.50	Təbaşirlənmiş, ağardılmış kağız
000001	17.12.74.70	Sair təbaşirlənmiş kağız
000001	17.12.75.30	Sair təbaşirlənmiş kraft-karton, yazı üçün olan kartondan başqa
000001	17.12.75.50	Təbaşirlənmiş, ağardılmış karton
000001	17.12.75.70	Sair təbaşirlənmiş karton
000001	17.12.76.30	Karbonlu və oxşar üzüköçürmə kağızı
000001	17.12.76.50	Eni 36 sm-dən çox olan özüzüköçürən kağız
000001	17.12.76.90	Sair üzüköçürən kağız
000001	17.12.77.10	Qudronlanmış, bitumlanmış və asfaltlanmış kağız və karton
000001	17.12.77.30	Özüyapışan kağız və karton
000001	17.12.77.50	Təbaşirlənmiş və plastik kütlə ilə laminə edilmiş kağız və karton
000001	17.12.77.60	Təbaşirlənmiş parafin, yağ və ya qliserinlə örtülmüş kağız və karton
000001	17.12.77.70	Sair kağız, karton, sellüloz vata və sellüloz liflərdən parçalar
000001	17.12.77.90	Kağız və karton tullantıları və makulatura

000001	17.12.78.00	Kaolin, yaxud sair yaxud qeyri-üzvi maddələrlə örtülmüş çöl qatı ağardılmış karton (məktub yazmaq, çap etmək üçün və sair qrafik məqsədlə istifadə edilən kartondan başqa)
000001	17.12.79.00	Kaolin, yaxud sair yaxud qeyri-üzvi maddələrlə örtülmüş sair karton (məktub yazmaq, çap etmək üçün və sair qrafik məqsədlə istifadə edilən kartondan başqa)
000001	17.21.11.00	Rulonlarla və ya vərəqlərlə büzmələnmiş kağız və karton
000001	17.21.12.00	Kağız kisələr və paketlər
000001	17.21.13.00	Büzmələnmiş kağızdan və ya kartondan qutular, yeşiklər və çantalar
000001	17.21.14.00	Büzməlməmiş kağızdan və ya kartondan qatlama qutular, yeşiklər və çantalar
000001	17.21.15.00	Kağızdan hazırlanan kartotekalar üçün yeşiklər, məktublar üçün qutular, sənədlərin saxlanması üçün yeşiklər və idarələrdə, mağazalarda istifadə edilən oxşar məmulatlar və s.
000001	17.22.11.10	Tualet kağızı
000001	17.22.11.30	Kağızdan burun dəsmalları, gigiyenik və kosmetik salfetlər, dəsmallar
000001	17.22.12.10	Kağızdan gigiyenik dəsmallar və tamponlar
000001	17.22.12.30	Burun dəsmalları, uşaq əskiləri və oxşar sanitar-gigiyenik vasitələr
000001	17.22.12.50	Kağızdan geyim və geyim aksesuarları
000001	17.22.12.90	Sair kağız məişət, sanitar-gigiyenik və tibbi məmulatlar
000001	17.22.13.00	Kağızdan və ya kartondan sinilər, bulyudlar, boşqablar, fincanlar və s.
000001	17.23.11.10	Surətçixarma kağızı; özürətçixaran kağız, surətçixarma aparatları üçün trafaretlər və kağızdan ofset təbəqələr və sair
000001	17.23.11.30	Zolaq şəkilli və ya rulonda özüyapışan kağız
000001	17.23.11.50	Zolaq şəkilli və ya rulonda yapışqanlı kağız
000001	17.23.12.10	Zərflər
000001	17.23.12.50	Şəkilsiz poçt açıqçaları və s.
000001	17.23.12.70	İçində kağız dəftərxana ləvazimatı olan kağız və ya karton qutular

000001	17.23.13.00	Dəftərxana ləvazimatlarından, kağız və ya kartondan jurnallar, mühasibat kitabları, cildləyicilər, formalar və sair ləvazimatlar
000001	17.23.14.30	Çap edilmiş, basmanaxışlı və ya dəlinmiş məktub və s. üçün karton və kağız
000001	17.23.14.50	Orqtexnika üçün kağız
000001	17.24.11.10	Basmanaxışlı divar kağızı
000001	17.24.11.30	Üstü plastik kütlə ilə örtülmüş divar kağızı
000001	17.24.11.50	Üstü dekorativ materialla örtülmüş divar kağızı
000001	17.24.11.90	Pəncərə üçün şəffaf kağız və sair divar kağızı
000001	17.24.12.00	Divara çəkilmək üçün toxuculuq materialları
000001	17.29.11.00	Kağız və ya kartondan etikətlər
000001	17.29.12.10	Kağız və ya kartondan bloklar, təbəqələr və lövhələr
000001	17.29.12.20	Əsası kağızdan və ya kartondan olan döşəmə örtükləri üçün materiallar
000001	17.29.19.00	Papiros kağızı; bobinalar, makaralar, gilizlər və oxşar məmulatlar; kağız və karton filtrlər, digər qruplara daxil edilməyən sair kağız və karton məmulatları
000001	20.11.11.20	Arqon
000001	20.11.11.30	Digər təsirsiz qazlar
000001	20.11.11.50	Hidrogen
000001	20.11.11.60	Azot
000001	20.11.11.70	Oksigen
000001	20.11.12.30	Karbon dioksid
000001	20.11.12.50	Kükürd trioksidi;arsen anhidridi
000001	20.11.12.70	Azon oksidləri
000001	20.11.12.90	Sair qeyri-üzvi qeyri-metal birləşmələri
000001	20.11.13.00	Maye və sıxılmış hava
000001	20.12.11.30	Sink oksidi və peroksidi
000001	20.12.11.50	Titan oksidləri
000001	20.12.12.10	Xrom oksidləri və hidrokidləri
000001	20.12.12.30	Manqan oksidləri
000001	20.12.12.50	Qurğuşun oksidləri
000001	20.12.12.70	Mis oksidləri və hidrokidləri
000001	20.12.19.10	Dəmir oksidləri və hidrokidləri
000001	20.12.19.30	Kobalt oksidləri və hidrokidləri
000001	20.12.19.50	Litium və vanadium oksidləri və hidrokidləri

000001	20.12.19.60	Nikel oksidləri və hidrokidləri
000001	20.12.19.90	Sair metal oksidləri və hidrokidləri
000001	20.12.21.10	Dispers boyaq maddələri və onların əsasında qatışıqlar
000001	20.12.21.20	Turşu boyaq maddələri və əsasları
000001	20.12.21.30	Əsaslı boyaq maddələri və onların əsasında qatışıqlar
000001	20.12.21.40	Vasitəsiz boyaq maddələri və onların əsasında qatışıqlar
000001	20.12.21.60	Ağardıcı kimi istifadə edilən sintetik üzvi maddələr
000001	20.12.21.70	Boyaq lakları
000001	20.12.22.50	Bitki mənşəli aşılایıcı ekstraktlar
000001	20.12.22.70	Bitki və ya heyvan mənşəli boyaq maddələri
000001	20.12.23.30	Sintetik üzvi və qeyri-üzvi tanin (aşılایıcı) maddələri
000001	20.12.23.50	Sintetik qeyri-üzvi tanin (aşılایıcı) maddələri
000001	20.12.24.00	Digər qruplara daxil edilməyən boyaq maddələri
000001	20.13.11.00	Təmizlənmiş uran və plutonium və onların birləşmələri
000001	20.13.12.00	Tükənmiş uran, torium və onların birləşmələri
000001	20.13.13.00	Sair radioaktiv elementlər və izotoplar və onların birləşmələri; ərintilər, dispersiyalar, keramik məhsullar və qarışıqlar, izotoplar və onların birləşmələri
000001	20.13.14.00	Nüvə reaktorları üçün şüalandırılmamış yanacaq elementləri (kassetlər)
000001	20.13.21.10	Xlor, yod, ftor və brom
000001	20.13.21.20	Kükürd
000001	20.13.21.30	Sair karbohidrogenlər
000001	20.13.21.40	Bor, tellur
000001	20.13.21.50	Silisiyum
000001	20.13.21.60	Fosfor
000001	20.13.21.70	Arsen
000001	20.13.21.90	Selen
000001	20.13.22.00	Qeyri-metalların halogenid və kükürd birləşmələri
000001	20.13.23.20	Qələvi metallar
000001	20.13.23.30	Kalsium
000001	20.13.23.50	Stronsium və barium
000001	20.13.23.70	Qələvi-torpaq metallar, skandium və ittrium
000001	20.13.23.80	Civə

000001	20.13.24.10	Xlor turşuları
000001	20.13.24.30	Kükürd turşuları
000001	20.13.24.50	Fosfor turşuları və anhidridi
000001	20.13.24.60	Bor oksidləri və turşuları
000001	20.13.24.70	Hidrogen ftor, silisium və kükürd dioksidləri
000001	20.13.25.20	Natrium hidroksid
000001	20.13.25.30	Kalium hidroksid
000001	20.13.25.50	Natrium və kalium peroksidləri
000001	20.13.25.60	Maqnezium, stronsium və barium hidroksid və peroksidləri
000001	20.13.25.70	Alüminium hidroskidi
000001	20.13.25.80	Hidrazin və hidrosilamin və onların qeyri-üzvi duzları
000001	20.13.31.10	Ftorsilikat, ftoralüminat və ftoru sair kompleks duzları
000001	20.13.31.30	Ammonium xloriddən başqa xloridlər
000001	20.13.31.50	Xloroksidlər, mis və s. metalların xlor hidrokaidləri
000001	20.13.31.70	Bromid və bromoksidlər; yodit və yodoksidlər
000001	20.13.32.00	Hipoxloritlər, xloratlar və perxloratlar
000001	20.13.41.00	Sulfidlər, sulfitlər və sulfatlar
000001	20.13.42.10	Kalium nitratdan başqa nitratlar
000001	20.13.42.20	Fosfinat və fosfonatlar
000001	20.13.42.30	Mononatriumfosfat və dinatriumfosfat
000001	20.13.42.40	Kalsiumhidrofosfat
000001	20.13.42.50	Trinatriumfosfat, kaliumfosfat və s.kalsiumfosfatlar
000001	20.13.42.70	Natriumtripolifosfat
000001	20.13.43.10	Natrium karbonat
000001	20.13.43.20	Natrium hidrokarbonat
000001	20.13.43.30	Kalium karbonat
000001	20.13.43.40	Kalsium karbonat
000001	20.13.43.50	Barium karbonat
000001	20.13.43.60	Qurğuşun karbonat
000001	20.13.43.70	Sair karbonatlar
000001	20.13.51.10	Alüminatlar
000001	20.13.51.20	Sink və qurğuşun xromatları
000001	20.13.51.30	Natrium və kalium dixromatları, sair xromatlar və peroksi-xromatlar
000001	20.13.51.40	Manqanit, manqanat və permanqanatlar
000001	20.13.51.50	Molibdatlar
000001	20.13.51.60	Volframatlar
000001	20.13.51.70	Okso- və peroksometal turşularının sair duzları

000001	20.13.51.80	Qiymətli metallar və onların kolloid birləşmələri
000001	20.13.52.50	Distillə edilmiş su
000001	20.13.52.90	Sair qeyri-üzvi birləşmələr
000001	20.13.61.00	Ağır su; digər qruplara daxil edilməyən izotoplar və onların birləşmələri
000001	20.13.62.00	Sianidlər və kompleks sianidlər; fulminatlar, sianatlar və tiosianatlar; silikatlar; boratlar; perboratlar; sair qeyri-üzvi turşuların və peroksid turşularının duzları
000001	20.13.63.00	Hidrogen peroksid
000001	20.13.64.00	Fosfidlər; karbidlər; hidridlər; nitridlər; azidlər, silisidlər və boridlər
000001	20.13.65.00	Nadir torpaq metalları, ittrium və skandium birləşmələri
000001	20.13.66.00	Sublimasiya edilmiş, çökdürülmüş və kolloid kükürddən başqa, təmizlənmiş kükürd
000001	20.13.67.00	Yandırılmış dəmir piritləri (yandırılmış dəmir kolçedanı)
000001	20.13.68.00	Pyezoelektrik kvars; sair emal olunmamış sintetik və ya bərpa edilmiş qiymətli və ya yarımqiymətli daşlar
000001	20.14.11.20	Doymuş asiklik karbohidrogenlər
000001	20.14.11.30	Etilen
000001	20.14.11.40	Propilen
000001	20.14.11.50	Butilen
000001	20.14.11.60	Butadion-1,3 və izopren
000001	20.14.11.90	Sair doymamış karbohidrogenlər
000001	20.14.12.10	Sikloheksan; siklanlar, siklenlər və sikloterpenlər
000001	20.14.12.20	Benzol və toluol
000001	20.14.12.40	Ksilollar
000001	20.14.12.50	Stirol
000001	20.14.12.60	Etilbenzol
000001	20.14.12.70	Kumol
000001	20.14.12.80	Naftalin, antrasen
000001	20.14.12.90	Sair asiklik karbohidrogenlər
000001	20.14.13.00	Asiklik karbohidrogenlərin xlorlu törəmələri
000001	20.14.14.00	Kükürlü karbohidrogen törəmələri və nitritli, həm halogen, həm də qeyri-halogenli birləşmələr
000001	20.14.19.00	Sair karbohidrogen törəmələri
000001	20.14.21.00	Yağlı sənaye spirtləri
000001	20.14.22.00	Biratomlu spirtlər



000001	20.14.23.00	Qlikollar (diollar: ikiatomlu spirtlər), çoxatomlu spirtlər, siklik spirtlər və onların törəmələri
000001	20.14.24.00	Fenollar, fenolospirtlər və fenol törəmələri
000001	20.14.31.00	Çoxkarbonlu yağlı sənaye turşuları və onların törəmələri
000001	20.14.32.00	Doymuş asiklik çoxkarbonlu turşular və onların törəmələri
000001	20.14.33.10	Akril turşusu və onun duzları, sair monokarbon turşuları
000001	20.14.33.20	Akril turşusunun mürəkkəb efirləri
000001	20.14.33.30	Metakril turşusu və onun duzları
000001	20.14.33.40	Metakril turşusunun mürəkkəb efirləri
000001	20.14.33.50	Olein, linol və linolen turşuları, onların duzları və mürəkkəb efirləri
000001	20.14.33.70	Aromatik monokarbon turşuları və s.
000001	20.14.34.00	Tərkibində oksigen olan əlavə funksional qruplarla aromatik yarımkarbon və karbon turşuları; salisil turşusundan və onun duzlarından başqa, onların törəmələri
000001	20.14.41.00	Ammonium funksional qrupları ilə birləşmələr
000001	20.14.42.00	Lizin və qlütamin turşularından başqa, tərkibində oksigen olan funksional qrupları da özünə daxil edən ammonium birləşmələri
000001	20.14.43.00	Ureinlər: tərkibində funksional karboksimid qrupları olan birləşmələr; tərkibində funksional nitril qrupları olan birləşmələr; onların törəmələri
000001	20.14.44.00	Tərkibində azot olan sair funksional qruplarla birləşmələr
000001	20.14.51.00	Kükürdlü üzvi birləşmələr və sair üzvi və qeyri-üzvi birləşmələr
000001	20.14.52.00	Digər qruplara daxil edilməyən geterosiklik birləşmələr
000001	20.14.53.00	Tərkibində fosfor olan turşuların mürəkkəb efirləri və sair qeyri-üzvi turşuların mürəkkəb efirləri; onların törəmələri
000001	20.14.61.00	Aldehid funksiyalı birləşmələr
000001	20.14.62.00	Keton və xinoin funksiyalı birləşmələr
000001	20.14.63.00	Sadə efirlər, üzvi peroksidlər, epoksidlər, asetallar və yarımasetallar və onların törəmələri

000001	20.14.64.00	Digər qruplara daxil edilməyən fermentlər və sair üzvi birləşmələr
000001	20.14.71.20	Yanmış sümük
000001	20.14.71.30	Təmizlənmiş və təmizlənməmiş tallo yağı
000001	20.14.71.40	Skipidar və sair
000001	20.14.71.50	Qətran turşuları; kanifol spirti və yağı
000001	20.14.71.70	Ağac qətranı, ondan hazırlanan yağlar, ağac və sair kreozotu və sair
000001	20.14.72.00	Ağac kömürü
000001	20.14.73.00	Daş kömür qətranının yüksəktemperaturlu distilləsindən alınan yağlar və sair məhsullar;
000001	20.14.74.00	Tərkibində 80%-dən çox spirt olan denaturatlaşdırılmamış etil spirti
000001	20.14.75.00	Etil spirti və denuratlaşdırılmış sair spirtlər
000001	20.14.80.00	Söyüd yağından başqa, sellüloz istehsalından alınan qələvi qalıqları
000001	20.15.10.50	Nitrat turşusu; sulfonitrat turşuları
000001	20.15.10.70	Ammonyak
000001	20.15.20.10	Ammonium xlorid
000001	20.15.20.30	Nitritlər
000001	20.15.20.50	Nitrat turşusunun kalium duzları
000001	20.15.20.60	Triammoniumfosfat
000001	20.15.20.70	Ammonium karbonatlar
000001	20.15.31.00	Sidik cövhəri
000001	20.15.32.00	Ammonium sulfat
000001	20.15.33.00	Ammonium nitrat
000001	20.15.34.70	Kalsium sianamid
000001	20.15.34.80	Kalsium nitrat və ammonium nitrat qatışığının ikili duzları
000001	20.15.34.90	Sair mineral və ya kimyəvi azot gübrələri
000001	20.15.35.00	Ammonium- nitratla kalsium karbonatın qarışıqları
000001	20.15.39.00	Sair azot birləşmələri və qarışıqları
000001	20.15.41.10	İkiqat superfosfat
000001	20.15.41.20	Fosforit unu
000001	20.15.41.30	Presipitat
000001	20.15.49.00	Sair fosfat gübrələri
000001	20.15.51.00	Kalium xlorid
000001	20.15.52.00	Kalium sulfat
000001	20.15.59.00	Sair mineral və ya kimyəvi kalium gübrələri
000001	20.15.60.00	Natrium nitrat
000001	20.15.71.00	Üç qidalandırıcı gübrə; azot, fosfor və kalium gübrələri

000001	20.15.72.00	Ammonium hidrogenfosfat (diammonium fosfat)
000001	20.15.73.00	Monoammonium fosfat
000001	20.15.74.00	İki qidalandırıcı gübrə; azot və fosfor gübrələri
000001	20.15.75.00	İki qidalandırıcı gübrə; fosfor və kalium gübrələri
000001	20.15.76.00	Kalium-nitrat
000001	20.15.79.00	Digər qruplara daxil edilməyən mineral və ya kimyəvi gübrələr (azot, fosfor, kalium)
000001	20.15.80.00	Digər qruplara daxil edilməyən heyvan və ya bitki gübrələri
000001	20.16.10.30	Sıxlığı 0.94 az olan polietilen
000001	20.16.10.50	Sıxlığı 0.94 az olmayan polietilen
000001	20.16.10.70	İlkin formada vinilasetatlı etilen polimerləri
000001	20.16.10.90	İlkin formada sair polietilen
000001	20.16.20.30	İlkin formada polistirol
000001	20.16.20.50	İlkin formada akrilnitrillə stirol polimerləri (SAN)
000001	20.16.20.70	İlkin formada akrilnitrillə butadionstirol polimerləri (ABS-plastik)
000001	20.16.20.90	İlkin formada sair polistirol
000001	20.16.30.00	İlkin formada polivinilxlorid və ya sair halogenləşdirilmiş olefinlərin polimerləri
000001	20.16.40.00	İlkin formada poliasetallar, digər sadə poliefirlər və epoksid qətranları; ilkin formada pollikarbonatlar, alkid qətranları, poliyalların mürəkkəb efirləri və digər mürəkkəb efirlər
000001	20.16.51.30	İlkin formada polipropilen
000001	20.16.51.50	Sair
000001	20.16.52.00	İlkin formada vinil asetatlarının və ya sair mürəkkəb vinil efirlərinin polimerləri və sair vinil polimerləri
000001	20.16.53.00	İlkin formada poliakrilatlar
000001	20.16.54.00	İlkin formada poliamidlər
000001	20.16.55.00	İlkin formada karbomid qətranları, tiokarbomid qətranları və melamin qətranları
000001	20.16.56.00	İlkin formada sair aminoqətranlar, fenol qətranları və poliuretanlar
000001	20.16.57.00	İlkin formada silikonlar
000001	20.16.59.30	İlkin formada sair plastik kütlələr

000001	20.16.59.50	Plastik kütlə tullantıları, kəsikləri və skrap
000001	20.17.10.00	İlkin formada sintetik kauçuk
000001	20.20.11.00	İnsektisidlər
000001	20.20.12.00	Herbisidlər
000001	20.20.13.00	Cücərməyə qarşı vasitələr; bitkilərin böyüməsinin tənzimləyiciləri
000001	20.20.14.00	Dezinfeksiyaedici vasitələr
000001	20.20.15.00	Fungisidlər
000001	20.20.19.00	Sair pestisidlər və aqrokimyəvi məhsullar
000001	20.30.11.00	Su mühitində, akril və vinil polimerləri əsasında boyaq və laklar
000001	20.30.12.00	Susuz mühitdə, mürəkkəb poliefirləri, akril və ya vinil polimerləri əsasında boyaq və laklar
000001	20.30.21.00	Hazır piqmentlər, rəngboğucular və boyaqlar, şüşəvari mina və şirələr, anqoblar, maye lüstr və s.; şüşə-sement
000001	20.30.22.00	Sair boyaq və laklar; hazır sikkativlər
000001	20.30.23.00	Rəssamlar, şagirdlər və lövhə tərtibatçıları üçün boyaqlar; çalar boyaqları, həvəskar boyaqları və s
000001	20.30.24.00	Mətbəə boyaqları
000001	20.51.11.00	Propellent barıt və hazır partlayıcı maddələr
000001	20.52.12.00	Bikford fitilləri; detonasiya fitilləri; kapsul-detonatorlar; fitillər; elektrik detonatorları
000001	20.51.13.00	Fişənglər
000001	20.51.14.00	Signal raketləri, yağış raketləri, tüstü raketləri və fişənglərdən başqa, sair pirotexnika məmulatları
000001	20.51.20.00	Kibritlər
000001	20.52.10.10	Kazein yapışqanları
000001	20.52.10.20	Albuminlər, albuminatlar və onların törəmələri
000001	20.52.10.50	Sümük yapışqanı
000001	20.52.10.60	Tərkibində dekstrin və sair nişasta növləri olan yapışqanlar
000001	20.52.10.80	Kauçuk və plastik kütlə əsaslı adqezivlər
000001	20.52.10.90	Sair yapışqanlar və hazır adqezivlər
000001	20.53.10.00	Efir yağları

000001	20.59.11.00	Fotoqrafiya plastinləri və plyonkaları; ani fotosəkillər üçün işğahəssas, ekspozisiyalandırılmamış plyonkalar; fotokağız
000001	20.59.12.00	Fotoqrafiyada istifadə edilən işğahəssas emulsiya, fotoqrafiyada istifadə edilən, digər qruplara daxil edilməyən kimyəvi birləşmələr
000001	20.59.20.00	Kimyəvi cəhətdən dəyişdirilmiş heyvan və bitki piyləri və yağları; heyvan və ya bitki piylərinin, yaxud yağlarının yeyilməyən qatışıqları
000001	20.59.30.00	Yazı yazmaq və ya şəkil çəkmək üçün mürəkkəblər və sair mürəkkəblər
000001	20.59.41.00	Sürtkü materialları
000001	20.59.42.00	Antidetonsion tərkiblər (antidetonatorlar); mineral yağlar və oxşar məhsullar üçün aşqarlar
000001	20.59.43.00	Hidravlik əyləc mayeləri; antifrizlər və buz bağlamasına qarşı maddələr
000001	20.59.51.00	Digər qruplara daxil edilməyən pepton və protein maddələri və onların törəmələri; heyvanın ıçalatı
000001	20.59.52.00	Yapma üçün pastalar; dişlərin müalicəsində istifadə edilən mum və əsasını gips təşkil edən sair materiallar, digər qruplara daxil edilməyən diaqnostika və ya laboratoriya reagentləri
000001	20.59.53.00	Disk şəkilli kimyəvi elementlər və elektronikada istifadə edilən mürəkkəb kimyəvi birləşmələr
000001	20.59.54.00	Aktivləşdirilmiş kömür
000001	20.59.55.00	Bəzəkvurma vasitələri; boyamanı sürətləndirən boyayıcı tərkiblər və ya fiksəlayıcı boyaqlar və oxşar məhsullar
000001	20.59.56.00	Aşıləyıcı (metalın səthinin təmizlənməsi üçün) tərkiblər; flüslər; kauçukun vulkanizəsiyasını sürətləndiricilər, rezin və plastmas üçün plastifikatorlar və stabilizatorlar; digər qruplara daxil edilməyən katalizatorlar; qarışıq alkilbenzollar və alkilnaftalin
000001	20.59.57.00	Tökmə formaları və qəlibləri üçün əlaqəldirici maddələr; kimyəvi məhsullar

000001	20.59.59.00	Digər qruplara daxil edilməyən sair müxtəlif kimyəvi məhsullar
000001	20.59.60.30	Jelatin və jelatin törəmələri
000001	20.59.60.50	Albuminlər, albuminatlar və onların törəmələri
000001	20.60.11.10	Neylon və ya sair poliamidlərdən olan sintetik ştapel lifləri
000001	20.60.11.30	Poliefir sintetik ştapel lifləri
000001	20.60.11.70	Poliakrilonitril sintetik ştapel lifləri
000001	20.60.11.90	Sair sintetik ştapel lifləri
000001	20.60.12.30	Neylondan və digər poliamidlərdən yüksəkdavamlıqlı saplar (pərakəndə satış üçün qablaşdırılmamış)
000001	20.60.12.50	Poliefirlərdən yüksəkdavamlıqlı saplar (pərakəndə satış üçün qablaşdırılmamış)
000001	20.60.13.10	Teksturalanmış neylon və poliefir sapları (pərakəndə satış üçün qablaşdırılmamış)
000001	20.60.13.20	Teksturalanmış polipropilen və sair saplar (pərakəndə satış üçün qablaşdırılmamış)
000001	20.60.13.30	Sair təkqat neylon və ya başqa poliamid sapları (pərakəndə satış üçün qablaşdırılmamış)
000001	20.60.13.50	Sair təkqat poliefir sapları (pərakəndə satış üçün qablaşdırılmamış)
000001	20.62.13.70	Təkqat polipropilen sapları (pərakəndə satış üçün qablaşdırılmamış)
000001	20.60.13.90	Sair təkqat sintetik saplar (pərakəndə satış üçün qablaşdırılmamış)
000001	20.60.14.00	Sintetik monosaplar, sintetik toxuculuq materiallarından lentlər və s.
000001	20.60.21.00	Süni saplardan turna və kardodarama və daramadan keçməmiş süni ştapel lifləri
000001	20.60.22.00	Viskoz lifindən yüksəkdavamlıqlı saplar
000001	20.60.23.00	Teksturalanmış süni saplar və təkqat saplar
000001	20.60.24.10	Monosaplar, lentlər və oxşar məmulatlar
000001	20,60.24.90	Kimyəvi liflərin tullantıları
000001	22.11.11.00	Minik avtomobilləri üçün yeni pnevmatik rezin şinlər
000001	22.11.12.00	Motosikletlər və ya velosipedlər üçün yeni pnevmatik rezin şinlər

000001	22.11.13.00	Avtobuslar və ya yük maşınları, aviasiya üçün yeni pnevmatik rezin şinlər
000001	22.11.14.00	Kənd və meşə təsərrüfatı maşınları üçün və digər istehsal üçün pnevmatik rezin şinlər və təkərlər
000001	22.11.15.00	Rezin kameralar, iri və ya yastıqlı şinlər, əvəz etmək üçün protektorlar və çənber lentləri
000001	22.11.16.00	Rezin şinlərin bərpası üçün protektorlar
000001	22.11.20.30	İstifadə edilmiş rezin şinlər və təkərlər
000001	22.11.20.50	Bərpa edilmiş pnevmatik rezin şinlər və təkərlər
000001	22.19.10.00	İlkin formalarda və ya plastinlərdə, təbəqələrdə və ya zolaqlarda regenerasiya edilmiş rezinlər
000001	22.19.20.00	Vulkanlaşdırılmamış kauçuk və ondan hazırlanan məmulat; ebonitdən başqa, saplar, kordlar, plastinlər, təbəqələr, zolaqlar, qəliblər və profillər şəklində rezin
000001	22.19.30.00	Ebonitdən başqa, rezin borular, borucuqlar, qolçaqlar və şlanqlar
000001	22.19.40.00	Rezin konveyer (transportyor) lentləri və ötürücü qayıqlar
000001	22.19.50.00	Korddan başqa, rezinləşdirilmiş toxuculuq materialları
000001	22.19.60.00	Ebonitdən başqa, rezindən geyim əşyaları və onun aksesuarları
000001	22.19.71.00	Ebonitdən başqa, rezin əmzilər də daxil edilməklə, gigiyena və əczaçılıq məmulatları
000001	22.19.72.00	Məsələli rezindən başqa, döşəmə örtükləri və ayaqaltıları
000001	22.19.73.00	Digər qruplara daxil edilməyən sair rezin məmulatları; bütün formalarda ebonit və ondan hazırlanan məmulatlar
000001	22.21.10.00	Eninə kəsiyi 1 mm-dən çox olan monosap; plastmas, çubuqlar, millər və profillər
000001	22.21.21.00	Bərkimiş proteindən və ya sellüloz materiallarından süni örtüklər, sərt plastmasdan borular, borucuqlar, qolçaqlar və şlanqlar
000001	22.21.29.00	Plastmasdan sair borular, borucuqlar, qolçaqlar, şlanqlar və fitinqlər

000001	22.21.30.00	Armaturlaşdırılmamış və ya digər materiallarla kombinə edilməmiş plastinlər, lövhələr, plyonkalar, zərvərəqlər və zolaqlar
000001	22.21.41.00	Məsaməli plastik kütlədən sair plastinlər, lövhələr, plyonkalar, zərvərəqlər və zolaqlar
000001	22.21.42.00	Məsaməsiz plastik kütlədən sair plastinlər, lövhələr, plyonkalar, zərvərəqlər və zolaqlar
000001	22.22.11.00	Polietiləndən kisə və çantalar, o cümlədən konusvari
000001	22.22.12.00	Polietiləndən başqa, digər plastmas kisələr və çantalar, o cümlədən konusvari
000001	22.22.13.00	Plastmas qutular, çantalar, torlu taralar və oxşar məmulatlar
000001	22.22.14.00	İri həcmli plastmas butulkalar, adi butulkalar, flakonlar və oxşar məmulatlar
000001	22.22.19.00	Plastik kütlədən sair qablaşdırma məmulatları
000001	22.23.11.00	Döşəmə, divar və tavan üçün plastik kütlədən rulon və ya plitka şəklində örtük
000001	22.23.12.00	Plastmas vannalar, əlüzyuyan üçün çanaqlar, unitazlar və qapaqlar, yuyub təmizləmək üçün kiçik baklar və oxşar sanitariya-texnika məmulatları
000001	22.23.13.00	Plastmas çənlər, sisternlər, baklar və tutumu 300 litrdən çox olan oxşar tutumlar
000001	22.23.14.00	Qapılar, pəncərələr, çərçivələr, qapı astanaları, pəncərə qapaqları, jalyuzlər, oxşar məmulat və onların hissələri
000001	22.23.15.00	Döşəmələr üçün linoleum və möhkəm qeyri-plastik məmulatlar elastik döşəmə örtükləri, məsələn, linoleum kimi döşəmə örtükləri
000001	22.23.19.00	Digər qruplara daxil edilməyən plastmasdan tikinti məmulatları
000001	22.23.20.00	Plastmasdan yığma tikinti konstruksiyaları
000001	22.29.10.00	Plastmasdan geyim əşyaları (əlcəklər də daxil edilməklə) və onun aksesuarları



000001	22.29.21.00	Rulonlarda və ya yastı formada eni 20 sm-dən çox olmayan plastmas yapışqanlı lentlər, plitkalar, zolaqlar, lövhələr, plyonkalar, folqalar
000001	22.29.22.00	Sair özyapışan plastmas tavalər, təbəqələr, plyonkalar, folqalar, lentlər və sair yastı formada məmulatlar
000001	22.29.23.00	Plastmasdan yeməxana, mətbəx, tualet əşyaları və evdə işlədilən sair əşyalar
000001	22.29.24.00	Digər qruplara daxil edilməyən lampa və işıqlandırma armaturasının plastmas hissələri, plastmasdan işıqlanan göstəricilər və s.
000001	22.29.25.00	Plastmasdan dəftərxana və məktəb ləvazimatları
000001	22.29.26.00	Plastmasdan mebel, nəqliyyat vasitələri və s. üçün furnitura heykəlciklər və sair bəzək əşyaları
000001	22.29.29.30	Plastmasdan qoruyucu papaqlar; lyapalar və sair papaqlar
000001	22.29.29.50	Plastmasdan elektrik izolyasiya armaturaları
000001	22.29.91.00	Sair plastmas məmulatların istehsalı sahəsində xidmətlər
000001	23.11.11.00	Başqa üsulla emal edilməmiş tökmə, prokat, dartılmış və ya üfürülmüş, təbəqələrlə şüşə
000001	23.11.12.00	Təbəqə float-şüşə və təbəqələrlə, lakin başqa üsulla emal edilməmiş, üstü cilalanmış və pardaqlanmış şüşə
000001	23.12.11.00	Əyilmiş, yonulmuş, oyulmuş, burğulanmış, minalanmış və başqa üsulla emal edilmiş, lakin çərçivəyə və ya sağanağa salınmamış təbəqə şüşələr
000001	23.12.12.00	Qəlpəsiz şüşə
000001	23.12.13.00	Şüşə güzgülər, çoxtəbəqəli şüşə izolyatorlar
000001	23.13.11.00	Butulkalar, bankalar, flakonlar və ampulalardan başqa, sair şüşə taralar; şüşə tıxaclar, qapaqlar və sair tıxac vasitələri
000001	23.13.12.00	Şüşə - saxsıdan başqa, stəkanlar
000001	23.13.13.00	Süfrəni bəzəmək, mətbəx üçün istifadə edilən şüşə məmulat, tualet və dəftərxana ləvazimatı, interyerləri bəzəmək üçün şüşə məmulatlar və s.
000001	23.13.14.00	Sair vakuum qabları üçün şüşə hissələr

000001	23.13.91.00	Stolları bəzəmək və ya mətbəx üçün stəkanların və sair şüşə məmulatların istehsalı sahəsində xidmətlər
000001	23.13.92.00	Şüşə taraların istehsalı sahəsində xidmətlər
000001	23.14.11.00	Şüşə lifindən lentlər, iplik və doğranmış iplər
000001	23.14.12.00	Şüşə parçalardan başqa, şüşə lifindən duvaqlar, həsirlər, torlar, ayağaltılar, döşəklər, panellər və sair məmulatlar
000001	23.19.11.00	Kütlə, şar (mikrosferlərdən başqa), çubuq və ya boru şəklində emal edilməmiş şüşə; şüşə tullantıları və qırıntıları
000001	23.19.12.00	Preslənmiş və ya qəlibə tökülmüş şüşədən döşəmə üçün bloklar, kərpiclər, tavalar və sair məmulatlar, vitraclar və s.; bloklar, tavalar şəklində yaxud oxşar formalarda çoxözəkli şüşə və ya penoşüşə
000001	23.19.21.00	Elektrik lampaları, elektron-şüa boruları və ya oxşar məmulat üçün açıq şüşə kolbalar və onların şüşə hissələri
000001	23.19.22.00	Saatlar və ya eynəklər üçün optiki emal edilməmiş şüşə; belə şüşələrin istehsalı üçün hazırlıq
000001	23.19.23.00	Laboratoriya, gigiyena və ya əczaçılıq üçün şüşə məmulat; şüşə ampulalar
000001	23.19.24.00	Lampaların və işıqlandırma armaturasının, işıqlanan göstəricilərin, işıq tablolarının və s. şüşədən hazırlanmış hissələri
000001	23.19.25.00	Şüşə elektrik izolyatorları
000001	23.19.26.00	Digər qruplara daxil edilməyən şüşə məmulatlar
000001	23.19.91.00	Texniki şüşə məmulatları da daxil edilməklə, sair şüşələrin istehsalı sahəsində xidmətlər
000001	23.20.11.00	Silisiumlu daş unundan və ya diatomit torpaqdan kərpiclər, bloklar, tavalar və sair saxsı məmulatlar
000001	23.20.12.00	Silisiumlu daş unundan və ya diatomit torpaqdan hazırlanan materiallardan başqa, odadavamlı kərpiclər, bloklar, tavalar və oxşar odadavamlı saxsı tikinti materialları

000001	23.20.13.00	Digər qruplara daxil edilməyən odadavamlı sement, tikinti məhlulları, betonlar və oxşar qatışıqlar
000001	23.20.14.00	Yandırılmamış odadavamlı məmulatlar, sair odadavamlı saxsı məmulatlar
000001	23.31.10.00	Saxsı lövhəciklər və lövhələr
000001	23.32.11.00	Odadavamsız saxsı tikinti kərpicləri, döşəmə üçün bloklar, daşıyıcı saxsı bloklar və ya doldurma blokları və s.
000001	23.32.12.00	Taxtapuş kirəmiti, deflektorlar, bacalara və yaxud ventilyasiya borularına çəkilən üzlük, memarlıq bəzəkləri və sair saxsı tikinti məmulatları
000001	23.32.13.00	Saxsı borular, izolyasiyaedici boru kəmərləri, suyu kənara axıdan borular və boru fitinqləri
000001	23.41.11.00	Çini yeməxana, mətbəx, sair təsərrüfat məmulatı və tualet ləvazimatları
000001	23.41.12.00	Çini olmayan yeməxana, mətbəx, sair təsərrüfat məmulatı və tualet ləvazimatları
000001	23.41.13.00	Heykəlciklər və sair saxsı bəzək əşyaları
000001	23.42.10.00	Saxsı sanitariya məmulatları
000001	23.43.10.00	Saxsı elektrik izolyatorları; elektrik maşınları, cihazları və ya avadanlıqları üçün saxsıdan izolyasiyaedici fitinqlər
000001	23.44.11.00	Laboratoriya, kimyəvi və ya sair texniki istifadə üçün saxsı məmulatlar, farfor və ya çini məmulatlar
000001	23.44.12.00	Laboratoriya, kimyəvi və ya sair texniki istifadə üçün saxsı məmulatlar, farfor və ya çini məmulatlardan başqa
000001	23.49.11.00	Kənd təsərrüfatında istifadə edilən və daşınma, yaxud qablaşdırma üçün saxsı məmulatlar
000001	23.49.12.00	Digər qruplara daxil edilməyən sair qeyri-tikinti saxsı məmulatlar
000001	23.51.11.00	Sement klinkerləri
000001	23.51.12.10	Ağ portlandsement
000001	23.51.12.30	Sair portlandsement
000001	23.51.12.50	Giltorpaq sementi
000001	23.51.12.60	Bəzək sementi
000001	23.51.12.70	Genişlənən sement
000001	23.51.12.90	Sair hidravlik sement

000001	23.52.10.00	Sönməmiş əhəng, sönmüş əhəng və hidravlik əhəng
000001	23.52.20.10	Gips
000001	23.52.20.20	Gəc
000001	23.52.30.00	Yandırılmış və ya aqlomerasiya edilmiş dolomit
000001	23.61.11.00	Sementdən, betondan və ya süni daşdan lövhəciklər, tavalar, kərpiclər və oxşar məmulatlar
000001	23.61.12.00	Sement, beton və süni daşdan tikinti, o cümlədən mülki tikinti üçün yığma konstruksiyaların elementləri
000001	23.61.20.00	Betondan yığma tikinti konstruksiyaları
000001	23.62.10.00	Tikintidə istifadə etmək üçün gipsdən məmulatlar
000001	23.63.10.00	Əmtəlik beton
000001	23.64.10.00	Tikinti məhlulları
000001	23.65.11.00	Mineral yapışdırıcı materiallarla aqlomerasiya edilmiş bitki liflərindən, samandan və ya ağac tullantılarından lövhələr, kiçik dirəklər və oxşar məmulatlar
000001	23.65.12.00	Asbest-sementdən, sellüloz lifləri ilə fibrosementdən və ya oxşar tipli sementdən məmulatlar
000001	23.69.11.00	Digər qruplara daxil edilməyən sair gips və ya tərkibində gips olan qatışıqdan hazırlanan məmulatlar
000001	23.69.19.00	Digər qruplara daxil edilməyən sement, beton və ya süni daşdan hazırlanan məmulatlar
000001	23.70.11.00	Emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatlar (dördtən daşlardan, bordyur daşlardan, pilitələrdən, kafeldən, kubik daşlardan və oxşar məmulatlardan başqa); süni boyanmış mərmər, travertin, alebastr qırıntısı və tozu
000001	23.70.12.00	Tikintidə istifadə etmək və ya heykəl hazırlamaq üçün sair emal edilmiş daş və ondan hazırlanan məmulat; süni boyanmış təbii daş qırıntısı və tozu; aqlomerasiya edilmiş şistdən məmulat
000001	23.91.11.00	Dəyirman daşları, itiləyici daşlar, pardaxlayıcı dairələr və s.
000001	23.91.12.00	Parça, kağız və ya karton üzərində abraziv tozu və ya dənələri

000001	23.99.11.00	Emal edilmiş asbest lifləri; asbest əsasında hazırlanmış qatışıqlar; belə qatışıqlardan hazırlanan məmulat; quraşdırılmamış vəziyyətdə əyləc, mufta və oxşar məmulat hazırlamaq üçün friksion materiallar
000001	23.99.12.00	Asfaltdan və oxşar materiallardan hazırlanan məmulatlar
000001	23.99.13.00	Təbii asfalt və ya bitum, neft bitumu, mineral qətran və ya asfalt peki əsasında bitumlaşdırılmış qatışıqlar
000001	23.99.14.00	Süni qrafit; kolloidli və ya yarımkolloidli qrafit; qrafit əsasında və ya yarımfabrikatlar şəklində karbonun sair formaları əsasında hazırlanan məhsullar
000001	23.99.15.00	Süni korund, mexaniki qarışıqlardan başqa
000001	23.99.19.00	Digər qruplara daxil edilməyən qeyri-metal mineral məhsullar
000001	24.10.11.00	Külçə, tökmə slyablar və ya sair ilkin formalar şəklində poladlıq çuqun və ayna çuqun
000001	24.10.12.10	Tərkibində 2 faizdən çox karbon kütləsi olan ferromanqan
000001	24.10.12.30	AKPB məhsulları siyahısına daxil edilməyən ferroərintilər
000001	24.10.12.40	Tərkibində 2 faizdən çox karbon kütləsi olmayan ferromanqan
000001	24.10.12.50	Ferroxrom
000001	24.10.12.60	Ferronikel
000001	24.10.12.90	Sair ferroərintilər
000001	24.10.13.00	Dəmirin birbaşa bərpası yolu ilə əldə edilən metal məhsulları sair məsaməli dəmir; tərkibində əsas element minimum 99,94% təşkil edən parçalar, okatışlar şəklində və ya oxşar formalarda olan dəmir
000001	24.10.14.00	Külçə çuqun və ayna çuqundan, yaxud poladdan toz və qranula
000001	24.10.21.00	Qeyri-mürəkkəb poladdan külçələr və ya sair ilkin formalar və yarımfabrikatlar
000001	24.10.22.00	Paslanmayan poladdan külçələr və ya sair ilkin formalar və yarımfabrikatlar
000001	24.10.23.00	Sair mürəkkəb poladdan külçələr və ya sair ilkin formalar və yarımfabrikatlar

000001	24.10.31.00	İsti yayılmış, sonradan emal edilməmiş, eni 600 mm-dən çox olan qeyri-mürəkkəb poladdan yastı döyülmüş məhsullar
000001	24.10.32.00	İsti yayılmış, sonradan emal edilməmiş, eni 600 mm-dən çox olmayan qeyri-mürəkkəb poladdan yastı əyilmiş məhsullar, qeyri-mürəkkəb poladdan yastı döyülmüş məhsullar
000001	24.10.33.00	İsti yayılmış, sonradan emal edilməmiş, eni 600 mm-dən çox olan paslanmayan poladdan yastı əyilmiş məhsullar
000001	24.10.34.00	İsti yayılmış, sonradan emal edilməmiş, eni 600 mm-dən çox olmayan paslanmayan poladdan yastı əyilmiş məhsullar
000001	24.10.35.00	İsti yayılmış, sonradan emal edilməmiş, eni 600 mm-dən çox olan sair polad ərintisindən yastı əyilmiş məhsullar
000001	24.10.36.00	İsti yayılmış, sonradan emal edilməmiş, eni 600 mm-dən çox olmayan sair mürəkkəb poladdan yastı əyilmiş məhsullar (silisiumlu-elektrotexniki polad məhsullarından başqa)
000001	24.10.41.00	Soyuq yayılmış, sonradan emal edilməmiş, eni 600 mm-dən çox olan qeyri-mürəkkəb poladdan yastı əyilmiş məhsullar
000001	24.10.42.00	Soyuq yayılmış, sonradan emal edilməmiş, eni 600 mm-dən çox olan paslanmayan poladdan yastı əyilmiş məhsullar
000001	24.10.43.00	Soyuq yayılmış, sonradan emal edilməmiş, eni 600 mm-dən çox olan sair mürəkkəb poladdan yastı əyilmiş məhsullar
000001	24.10.51.00	Örtüklü və ya metala tutulmuş, eni 600 mm-dən çox olan qeyri-mürəkkəb poladdan yastı əyilmiş məhsullar
000001	24.10.52.00	Örtüklü və ya metala tutulmuş, eni 600 mm-dən çox olan sair mürəkkəb poladdan yastı əyilmiş məhsullar
000001	24.10.53.00	Eni 600 mm-dən çox olan silisiumlu-elektrotexniki poladdan yastı əyilmiş məhsullar
000001	24.10.54.00	Eni 600 mm-dən çox olmayan silisiumlu-elektrotexniki poladdan yastı əyilmiş məhsullar

000001	24.10.55.00	Eni 600 mm-dən şox olmayan yüksək dərəcədə qızdırılmış poladdan yastı əyilmiş məhsullar
000001	24.10.61.00	İsti yayılmış, sərbəst sarınmış, qeyri-mürəkkəb poladdan millər və çubuqlar
000001	24.10.62.00	İsti yayılmış, isti dartılmış və ya preslənmiş, lakin sonradan emal edilməmiş poladdan sair millər və çubuqlar
000001	24.10.63.00	İsti yayılmış, sərbəst sarınmış paslanmayan poladdan millər və çubuqlar
000001	24.10.64.00	İsti yayılmış, isti dartılmış və ya preslənmiş, lakin sonradan emal edilməmiş paslanmayan poladdan sair millər və çubuqlar
000001	24.10.65.00	İsti yayılmış, sərbəst sarınmış sair mürəkkəb poladdan millər və çubuqlar
000001	24.10.66.00	İsti yayılmış, isti dartılmış və ya preslənmiş, lakin sonradan emal edilməmiş sair mürəkkəb poladdan sair millər və çubuqlar
000001	24.10.67.00	İçiboş buruqlu millər və çubuqlar
000001	24.10.71.00	İsti yayılmış, isti dartılmış və ya preslənmiş, lakin sonradan emal edilməmiş qeyri-mürəkkəb poladdan açılan kəsiklər
000001	24.10.72.00	İsti yayılmış, isti dartılmış və ya preslənmiş, lakin sonradan emal edilməmiş paslanmayan poladdan açılan kəsiklər
000001	24.10.73.00	İsti yayılmış, isti dartılmış və ya preslənmiş, lakin sonradan emal edilməmiş sair mürəkkəb poladdan açılan kəsiklər
000001	24.10.74.00	Poladdan şpunt dirəklər və qaynaq edilmiş açılan kəsiklər
000001	24.10.75.00	Dəmir yolları və tramvay yolları üçün polad konstruksiyalar
000001	24.20.11.00	Neft və ya qaz boru kəmərləri üçün tikişsiz polad boru xətləri
000001	24.20.12..00	Örtüklər, borular və burğu boruları, neft və qaz hasilatında və qazma işlərində istifadə olunan tikişsiz polad borular

000001	24.20.13.00	Dairəvi eninə kəsilmiş sair polad borucuqlar və borular
000001	24.10.14.00	Dairəvi eninə kəsilməmiş sair polad borucuqlar və borular və içiboş profillər
000001	24.20.21.00	Neft və qaz boru kəmərləri üçün istifadə edilən, xarici diametri 406,4 mm-dən çox olan polad boru xətləri
000001	24.20.22.00	Neft və qaz qazma işlərində istifadə olunan, xarici diametri 406,4 mm-dən çox olan polad örtüklər və borular
000001	24.20.23.00	Eninə kəsilmiş, qaynaq edilmiş, xarici diametri 406,4 mm-dən çox olan sair polad borucuqlar və borular
000001	24.20.24.00	Dairəvi eninə kəsilmiş, açıq tikişli, məsələn, yapışdırılmış və ya oxşar üsulla bağlanmış, xarici diametri 406,4 mm-dən çox olan polad borucuqlar və borular
000001	24.20.31.00	Xarici diametri 406,4 mm-dən çox olmayan, qaynaq edilmiş neft və qaz boru kəmərləri üçün istifadə edilən polad boru xətləri
000001	24.20.32.00	Neft və qaz boru kəmərləri üçün istifadə edilən, xarici diametri 406,4 mm-dən çox olmayan, dairəvi eninə kəsilmiş polad boru xətləri
000001	24.20.33.00	Xarici diametri 406,4 mm-dən çox olmayan, qaynaq edilmiş, dairəvi eninə kəsilmiş sair polad borucuqlar və borular
000001	24.20.34.00	Xarici diametri 406,4 mm-dən çox olmayan, qaynaq edilmiş, dairəvi eninə kəsilməmiş polad borucuqlar və borular
000001	24.20.35.00	Açıq tikişli, məsələn. yapışdırılmış və ya oxşar üsulla bağlanmış, xarici diametri 406,4 mm-dən çox olmayan sair polad borucuqlar və borular
000001	24.20.40.00	Qəlibsiz polad borular və boru fitinqləri
000001	24.31.10.00	Qeyri polad ərintilərindən soyuq dartılmış çubuqlar və bərk profillər
000001	24.31.20.00	Qeyri-polad ərintilərindən soyuq dartılmış çubuqlar və bərk profillər, paslanmayan poladdan çubuqlar və bərk profillər



000001	24.31.30.00	Paslanmayan poladdan soyuq dartılmış çubuqlar və bərk profillər
000001	24.32.10.00	Dəmir və ya qeyri-mürəkkəb poladdan eni 600 mm-az olan yastı prokadtən
000001	24.32.20.00	Dəmir və ya qeyri-mürəkkəb poladdan qalvanik və ya sair üsullarla qızıla (gümüşə) tutulmuş, eni 600 mm-dən az olan yastı prokat
000001	24.33.11.00	Soyuq halda formalaşdırılmış və ya əyilmiş qeyri-mürəkkəb poladdan açıq kəsiklər
000001	24.33.12.00	Soyuq halda formalaşdırılmış və ya əyilmiş paslanmayan poladdan açıq kəsiklər
000001	24.33.20.00	Qeyri- mürəkkəb poladdan əyilmə üsulu ilə alınan təbəqələr
000001	24.33.30.00	Örtüklü polad təbəqədən laylı panellər
000001	24.34.11.00	Qeyri- mürəkkəb poladdan soyuq dartılmış məftil
000001	24.34.12.00	Paslanmayan poladdan soyuq dartılmış məftil
000001	24.34.13.00	Sair polad ərintisindən soyuq dartılmış məftil
000001	24.41.10.00	Emal edilməmiş və ya yarıməmal edilmiş, yaxud toz şəklində gümüş
000001	24.41.20.00	Emal edilməmiş və ya yarıməmal edilmiş, yaxud toz şəklində qızıl
000001	24.41.30.00	Emal edilməmiş və ya yarıməmal edilmiş, yaxud toz şəklində platin
000001	24.41.40.00	Sonradan emal edilmədən qızıla tutulmuş qeyri-nəcib metallar və ya gümüş
000001	24.41.50.00	Sonradan emal edilmədən gümüşə tutulmuş qeyri-nəcib metallar və platinə tutulmuş qeyri nəcib metallar, qızıl və ya gümüş
000001	24.42.11.00	Emal edilmiş alüminium
000001	24.42.12.00	Süni korunddan başqa, alüminium oksid
000001	24.42.21.00	Alüminium tozları və axçaları
000001	24.42.22.00	Alüminium çubuqlar, millər və profillər
000001	24.42.23.00	Alüminium məftil
000001	24.42.24.00	Qalınlığı 0,2 mm-dən çox olan alüminium tavalər, lövhələr, zolaqlar və lent
000001	24.42.25.00	Qalınlığı 0,2 mm-dən çox olmayan alüminium falqalar

000001	24.42.26.00	Böyük və kiçik diametrli alüminium borular və ya borular üçün fitinqlər
000001	24.43.11.00	Emal edilməmiş qurğuşun
000001	24.43.12.00	Emal edilməmiş sink
000001	24.43.13.00	Emal edilməmiş qalay
000001	24.43.21.10	Qurğuşun tavalər, lövhələr, zolaqlar, lent və falqalar
000001	24.43.21.30	Qurğuşun tozu və axçaları
000001	24.42.21.50	Qurğuşun çubuqlar, millər, profillər və məftillər
000001	24.43.21.70	Böyük və kiçik diametrli qurğuşun borular və borular üçün fitinqlər
000001	24.43.22.00	Sink tozu və axçaları
000001	24.43.23.10	Sink çubuqlar, millər, profillər və məftillər
000001	24.43.23.30	Sink tavalər, lövhələr, zolaqlar, lent və falqalar
000001	24.43.23.50	Böyük və kiçik diametrli sink borular və borular üçün fitinqlər
000001	24.43.24.30	Qalay tavalər, lövhələr, zolaqlar, lent və falqa;
000001	24.43.24.50	Qalay tozu və axçaları
000001	24.43.24.70	Böyük və kiçik diametrli qalay borular və borular üçün fitinqlər
000001	24.44.11.00	Mis şteyn; sementlənmiş mis
000001	24.44.12.00	Təmizlənməmiş mis; elektrolit təmizləmə üçün mis anodlar
000001	24.44.13.00	Təmizlənməmiş və emal edilməmiş mis ərintiləri, əsasını mis təşkil edən aşqarlar
000001	24.44.21.00	Mis tozu və axçaları
000001	24.44.22.00	Mis çubuqlar, millər və profillər
000001	24.44.23.00	Mis məftil
000001	24.44.24.00	Eni 0,15 mm-dən çox olan mis tavalər, lövhələr, zolaqlar və lentlər
000001	24.44.25.00	Eni 0,15 mm-dən çox olmayan mis falqalar
000001	24.44.26.00	Böyük və kiçik diametrli mis borular və borular üçün fitinqlər
000001	24.45.11.00	Emal edilməmiş nikel
000001	24.45.12.00	Nikel şteyni, nikel oksidlərinin aqlomeratları və nikel metallurjiyasının sair aralıq məhsulları
000001	24.45.21.00	Nikel tozu və axçaları
000001	24.45.22.00	Nikel çubuqlar, millər, profillər və məftillər
000001	24.45.23.00	Nikel tavalər, lövhələr, zolaqlar, lent və folqa

000001	24.45.24.00	Böyük və kiçik diametrli nikel borular və borular üçün fitinqlər
000001	24.45.30.00	Sair əlvan metallar və onlardan hazırlanan məmulat, tərkibində metallar və ya onların birləşmələri olan kermetlər, kül və qalıqlar
000001	24.46.10.00	Təbii uran və onun birləşmələri; ərintiləri, dispersiyaları (kermet daxil olmaqla), təbii uran və onun birləşmələrindən keramik məhsullar və qarışıqlar
000001	24.51.11.00	Döymə çuqun tökməsi üzrə xidmətlər
000001	24.51.12.00	Şarşəkili qrafitlə çuqun tökməsi üzrə xidmətlər
000001	24.51.13.00	Boz çuqun tökməsi üzrə xidmətlər
000001	24.51.20.00	Çuqun borular, borucuqlar və içiboş profillər
000001	24.51.30.00	Çuqun borular və boru fitinqləri
000001	24.52.10.00	Polad tökməsi üzrə xidmətlər
000001	24.52.20.00	Sentrifuqalı tökmə poladdan boru və borucuqlar
000001	24.52.30.00	Tökmə poladdan borular və boru fitinqləri
000001	24.53.10.00	Yüngül metalların tökməsi üzrə xidmətlər
000001	24.54.10.00	Sair əlvan metalların tökməsi üzrə xidmətlər
000001	25.50.11.00	Metalların döyülməsi üzrə xidmətlər
000001	25.50.12.00	Metalların ştamplanması üzrə xidmətlər
000001	25.50.13.00	Metalların sair formalaşdırılması üzrə xidmətlər
000001	25.50.20.00	Toz metallurjiyası
000001	25.61.11.00	Metal örtüklərin çəkilməsi üzrə xidmətlər
000001	25.61.12.00	Qeyri-metal örtüklərin çəkilməsi üzrə xidmətlər
000001	25.61.21.00	Örtüklərin çəkilməsi istisna olmaqla metalların termik emalı üzrə xidmətlər
000001	25.61.22.00	Metalın üzərinin sair emalı üzrə xidmətlər
000001	25.62.10.00	Metal hissələrin itilənməsi xidmətləri
000001	25.62.20.00	Metalların sair mexaniki emalı üzrə xidmətlər
000001	25.71.11.00	Maşınlar üçün bıçaqlar istisna olmaqla bıçaqlar, qayçılar və onlar üçün tiyələr

000001	25.71.12.00	Ülgüclər və ülgüc tiyələri, o cümlədən ülgüclər üçün hazırlanan tiyə zolaqları
000001	25.71.13.00	Sair kəsici məmulatlar; manikür və pedikür dəstləri və alətləri
000001	25.71.14.00	Qaşıqlar, çəngəllər, çömçələr, kəfkiqlər, piroq üçün kürəklər, balıq üçün bıçaqlar, yağ üçün bıçaqlar, qənddoğrayanlar və oxşar mətbəx, yaxud yeməxana ləvazimatları
000001	25.71.15.00	Rapiralar,abordaj qılınclar, süngülər, mizraqlar və oxşar ləvazimatlar və onların hissələri
000001	25.72.11.00	Metal əsasında mebel və nəqliyyat vasitələrinin mühərrikləri üçün hazırlanmış asma qıfillar, cəftələr
000001	25.72.12.00	Metal əsasında hazırlanmış sair qıfillar
000001	25.72.13.00	Qıfillarla təchiz edilmiş bərkitmələr, bərkitməli karkaslar, qıfilların hissələri; ayrıca göndərilən açarlar
000001	25.72.14.00	Avtomobil nəqliyyatı vasitələri, qapılar, pəncərələr, mebel və s üçün metal əsasında hazırlanmış həcamlər, montaj armaturu, bərkitmələr və oxşar məmulatlar
000001	25.73.10.00	Kənd təsərrüfatında, bağçılıqda və ya meşə təsərrüfatında istifadə etmək üçün əl alətləri
000001	25.73.20.00	Əl mişarları; bütün tiplərdən olan mişarlar üçün lövhələr
000001	25.73.30.00	Sair əl alətləri
000001	25.73.40.00	Mexaniki ötürücü ilə təchiz edilmiş və ya edilməmiş əl alətləri və ya dəzgahlar üçün əvəzedici hissələr
000001	25.73.50.00	Polad qəliblər; metal tökmə üçün formalaşdırılmış məmulatlar əsas tökmə formalar; formalaşdırılmış modellər
000001	25.73.60.00	Sair alətlər
000001	25.91.11.00	Qaz üçün tutumlar istisna olmaqla, dəmir və ya poladdan hazırlanmış və tutumu 50-300 l olan sisternlər, çəlləklər, barabanlar, çənlər, qutular və oxşar tutumlar

000001	25.91.12.00	Qeyri nəcib metallar üçün dəmir və ya poladdan hazırlanmış, tutumu 50 l-dən az olan mexaniki və ya termiki avadanlıqlarla təchiz edilməmiş sistemlər, çəlləklər, barabanlar, çənlər, qutular və oxşar tutumlar (qaz üçün tutumlar istisna olmaqla)
000001	25.92.11.00	Dəmir və ya poladdan tutumu 50 l-dən az olan çəlləklər
000001	25.92.12.00	Tutumu 300 l-dən az olan istənilən əşyalar üçün alüminium çəlləklər, barabanlar, bankalar, qutular və oxşar tutumlar
000001	25.92.13.00	Qeyri nəcib metallardan halqəşəkilli tıxaclar, örtüklər və qapaqlar
000001	25.93.11.00	Dəmir və ya poladdan elektrik izolyasiyası olmayan çoxnaqilli məftil, trosklar, kanatlar, hörülmüş iplər və oxşar məmulatlar
000001	25.93.12.00	Dəmir və ya poladdan tikanlı məftil; misdən və ya alüminiumdan hazırlanan, elektroizolyasiyası olmayan çoxnaqilli məftil, buraz, kanatlar, hörülmüş iplər və oxşar məmulatlar
000001	25.93.13.00	Dəmir, polad və ya misdən parça, şəbəkə, tor və hasarlar; dəmir, polad və ya misdən metal torlar
000001	25.93.14.00	Mismarlar, mıxçalar, çertyoj knopkaları, bəndlər və oxşar məmulatlar
000001	25.93.15.00	Flüslü materialdan məftil, çubuqlar, borular, lövhələr, örtüklü və ya nüvəli elektrodlar
000001	25.93.16.00	Dəmir və ya poladdan yaylar və yaylar üçün nazik təbəqələr; mis yaylar
000001	25.93.17.00	Zəncir və onların hissələri (asılan halqalı zəncirlərdən başqa)
000001	25.93.18.00	Tikiş iynələri, toxumaq üçün iynələr, bizlər, millər, qarmaqlar tikiş stiletləri və əl işləri üçün oxşar məmulatlar; digər qruplara daxil edilməyən dəmir və ya poladdan qoruyucu ştiflər və sair ştiflər
000001	25.94.11.00	Digər qruplara daxil edilməyən dəmir və ya poladdan yivli bəndləmə məmulatları
000001	25.94.12.00	Digər qruplara daxil edilməyən dəmir və ya poladdan yivsiz bəndləmə məmulatları

000001	25.94.13.00	Misdən hazırlanmış yivsiz və yivli bəndləmə məmulatları
000001	25.99.11.00	Dəmir, polad və ya alüminiumdan əlüzyuyanlar, qabyuyanlar vannalar və sair sanitariya-texnika məmulatları və onların hissələri
000001	25.99.12.00	Dəmir, polad və ya alüminiumdan yeməxana, mətbəx, məişət məmulatları və onların hissələri
000001	25.99.21.00	Qeyri nəcib metallardan zirehlə örtülmüş və ya armaturlaşdırılmış seyflər, odadvamlı şkaflar və qapılar
000001	25.99.22.00	Qeyri nəcib metallardan kağız üçün altlıqlar, kağız üçün dayaq, qələm altlıqları, dəftərxana - möhür altlıqları və oxşar ofis və ya stolüstü avadanlıqlar
000001	25.99.23.00	Qeyri nəcib metallardan özütikənlər və qovluqlar üçün alət, dəftərxana ləvazimatı və zolaqlar şəklində pərçimlər
000001	25.99.24.00	Qeyri nəcib metallardan heykəlciklər və sair bəzək əşyaları, fotosəkillər və rəsm əsərləri, yaxud oxşar məmulat və güzgülər üçün çərçivələr
000001	25.99.25.00	Qeyri nəcib metallardan cəftələr, həcəmələr, halqalar və s. məmulatlar
000001	25.99.26.00	Gəmi və qayıq mühərrikləri və onların kəsici lövhələri
000001	25.99.29.10	Qılınclar, kortiklər, süngülər, mizraqlar və oxşar silah və onların hissələri
000001	26.11.11.00	Televiziya qəbulediciləri üçün elektron-şüa borucuqları, televiziya kameraları üçün borucuqlar; sair elektron-şüa borucuqları
000001	26.11.12.00	Maqnetronlar, klistronlar, ifrat yüksək tezlikli lampalar və sair lampa borucuqları
000001	26.11.21.00	Diodlar; tranzistorlar; dimistorlar (diod ti'ristorları) və simistorlar (trioid tiristorları)
000001	26.11.22.00	Yarımkəçirici cihazlar; işıq şüalandıran diodlar; yığılmış pyezoelektrik kristalları; onların hissələri
000001	26.11.30.00	Elektron inteqral sxemləri

000001	26.11.40.00	Digər qruplara daxil edilməyən elektron lampaların, elektron - şüa borucuqlarının və sair elektron bloklarının sair hissələri
000001	26.11.91.00	Elektron inteqral sxemlərinin istehsalı ilə bağlı xidmətlər
000001	26.12.10.00	Quraşdırılmış çap sxemləri
000001	26.12.20.00	Məlumatların avtomatik işlənməsi üçün səs, video, şəbəkə və oxşar perforasiya maşınları
000001	26.12.30.00	Smart kartlar
000001	26.12.91.00	Çap sxemləri ilə bağlı xidmətlər
000001	26.80.11.00	Maqnit zolaqlı kartlardan başqa, yazılmamış maqnit informasiya vasitələri
000001	26.80.12.00	Yazılmamış optik informasiya vasitələri
000001	26.80.13.00	Disklərin istehsalı üçün matrisalar da daxil edilməklə sair yazılmış informasiya vasitələri
000001	26.80.14.00	Maqnit zolaqlı kartlar
000001	27.11.10.00	Gücü 37,5 Vt olan elektrik mühərrikləri; sabit cərəyanla işləyən sair elektrik mühərrikləri; sabit cərəyanla işləyən generatorlar
000001	27.11.21.00	Gücü 37,5 Vt-dan çox olan, sabit və dəyişən cərəyanla işləyən universal elektrik mühərrikləri
000001	27.11.22.00	Dəyişən cərəyanla işləyən birfazlı elektrik mühərrikləri
000001	27.11.23.00	Gücü 750 Vt-dək olan, dəyişən cərəyanla işləyən çoxfazlı elektrik mühərrikləri
000001	27.11.24.00	Gücü 750 Vt-dan 75 kVt-dək olan, dəyişən cərəyanla işləyən çoxfazlı elektrik mühərrikləri
000001	27.11.25.00	Gücü 75 kVt-dan çox olan, dəyişən cərəyanla işləyən çoxfazlı elektrik mühərrikləri
000001	27.11.26.00	Dəyişən cərəyanla işləyən generatorlar (sinxron generatorlar)
000001	27.11.31.00	Sıxılma nəticəsində yanan daxiliyanma pistonlu mühərriklər ilə generator qurğuları
000001	27.11.32.00	Qığılcımla yanan mühərriklər üçün generator qurğuları; sair generator qurğuları: fırlanan elektrik dəyişdiriciləri

000001	27.11.41.00	Maye dielektrikli transformatorlar
000001	27.11.42.00	G?c? 16 kVa olan sair transfomatorlar
000001	27.11.43.00	G?c? 16 kVa-dan ?ox olan sair transformatorlar
000001	27.11.50.00	Qazboşalmalı lampalar və borucuqlar üçün ballast müqavimətləri; statik dəyişdiricilər; sair induktivlik sarğacları
000001	27.11.61.00	Elektrik mühərriklərinin və generatorların hissələri
000001	27.11.62.00	Transformatorların, induktivlik sarğılarının və statik dəyişdiricilərin hissələri
000001	27.12.10.00	Gərginliyi 1000 V-dan çox olan elektrik dövrələrini açmaq, çevirmək və ya qorumaq üçün cihazlar
000001	27.12.21.00	1000 V-dək əriyən qoruyucular
000001	27.12.22.00	1000 V-dək avtomatik açarlar
000001	27.12.23.00	Digər qruplara daxil edilməyən, gərginliyi 1000 V-dək olan elektrik dövrələrini qorumaq üçün cihazlar
000001	27.12.24.00	Gərginliyi 1000 V-dək olan relelər
000001	27.12.31.00	Paylayıcı lövhələr və gərginliyi 1000 V-dək olan elektrik dövrələrini açmaq, çevirmək və ya qorumaq üçün cihazlarla təchiz edilmiş sair panellər
000001	27.12.32.00	Paylayıcı lövhələr və gərginliyi 1000 V-dan çox olan elektrik dövrələrini açmaq, çevirmək və ya qorumaq üçün cihazlarla təchiz edilmiş sair panellər
000001	27.12.40.00	Elektrik paylayıcı və nəzarət cihazlarının hissələri
000001	27.20.11.30	İlkin elementlər və ilkin elementlərin xarici həcmi 300 kub sm-dək olan batareyaları
000001	27.20.11.50	İlkin elementlər və ilkin elementlərin xarici həcmi 300 kub sm-dən çox olan batareyaları
000001	27.20.12.00	İlkin elementlər və ilkin elementlərin batareyalarının hissələri
000001	27.20.21.00	Piston mühərriklərinin işə salınması üçün qurğusun-turşu akkumulyatorları
000001	27.20.22.00	Piston mühərriklərinin işə salınması üçün qurğusun-turşu akkumulyatorlarından başqa, qurğusun-turşu akkumulyatorları
000001	27.20.23.00	Nikel-kadmium, nikel-dəmir və sair elektrik akkumulyatorları



000001	27.20.24.00	Elektrik akkumulyatorlarının hissələri, o cümlədən separatorlar
000001	27.31.11.00	Liflərdən fərdi örtüklə hazırlanmış lif-optik kabelləri
000001	27.31.12.00	Optik liflər və optik lifli dolaqlar; optik lifli kabellər
000001	27.32.11.00	İzolə edilmiş dolaq məftilləri
000001	27.32.12.00	Koaksil kabelləri və sair koaksil elektrik cərəyanı naqilləri
000001	27.32.13.10	1 kv-t-a qədər gərginlikli güc kabelləri
000001	27.32.13.20	Çevik dəyişkən güc kabelləri
000001	27.32.13.40	Quraşdırıcı məftillər
000001	27.32.13.60	İşıqlandırıcı şnurlar
000001	27.32.13.80	Şlanqlı məftillər
000001	27.32.14.10	1 kv-t və ondan çox gərginlikli güc kabelləri
000001	27.33.11.00	Gücü 1000 V-a qədər olan elektrik açarları
000001	27.33.12.00	Gücü 1000 V-a qədər olan lampalar üçün patronlar
000001	27.33.13.00	Ştəpsel açarları, ştəpsel rozetləri və elektrik dövrələrinə açmaq, çevirmək və ya qorumaq üçün digər qruplara daxil edilməyən sair cihazlar
000001	27.33.14.00	Plastiklə izolə edilmiş elektrik cihazları
000001	27.40.11.00	Hermetik işıqyönəldici lampalar
000001	27.40.12.00	Ultrabənövşəyi və ya infraqırmızı lampalardan başqa, halogenli-volframli közərmə lampaları
000001	27.40.13.00	Digər qruplara daxil edilməyən, gücü 200 V-tan və gərginliyi 100 V-dan çox olan közərmə lampaları
000001	27.40.14.00	Digər qruplara daxil edilməyən közərmə lampaları
000001	27.40.15.00	Qazboşalmalı lampalar; ultrabənövşəyi və ya infraqırmızı lampalar; qövs lampaları
000001	27.40.21.00	Quru element batareyaları, akkumulyatorlar və maqneto ilə işləyən portativ elektrik fanarları
000001	27.40.22.00	Stolüstü, divar və ya döşəməyə qoyulan elektrik çiraqları
000001	27.40.23.00	Qeyri-elektrik çiraqları və işıqlandırıcı qurğular
000001	27.40.24.00	İşıqlanan göstəricilər, işıq lövhələri və s.
000001	27.40.25.00	Qəndillər və sair asma və ya divara vurulan elektrik işıqlandırma qurğuları

000001	27.40.31.00	Kubşəkilli fotoqrafiya lampa-alışmaları və s.
000001	27.40.32.00	Yeni il yolkasını bəzəmək üçün işıqlandırma komplektləri
000001	27.40.33.00	Projektorlar və işıqı dəyənəltmə lampaları
000001	27.40.39.00	Digər qruplara daxil edilməyən sair çilçiraqlar və işıqlandırıcı qurğular
000001	27.40.41.00	Közərmə lampalarının və ya qazboşalmalı lampaların hissələri
000001	27.40.42.00	Çilçiraqların və işıqlandırıcı qurğuların hissələri
000001	27.90.11.00	Xüsusi təyinatlı elektrik maşın və aparatları
000001	27.90.12.00	Elektrik izolyatorları; elektrik maşınları və ya elektrik avadanlığı üçün izolyasiya armaturası; elektrik izolyasiyalı borucuqlar
000001	27.90.13.00	Kömür elektrodları və qrafitdən yaxud karbonun sair növlərindən hazırlanaraq elektrotexnikada istifadə edilən sair məmulatlar
000001	27.90.20.00	Maye kristallı ilə indikator lövhələri və ya işıqlandırıcı diodlar; elektrik səs və ya vizual siqnal vermə aparatları
000001	27.90.31.00	Lehimləmə üçün elektrik maşınları və aparatları; metal və ya tozşəkilli metal karbidlərinin çilənməsi üçün elektrik maşınları və aparatları
000001	27.90.32.00	Elektrik qaynaq və ya lehim maşınlarının və aparatlarının hissələri; metal və ya tozşəkilli metal karbidlərinin çilənməsi üçün elektrik maşınları və aparatlarının hissələri
000001	27.90.33.00	Sair elektrik cihazlarının hissələri
000001	27.90.40.00	Digər qruplara daxil edilməyən sair elektrik cihazları
000001	27.90.51.00	0,5 kvardan az olmayan reaktiv güc üçün nəzərdə tutulmuş tezliyi 50/60 Qs olan elektrik dövrələri üçün sabit həcmli kondensatorlar
000001	27.90.52.00	Sair sabit həcmli elektrik kondensatorları
000001	27.90.53.00	Dəyişən və ya tənzimlənən (uyğunlaşdırılan) həcmli elektrik kondensatorları
000001	27.90.60.00	Qızdırıcı rezistorlardan başqa, rezistorlar

000001	27.90.70.00	Avtomobillərdə, daxili su yollarında, tramvay yollarında dəmir yollarında və aerodromlarda nəqliyyat axınının idarə edilməsi üçün elektrik siqnalvermə avadanlıqları
000001	27.90.81.00	Elektrik kondensatorlarının hissələri
000001	27.90.82.00	Elektrik rezistorlarının, reostatlarının və potensiometrərinin hissələri; metal və ya tozşəkili metal karbidlərinin çilənməsi
000002	05.10.10.10	Aqlomerasiya edilməmiş daş kömür
000002	05.10.10.20	Briketlər, kürəciklər və daş kömürdən alınan bərk yanacaqın oxşar növləri
000002	05.20.10.00	Liqnit
000002	06.10.10.10	Azükürdlü xam neft (tərkibində 0,6 %-ə qədər kükürd olan)
000002	06.10.10.20	Kükürdlü xam neft (tərkibində 0,6-1,8 % kükürd olan)
000002	06.10.10.30	Çoxkükürdlü xam neft (tərkibində 1,8 %-dən çox kükürd olan)
000002	06.10.20.00	Bitumlu və ya neftli şistlər və qatranlı qumlar
000002	06.20.10.10	Təbii qaz, mayeləşdirilmiş
000002	06.20.10.20	Təbii qaz, qaz halında
000002	06.20.10.30	Neft yataqlarının qazı (səmt qazı)
000002	06.20.10.40	Qaz kondensatı
000002	19.10.10.00	Daş kömür, liqnit və ya torfdan alınan koks və yarımkoks; retorta karbonu (ömürü)
000002	19.10.20.00	Daş kömür, liqnit və ya torfdan alınan qatran; digər mineral qatranlar
000002	19.10.30.00	Daş kömürün qətranı (pek) və onun koksu
000002	19.20.11.00	Daş kömürün emalından alınan briketlər və oxşar bərk yanacaqlar
000002	19.20.12.00	Liqnitin emalından alınan briketlər və oxşar bərk yanacaqlar
000002	19.20.13.00	Torfun emalından alınan briketlər və oxşar bərk yanacaqlar
000002	19.20.21.10	Aviasiya benzini
000002	19.20.21.20	Avtomobil benzini
000002	19.20.21.21	Aİ-98
000002	19.20.21.22	Aİ-96
000002	19.20.21.23	Aİ-95
000002	19.20.21.24	Aİ-92
000002	19.20.21.25	Aİ-80
000002	19.20.21.26	Aİ-76
000002	19.20.21.90	Sair benzin

000002	19.20.22.00	Benzin tipli reaktiv yanacaqlar
000002	19.20.23.11	Xüsusi benzinlər, uayt-spirit
000002	19.20.23.12	Nafta (ilkin emal benzini)
000002	23.20.23.90	Sair y?ng?! distillyatlar
000002	19.20.24.00	Kerosin (ağ neft)
000002	19.20.25.00	Ağ neft tipli reaktiv yanacaq
000002	19.20.26.10	Yay dizel yanacağı
000002	19.20.26.20	Qış dizel yanacağı
000002	19.20.26.30	Məişət soba yanacağı
000002	19.20.26.90	Sair dizel yanacağı
000002	19.20.27.00	Digər qruplara daxil edilməyən neftin krekinqindən alınan sair orta fraksiya məhsulları, neftin orta distilyatları
000002	19.20.28.10	Yanacaq mazutu, gəmilər üçün
000002	19.20.28.30	Yanacaq mazutu, sənaye və s. üçün
000002	19.20.28.40	Mühərrik yanacağı
000002	19.20.28.50	Mühərrik yanacağı DT
000002	19.20.28.60	Mühərrik yanacağı DT (orta və az dövrlü mühərriklər üçün)
000002	19.20.28.90	Digər mazutlar
000002	19.20.29.10	Mühərrik yağları
000002	19.20.29.20	Hidravlik yağlar
000002	19.20.29.30	Sənaye yağları
000002	19.20.29.40	Elektroizolyasiya yağları
000002	19.20.29.50	Transmissiya yağları
000002	19.20.29.60	Kompressor və turbin yağları
000002	19.20.29.70	Texnoloji yağlar
000002	19.20.29.90	Sair yağlar
000002	19.20.31.00	Propan və butan, mayeləşdirilmiş
000002	19.20.32.10	Mayeləşdirilmiş etilen
000002	19.20.32.11	Mayeləşdirilmiş propilen
000002	19.20.32.12	Propan-propilen
000002	19.20.32.30	Mayeləşdirilmiş butilen
000002	19.20.32.31	Butan-butilen
000002	19.20.32.40	Mayeləşdirilmiş butadien
000002	19.20.32.50	Hidrogen tərkibli qaz
000002	19.20.32.90	Sair karbohidrogenlər
000002	19.20.41.00	Vazelin (petrolatum); bərk parafin; neft parafini və digər mum və parafinlər
000002	19.20.42.20	Neft koksu; neft bitumu və neft məhsullarının digər qalıqları
000002	19.20.42.40	Neft koksu
000002	19.20.42.50	Neft bitumu
000002	19.20.42.70	Naften (neft) turşusunun distillatı
000002	19.20.42.80	Qudron
000002	19.20.42.90	Y?ng?! fleqma

000002	35.11.10.10	Nüvə reaktorlarının istifadə edilmiş (işlənmiş) istilikayıncı elementləri (kassetləri)
000002	35.11.10.20	Elektrik enerjisi və onun təchizatı üzrə xidmətlər
000002	35.12.10.00	Elektrik enerjisinin nəqli üzrə xidmətlər
000002	35.13.10.00	Elektrik enerjisinin paylanması üzrə xidmətlər
000002	35.14.10.00	Elektrik enerjisinin satışı üzrə xidmətlər
000002	35.21.10.00	Daş kömür qazı, su qazı, generator qazı və oxşar qazlar, neft qazından başqa
000002	35.22.10.00	Qazşəkilli yanacağın boru kəməri ilə bölüşdürülməsi üzrə xidmətlər
000002	35.23.10.00	Qazın boru kəməri ilə satışı üzrə xidmətlər
000002	35.30.11.00	Buxar və isti su; buxar və isti su ilə təchizat üzrə xidmətlər
000002	35.30.12.00	Buxar və isti suyun boru kəməri ilə təchizatı üzrə xidmətlər
000002	35.30.21.00	Soyutmaq üçün buz da daxil edilməklə, buz
000002	35.30.22.00	Soyudulmuş hava və suyun təchizatı üzrə xidmətlər
000002	36.00.11.00	İçməli su
000002	36.00.12.00	Qeyri-içməli su
000002	36.00.20.00	Suyun təmizlənməsi və boru kəməri ilə bölüşdürülməsi üzrə xidmətlər
000003	25.11.10.30	Qara metaldan tikinti üçün yığma konstruksiyalar
000003	25.11.10.50	Alüminiumdan tikinti üçün yığma konstruksiyalar
000003	25.11.21.00	Çuqun və ya poladdan körpülər və onların seksiyaları
000003	25.11.22.00	Çuqun və ya poladdan qüllələr və məhəccərli dirəklər
000003	25.11.23.00	Çuqun, polad və ya alüminiumdan sair konstruksiyalar və onların hissələri, tavalər, çubuqlar, bucaqlar, profillər və s. s. profillər və s.
000003	25.12.10.00	Metal qapılar, pəncərələr və onların çərçivələri, qapı astanaları
000003	25.21.11.00	Elektrik enerjisi ilə qızdırılmayan, çuqun və ya poladdan hazırlanan mərkəzi istilik radiatorları
000003	25.21.12.00	İsti suyun səmərəliliyi və ya ilk buxar təzyiqi üçün mərkəzi istilik qazanları

000003	25.21.13.00	Mərkəzi istilik qazanları üçün hissələr
000003	25.29.11.00	Tutumu 300 litrdən az olmayan sisternlər, çənlər, baklar və oxşar tipli tutumlar (sıxılmış və ya mayeləşdirilmiş qaz üçün
000003	25.29.12.00	Sıxılmış və ya mayeləşdirilmiş qaz üçün tutumlar
000003	25.30.11.00	Buxar və ya sair buxar-generasiya qazanları; qızdırılmış su ilə işləyən qazanlar
000003	25.30.12.00	Qazanlarla birlikdə istifadə edilmək üçün yardımçı qurğular; buxar-su və ya sair buxar-güc qurğuları üçün kondensatorlar
000003	25.30.13.00	Buxar generatorlarının hissələri
000003	25.30.21.00	Nüvə reaktorları, izotop seperatorlarından başqa
000003	25.30.22.00	Nüvə reaktorları və onların hissələri, izotop seperatorlarından başqa
000003	25.40.11.00	Revolver, tapança, və oxşar məmulatlardan başqa, hərbi sursatlar
000003	25.40.12.00	Revolver, tapança, qeyri-odlu silahlar və oxşar qurğular
000003	25.40.13.00	Bombalar, mərmilər və oxşar tipli hərbi sursat; patronlar, sair
000003	25.40.14.00	Hərbi sursatların hissələri və sair tutacaqlar
000003	26.20.11.00	Məlumatların avtomatik işlənməsi üçün noutbuk və əl kompüterləri kimi çəkisi 10 kq-dan az olan portativ maşınlar
000003	26.20.12.00	Məlumatların emalı maşınına və ya şəbəkəyə qoşula bilən satış kassaları, ATM-lər və bu kimi maşınlar
000003	26.20.13.00	Kombinasiyasından asılı olmayaraq bir gövdədə ən az ıprocessor, giriş və çıxış qurğusu yerləşən məlumatların avtomatik rəqəmli emalı maşınları
000003	26.20.14.00	Məlumatların avtomatik rəqəmli emalı maşınları, sistem formasında
000003	26.20.15.00	Yaddaş, giriş və çıxış qurğularının bir və ya ikisi bir gövdədə yerləşən və ya yerləşməyən verilənlərin sair avtomatik rəqəmli emalı maşınları
000003	26.20.16.00	Giriş-çıxış qurğuları
000003	26.20.17.00	Əsas etibarlı ilə məlumatların avtomatik işlənməsi sistemində quraşdırılmış monitorlar və proyektorlar

000003	26.20.18.00	Çap, displey, sürətçixarma, faks kimi bir və ya bir neçə funksiyaları icra edən hissələr
000003	26.20.21.00	Yaddaş qurğuları
000003	26.20.22.00	Yarımkəçirici daimi yaddaş qurğuları
000003	26.20.30.00	Məlumatların avtomatik emalı üçün sair qurğular
000003	26.20.40.00	Kompüter avadanlığının hissələri və ləvazimatları
000003	26.20.91.00	Kompüter və periferiya qurğularının istehsalı xidmətləri
000003	26.30.11.00	Qəbuledici aparatlar qoşulmuş ötürücü aparatlar
000003	26.30.12.00	Qəbuledici aparatlar qoşulmamış ötürücü aparatlar
000003	26.30.13.00	Televiziya kameraları
000003	26.30.21.00	Əl (naqilsiz) telefonu ilə birlikdə telefon xətləri dəsti
000003	26.30.22.00	Şəbəkə və ya digər radio şəbəkə üçün telefon aparatları
000003	26.30.23.00	İnformasiyanın ötürülməsi və ya səs, şəklil və yaxud digər məlumatların qəbul edilməsi üçün rabitə aparatlarına aid edilən (məsələn, şəbəkə və ya geniş şəbəkə zonasına) telefon aparatları və digər aparatlar
000003	26.30.30.00	Telefon və ya teleqraf elektroaparatlarının hissələri
000003	26.30.40.00	Bütün növlərdən olan antennalar və əksediricilər və onların hissələri; radio və televiziya ötürücü aparatlarının və televiziya kameralarının hissələri
000003	26.30.50.00	Yanğın təhlükəsizliyi və mühafizə siqnalizasiya qurğuları və buna oxşar qurğular
000003	26.30.60.00	Yanğın təhlükəsizliyi və mühafizə siqnalizasiya qurğuları və buna oxşar qurğuların hissələri
000003	26.51.11.00	İstiqaməti müəyyənləşdirmək üçün kompaslar; sair naviqasiya cihazları və alətləri
000003	26.51.12.00	Məsafəölçənlər, teodelitlər və taxometrler; sair geodeziya, hidroqrafiya, okeanoqrafiya, 'hidrologiya, meteorologiya alətləri və cihazları

000003	26.51.20.00	Radiolokasiya aparatları, radionaviqasiya aparatları və məsafədən idarəetmə radio aparatları
000003	26.51.31.00	Həssaslığı 5 sq və daha çox olan tərəzilər
000003	26.51.32.00	Çertyoj stolları və maşınları, cizgi çəkmə, nişanlama və ya riyazi hesablamalar aparmaq üçün sair alətlər
000003	26.51.33.00	Xətti ölçüləri ölçmək üçün əl ilə işlədilən cihazlar
000003	26.51.41.00	İonlaşdırıcı şüalanmanı ölçmək və ya aşkara çıxarmaq üçün cihazlar
000003	26.51.42.00	Katod-şüa ossilloqrafları və katod-şüa ossilloqrafları
000003	26.51.43.00	Elektrik kəmiyyətlərini ölçmək üçün yazma qurqusu olmayan cihazlar
000003	26.51.44.00	Məsafədən rabitənin parametrlərini ölçmək üçün cihaz və aparatlar
000003	26.51.45.00	Elektrik kəmiyyətlərini ölçmək və ya yoxlamaq üçün digər qruplara daxil edilməyən cihaz və aparatlar
000003	26.51.51.00	Areometrlər, termometrlər, pirometrlər, barometrlər, gıqrometrlər və psixrometrlər
000003	26.51.52.00	Maye və qazların məsrəfini, səviyyəsini, təzyiqini və ya sair dəyişən xüsusiyyətlərini ölçmək və ya yoxlamaq üçün cihazlar
000003	26.51.53.00	Fiziki və ya kimyəvi təhlil üçün digər qruplara daxil edilməyən cihaz və aparatlar
000003	26.51.61.00	Optik mikroskoplardan başqa, mikroskoplər və difraksiya aparatları
000003	26.51.62.00	Materialların mexaniki xüsusiyyətlərini sınaq üçün maşın və cihazlar
000003	26.51.63.00	Qaz, maye və ya elektrik enerjisinin istehsalını və ya istehlakını ölçmək üçün sayğaclar
000003	26.51.64.00	Dövrələrin və məhsulun sayını ölçmək üçün sayğaclar, taksometrlər; spidometrlər və taxometrlər; stroboskoplər
000003	26.51.65.00	Avtomatik tənzimləmə və ya yoxlama cihaz və aparatları pnevmatik və hidravlik cihaz və aparatları



000003	26.51.66.00	Ölçmə və ya yoxlama üçün digər qruplara daxil edilməyən cihaz, alət və maşınlar
000003	26.51.70.00	Termostatlar, manostatlar və tənzimləmə və ya nəzarət üçün cihaz və alətlər
000003	26.51.81.00	Radiolokasiya aparatları, radionaviqasiya aparatları və məsafədən idarəetmə aparatlarının hissələri
000003	26.51.82.00	26.51.12, 26.51.32, 26.51.33, 26.51.4 və 26.51.5 qruplarına daxil edilən məmulatların hissələri və ləvazimatı; mikrotomlar; digər qruplara daxil edilməyən hissələr
000003	26.51.83.00	Mikroskopların və difraksiya aparatlarının hissələri və ləvazimatı
000003	26.51.84.00	26.51.63 və 26.51.64 altkateqoriyalarına daxil edilən mallar üçün hissələr və ləvazimatlar
000003	26.51.85.00	26.51.65, 26.51.66 və 26.51.70 altkateqoriyalarına aid edilən cihaz və aparatların hissələri və ləvazimatları
000003	26.51.86.00	26.51.11 və 26.51.62 altkateqoriyalarına aid edilən cihaz və aparatların hissələri və ləvazimatları
000003	26.52.11.00	Korpusları nəcib metallardan olan və ya nəcib metallara tutulmuş qol və cib saatları
000003	26.52.12.00	Sair qol, cib saatları və başqa saatlar, o cümlədən saniyəölçənlər
000003	26.52.13.00	Cihaz lövhələrinə quraşdırılan saatlar və nəqliyyat vasitələri üçün oxşar tipli saatlar
000003	26.52.14.00	Saat mexanizmlili saatlar; zəngli saatlar və divar saatları, sair saatlar
000003	26.52.21.00	Qol və cib saatları üçün komplektləşdirilmiş və yığılmış saat mexanizmləri
000003	26.52.22.00	Divar saatları və stolüstü saatlar üçün komplektləşdirilmiş və yığılmış saat mexanizmləri
000003	26.52.23.00	Qol və cib saatları üçün yığılmamış və ya qismən yığılmış saat mexanizmləri; qol və cib saatları üçün yığılmış saat mexanizmləri
000003	26.52.24.00	İlkin "kobud" yığılmış saat mexanizmləri

000003	26.52.25.00	Yığılmamış, komplektləşdirilmiş, komplektləşdirilməmiş və "kobud" yığılmış saat mexanizmləri
000003	26.52.26.00	Saat korpusları və onların hissələri
000003	26.52.27.00	Qol və cib saatları üçün sair hissələr
000003	26.52.28.00	Vaxtı qeyd edən, qeydə alan və vaxtı dayandıran sayğaclar; cib və ya qol saatlarının əqrəbləri
000003	26.60.11.00	Rentgen, habelə alfa, beta və ya qamma şüalarından istifadə etməklə işlədilən aparatlar
000003	26.60.12.00	Tibbdə istifadə edilən elektro-diaqnostika aparatları
000003	26.60.13.00	Tibbdə, cərrahiyyədə, stomatologiyada və ya baytarlıqda ultra-bənövşəyi və ya infra-qırmızı şüalardan istifadə etməklə işlədilən aparatlar
000003	26.60.14.00	Kardiostimulyatorlar; eşitmə aparatları
000003	26.60.91.00	Tibbi alətlərin istehsalı xidmətləri
000003	28.11.11.00	Asma gəmi mühərrikləri
000003	28.11.12.00	Qığılcımlı yanma gəmi mühərrikləri; sair mühərriklər
000003	28.11.13.00	Sıxılma nəticəsində alışan sair daxili yanma porşen mühərrikləri
000003	28.11.21.00	Su buxarı ilə işləyən turbinlər və sair buxar turbinləri
000003	28.11.22.00	Hidravlik turbinlər və su təkərləri
000003	28.11.23.00	Turbo-reaktiv və turbo-vint mühərriklərdən başqa, qaz turbinləri
000003	28.11.24.00	Külək turbinləri
000003	28.11.31.00	Su buxarı ilə işləyən turbinlərin və sair buxar turbinlərinin hissələri
000003	28.11.32.00	Hidravlik turbinlərin su təkərlərinin hissələri, o cümlədən nizamlayıcılar
000003	28.11.33.00	Turbo-reaktiv və turbo-vint mühərriklərdən başqa qaz turbinlərinin hissələri
000003	28.11.41.00	Təyyarə mühərriklərinin hissələrindən başqa, daxiliyanma mühərriklərinin qığılcımla alışması üçün hissələr
000003	28.11.42.00	Digər qruplara daxil edilməyən sair mühərriklərin hissələri
000003	28.12.11.00	Xətti fəaliyyət göstərən hidravlik və pnevmatik güc qurğuları və mühərrikləri (silindirlər)
000003	28.12.12.00	Hidravlik və pnevmatik fırlanan mühərriklər
000003	28.12.13.00	Hidravlik nasoslar

000003	28.12.14.00	Hidravlik və pnevmatik buxar paylayıcıları
000003	28.12.15.00	Hidravlik aqreqlər
000003	28.12.16.00	Hidravlik sistemlər
000003	28.12.20.00	Mayevuran güc mühərriklərinin hissələri
000003	28.13.11.00	Mayevuran nasoslar
000003	28.13.12.00	Betondan başqa, mayevuran tutumlu qaytarma-daxiletmə nasosları
000003	28.13.13.00	Mayevuran tutumlu rotor nasosları
000003	28.13.14.00	Mayevuran mərkəzdənqaçma nasosları; sair nasoslar və maye qaldırıcıları
000003	28.13.21.00	Vakuum nasosları
000003	28.13.22.00	Əl və ya ayaq ilə işlədilən hava nasosları
000003	28.13.23.00	Soyuducu avadanlıq üçün kompressorlar
000003	28.13.24.00	Təkərli şassilərdə quraşdırılan yedək hava kompressorları
000003	28.13.25.00	Turbo-kompressorlar
000003	28.13.26.00	Porşen kompressorları
000003	28.13.27.00	Birvəli və çoxvəli mərkəzdənqaçma kompressorları
000003	28.13.28.00	Sair kompressorlar
000003	28.13.31.00	Nasosların hissələri; maye qaldırıcılarının hissələri
000003	28.13.32.00	Hava və ya vakuum nasoslarının, hava və ya qaz kompressorlarının, ventilyatorların, sorucu şkafların hissələri
000003	28.14.11.00	Reduksiya, tənzimləmə, nəzarət və qoruma siyirtmələri
000003	28.14.12.00	Əl-üz və qab yumaq üçün çanaqlar, bide, unitazlar, vannalar üçün kranlar, ventillər, qapaqlar və oxşar cihazlar; mərkəzi istilik radiatorlarının qapaqları
000003	28.14.13.00	Paylayıcı siyirtmələr, şiber cəftələri, kürə siyirtmələr və sair qapaqlar
000003	28.14.20.00	Kran və qapaqların və oxşar cihazların hissələri
000003	28.15.10.00	Kürəcikli və ya diyircəkli yastıqlar
000003	28.15.21.00	Qara metallardan oynaqlı zəncirlər
000003	28.15.22.00	Transmissiya valları, o cümlədən yumruqlu və dirsəkli vallar, çarxqolular
000003	28.15.23.00	Yastıqların gövdələri və sürüşmə yastıqları

000003	28.15.24.00	Dişli çarxlar və dişli ötürücülər; kürəcikli işlək vintlər; ötürücü qutular və sürəti dəyişən digər mexanizmlər
000003	28.15.25.00	Nazim çarxları və qasnaqlar, o cümlədən polispastlar
000003	28.15.26.00	Muftalar və oynaqlı, o cümlədən universal birləşdiricilər
000003	28.15.31.00	Kürəciklər, iynələr və diyircəklər; kürəcikli və ya diyircəkli yastıqların hissələri
000003	28.15.32.00	Qara metallardan oynaqlı zəncirlərin hissələri
000003	28.15.39.00	Digər qruplara daxil edilməyən yastıqların və intiqal elementlərinin hissələri
000003	28.21.11.00	Soba odluqları; mexaniki odluqlar və ocaq qəfəsləri, külün yığışdırılması üçün və s. bu tipli mexaniki qurğular
000003	28.21.12.00	Çörəkbişirmə sobalarından başqa, qeyri-elektrik sənaye və ya laboratoriya sobaları və kameraları, o cümlədən tullantıların yandırılması üçün sobalar
000003	28.21.13.00	Elektrik sənaye və ya laboratoriya sobaları və kameraları, induksiya və ya dielektrik qızdırma avadanlığı
000003	28.21.14.00	Soba odluqlarının və sobaların hissələri
000003	28.22.11.00	Digər qruplara daxil edilməyən tal və qaldırıcılar
000003	28.22.12.00	Şaxtanın üstündə yerləşdirilən şaxta qaldırıcı qurğuların bucurqadları; yeraltı işlər üçün xüsusi bucurqadlar; sair bucurqadlar, kabestanlar
000003	28.22.13.00	Domkratlar; nəqliyyat vasitələrinin qaldırılması üçün istifadə edilən mexanizmlər
000003	28.22.14.00	Derrik-kranlar; qaldırıcı kranlar; səyyar qaldırıcı fermalar, dayaqlı transportyorlar və qaldırıcı kranı olan emalatxana- avtomobillər
000003	28.22.15.00	Çəngəlağızlı yükvurma avtomobilləri, sair yükvurma maşınları; dəmir yolu stansiyalarının perronlarında istifadə etmək üçün traktorlar
000003	28.22.16.00	Liftlər, skip qaldırıcıları, eskalatorlar və hərəkət edən piyada yolları
000003	28.22.17.00	Mal və materiallar üçün fasiləsiz hərəkətdə olan pnevmatik qaldırıcılar və sair qaldırıcı və konveyerlər

000003	28.22.18.00	Sair qaldırıcı-nəqliyyat, yükürmə və yükboşaltma avadanlığı
000003	28.22.19.00	Qaldırıcı-nəqliyyat avadanlığının hissələri
000003	28.22.20.00	Qaldırıcı kranlar, ekskavatorlar və s. üçün çalovlar, çanaqlar, qreyferlər və ağızlar
000003	28.23.11.00	Yazı makinaları və mətnlərin işlənməsi üçün maşınlar
000003	28.23.12.00	Elektron kalkulyatorlar, çoxaldıcı maşınlar, ünvanlaşdırıcı maşınlar
000003	28.23.13.00	Mühasibat maşınları, kassa aparatları, franko edən hesablayıcı maşınlar, bilet-kassa maşınları və oxşar maşınlar, o cümlədən qurğular
000003	28.23.21.00	Optik sistemli və ya kontakt tipli fotosurətçixarma maşınları və termosurətçixarma aparatları
000003	28.23.22.00	Dəftərxana tipli vərəq ofset çap maşınları
000003	28.23.23.00	Sair ofis maşınları
000003	28.23.24.00	Yazı makinalarının və kalkulyatorların hissə və ləvazimatları
000003	28.23.25.00	Sair ofis maşınlarının hissələri və ləvazimatları
000003	28.23.26.00	Fotosurətçixarma aparatlarının hissələri və ləvazimatları
000003	28.23.91.00	Ofis və dəftərxana maşınlarının işlənməsi xidmətləri
000003	28.24.11.00	Elektrik mühərriki quraşdırılmış elektromexaniki əl alətləri
000003	28.24.12.00	Sair portativ elektromexaniki əl alətləri
000003	28.24.21.00	Elektrik mühərriki quraşdırılmış elektromexaniki əl alətlərinin hissələri
000003	28.24.22.00	Sair portativ elektromexaniki əl alətlərinin hissələri
000003	28.25.11.00	İstilikdəyişdirici avadanlıq və havanı, yaxud sair qazları mayeləşdirmək üçün maşınlar
000003	28.25.12.00	Havanı kondensasiya etmək üçün maşınlar
000003	28.25.13.00	Soyuducu və dondurucu avadanlıq və istilik nasoslari, məişət avadanlığının başqa

000003	28.25.14.00	Digər qruplara daxil edilməyən qazların süzülməsi və təmizlənməsi üçün avadanlıq və aparatlar
000003	28.25.20.00	Ventilyatorlar, stolüstü, döşəmə, divar, pəncərə, tavan və ya taxtapuş ventilyatorlarından başqa
000003	28.25.30.00	Soyuducu və dondurucu avadanlığın və istilik nasoslarının hissələri
000003	28.29.11.00	Generator və ya su qazı almaq üçün generatorlar; asetilen qaz generatorları və s.; distilə və təmizləmə üçün qurğular
000003	28.29.12.00	Mayelərin süzülməsi və ya təmizlənməsi üçün avadanlıqlar
000003	28.29.13.00	Yağ süzgəcləri, benzin süzgəcləri və daxiliyanma mühərrikləri üçün çıxış hava süzgəcləri
000003	28.29.21.00	Butulkaların və sair tutumların yuyulması, doldurulması, qablaşdırılması və ya kağıza bükülməsi üçün avadanlıqlar
000003	28.29.22.00	Odsöndürənlər, tozlandırıcı qurğular, buxarşırnaqlı və ya qumşırnaqlı maşınlar və oxşar mexaniki qurğular, kənd təsərrüfatında istifadə edilən qurğulardan başqa
000003	28.29.23.00	Təbəqə metaldan aralıqlar; mexaniki möhürləmə
000003	28.29.31.00	Sənayedə istifadə etmək üçün ölçmə cihazları; konteynerlərdə malların fasiləsiz çəkilməsi üçün tərəzilər; daim eyni kütləni tənzimləmək üçün tərəzilər və müəyyən kütlənin çəkisini atmaq üçün tərəzilər
000003	28.29.32.00	Çəkmək üçün məişət avadanlığı və tərəziləri
000003	28.29.39.00	Sair çəki və nəzarət avadanlıqları
000003	28.29.41.00	Digər qruplara daxil edilməyən sentrifuqlar
000003	28.29.42.00	Metal və ya şüşə üçün vallı (diyircəkli) maşınlardan başqa kalandrlar və ya sair vallı (diyircəkli) maşınlar
000003	28.29.43.00	Ticarət avtomatları
000003	28.29.50.00	Sənaye qabyuyan maşınları
000003	28.29.60.00	İstilik dərəcəsinin dəyişdirilməsi proseslərindən istifadə edilməklə materialların emalı üçün digər qruplara daxil edilməyən avadanlıqlar

000003	28.29.70.00	Lehimləmə üçün qeyri-elektrik maşın və aparatları və onların hissələri; səthi möhkəmlətmək üçün qazla idarə olunan maşınlar
000003	28.29.81.00	Qaz və ya su qazı generatorlarının hissələri
000003	28.29.82.00	Sentrifüq hissələri; maye və ya qazların süzülməsi və ya təmizlənməsi üçün maşın və aparatların hissələri
000003	28.29.83.00	Kalandrların və sair vallı (diyircəkli) maşınların hissələri; tozlandırıcı avadanlığın hissələri, çəki ölçmək üçün avadanlığın müxtəlif çəki hissələri
000003	28.29.84.00	Digər qruplara daxil edilməyən, tərkibində elektrik birləşdiriciləri olmayan maşınların hissələri
000003	28.29.85.00	Qabyuyan maşınları və tutumları təmizləmək, doldurmaq, qablaşdırmaq və ya tıxacla qapamaq üçün maşınların hissələri
000003	28.29.86.00	Lehimləmə üçün qeyri-elektrik maşın və aparatların hissələri; səthi möhkəmlətmək üçün qazla idarə olunan maşınların hissələri
000003	28.30.10.00	Kənardan idarə olunan traktorlar
000003	28.30.21.00	Gücü 37 kVt-dək olan traktorlar
000003	28.30.22.00	Digər qruplara daxil edilməyən, gücü 37-59 kVt olan traktorlar
000003	28.30.23.00	Digər qruplara daxil edilməyən, gücü 59 kVt-dan çox olan traktorlar
000003	28.30.31.00	Kotanlar
000003	28.30.32.00	Malalar, torpaqyumşaldanlar, kultivatorlar, alağ təmizləyənlər və toxalar
000003	28.30.33.00	Toxumsəpənlər, kartof və şitil əkən maşınlar
000003	28.30.34.00	Peyin və mineral gübrəsəpənlər
000003	28.30.39.00	Sair kənd təsərrüfatı maşınları
000003	28.30.40.00	Qazonlar, parklar və ya idman meydançaları üçün
000003	28.30.51.00	Digər qruplara daxil edilməyən traktorlr
000003	28.30.52.00	Otyığan maşınlar
000003	28.30.53.00	Ot və küləş üçün preslər
000003	28.30.54.00	Kök və kökümeyvələri yığan maşınlar
000003	28.30.59.00	Digər qruplara daxil edilməyən məhsulyığan maşınlar və taxıldöyənlər

000003	28.30.60.00	Kənd təsərrüfatında və ya bağçılıqda istifadə edilən maye və ya tozları dağıtmaq və ya səpələmək üçün mexaniki qurğular
000003	28.30.70.00	Kənd təsərrüfatında istifadə edilən özüyükləyən və ya özüboşaldan qoşqular və yarımqoşqular
000003	28.30.81.00	Yumurtaların, meyvələrin və sair məhsulların təmizlənməsi, çeşidlənməsi və ya çıxış edilməsi üçün maşınlar
000003	28.30.82.00	Süd sağan maşınlar
000003	28.30.83.00	Mal-qara üçün yem hazırlayan maşınlar
000003	28.30.84.00	Quşçuluq üçün inkubatorlar və bruderlər
000003	28.30.85.00	Quşçuluq üçün saxlama maşınları
000003	28.30.86.00	Digər qruplara daxil edilməyən kənd təsərrüfatı, bağçılıq, meşəçilik quşçuluq və ya arıçılıq üçün maşınlar
000003	28.30.91.00	Digər qruplara daxil edilməyən məhsulyıqan və taxıldöyən maşınların hissələri
000003	28.30.92.00	Torpağın hazırlanması və kultivasiyası üçün maşınların hissələri
000003	28.30.93.00	Sair kənd təsərrüfatı maşınlarının hissələri
000003	28.30.94.00	Digər qruplara daxil edilməyən südsəğan maşınların hissələri
000003	28.41.11.00	Lazerin, ultrasəsin və s. köməyi ilə materialı çıxartmaq yolu ilə ixtiyari materialın emalı üçün dəzgahlar
000003	28.41.12.00	Mərkəz hissələri emal edən dəzgahlar; aqreqat dəzgahları və metalların emalı üçün çoxalətli dəzgahlar
000003	28.41.21.00	Metalkəsən tokar dəzgahları
000003	28.41.22.00	Dəlmə, oyma və frezer dəzgahları; digər qruplara daxil edilməyən yivaçan və ya qaykaaçan dəzgahlar
000003	28.41.23.00	Tilişkə çıxarma, itiləmə, pardaxlama, yetirmə, doğrama maşınları
000003	28.41.24.00	Metalin yonma maşınında emalı, doğranması, kəsilməsi və ya başqa üsullarla kəsilməsi üçün dəzgahlar
000003	28.41.31.00	Metalin əyilməsi və ya düzəldilməsi üçün maşınlar
000003	28.41.32.00	Kəsmə, dəlmə və deşmə maşınları



000003	28.41.33.00	Döymə və ya ştamlama maşınları və çəkicləri; hidravlik preslər və metal emalı üçün digər qruplara daxil edililməyən preslər
000003	28.41.34.00	Material kəsilib atılmadan metal emalı, metalların və ya kermetlərin bişmiş karbidləri üçün digər qruplara daxil edililməyən dəzgahlar
000003	28.41.40.00	Metal emal edən dəzgahların hissə və mexanizmləri
000003	28.49.11.00	Daş, saxsı, beton və ya oxşar mineral materialların emalı üçün və ya şüşənin soyuq emalı üçün dəzgahlar
000003	28.49.12.00	Ağac, mantar, sümük, ebonit, bərk plastmas və ya oxşar bərk materialların emalı üçün dəzgahlar
000003	28.49.21.00	Alət saxlayıcıları və dəzgahlar üçün özüaçılan vintkəsən başlıqlar
000003	28.49.22.00	Dəzgahların hissələrini quraşdırmaq üçün ləvazimatlar
000003	28.49.23.00	Bölücü başlıqlar və dəzgahların sair xüsusi mexanizmləri
000003	28.49.24.00	Ağac, mantar, ebonit və oxşar bərk materialların emalını təmin edən dəzgahların hissə və mexanizmləri
000003	28.91.11.00	Konvertorlar, çalovlar, qəliblər və tökmə maşınları, yayma dəzgahı
000003	28.91.12.00	Metallurgiya maşınlarının hissələri; yayma dəzgahları üçün valcıqlar; yayma dəzgahlarının hissələri
000003	28.92.11.00	Yeraltı işlər üçün fasiləsiz hərəkət edən qaldırıcılar və konveyerlər
000003	28.92.12.00	Kömür və maddən süxurları hasilatı üçün oyuqaçan kombaynlar; sair qazıma və yolaçma maşınları
000003	28.92.21.00	Buldozerlər və universal, özüyəriyən buldozerlər
000003	28.92.22.00	Özüyeriyən qreyderlər və planlaşdırıcılar
000003	28.92.23.00	Özüyeriyən skreperlər
000003	28.92.24.00	Özüyeriyən toxaclama maşınları və yolbasanlar
000003	28.92.25.00	Özüyeriyən frontal birçalovlu yükvuranlar

000003	28.92.26.00	Frontal birçalovlu yükvuranlardan başqa, özüyəriyən mexaniki birçalovlu ekskavatorlar və kabinəsi 360 dərəcə hərəkət edən çalovlu yükvuranlar (tam dövrə vuran maşınlar)
000003	28.92.27.00	Sair özüyəriyən mexaniki birçalovlu ekskavatorlar və çalovlu yükvuranlar; mədənçıxarma sənayesi üçün sair özüyəriyən maşınlar
000003	28.92.28.00	Buldozərlərin və ya universal buldozərlərin sac bıcaqları
000003	28.92.29.00	Hər yerdə istifadə edilə bilən özüboşaldan maşınlar
000003	28.92.30.00	Torpaq çıxarmaq üçün sair maşınlar
000003	28.92.40.00	Çeşidləmə, doğrama, qarışdırma və torpağın, daşın, filizin və sair mineral maddələrin oxşar emalı üçün maşınlar; tökmə formalarının alınması üçün maşınlar
000003	28.92.50.00	Tırtıllı traktorlar
000003	28.92.61.00	Qazıma və ya yolaçma maşınlarının, yaxud torpaq çıxarmaq üçün maşınların hissələri; kranların hissələri
000003	28.92.62.00	Çeşidləmə, doğrama və ya torpağın, daşın sair emalı üçün maşınların hissələri
000003	28.93.11.00	Mərkəzdənqaçma süd separatorları
000003	28.93.12.00	Süd sənayesi üçün avadanlıq
000003	28.93.13.00	Dənin və ya qurudulmuş tərəvəzin xırdalanması və ya
000003	28.93.14.00	Şərab, sidr, meyvə şirələri və oxşar içkilərin istehsalında istifadə edilən avadanlıqlar
000003	28.93.15.00	Qeyri-elektrik çörəkbişirmə sobaları; yemək hazırlamaq və ya qızdırmaq üçün qeyri-məişət hazırlamaq və ya qızdırmaq üçün qeyri-məişət avadanlığı
000003	28.93.16.00	Kənd təsərrüfatı məhsulları üçün quruducular
000003	28.93.17.00	Digər qruplara daxil edilməyən, yeyinti məhsullarının və içkilərin, o cümlədən piy və ya yağların sənaye üsulu ilə hazırlanması və ya istehsalı üçün avadanlıq
000003	28.93.19.00	Tütün hazırlamaq üçün digər qruplara daxil edilməyən avadanlıq

000003	28.93.20.00	Toxumun, dənin və ya qurudulmuş paxlalı tərəvəzin təmizlənməsi və çeşidlənməsi üçün maşınlar
000003	28.93.31.00	İçkilərin emalı üçün maşınların hissələri
000003	28.93.32.00	Yeyinti məhsullarının emalı üçün maşınların hissələri
000003	28.93.33.00	Tütün emalı üçün maşınların hissələri
000003	28.93.34.00	Toxumun, dənin və ya qurudulmuş paxlalı tərəvəzin çeşidlənməsi üçün maşınların hissələri
000003	28.94.11.00	Süni toxuculuq materiallarının ekstrudasiya edilməsi, dartıb uzadılması, teksturasiya edilməsi və ya kəsilməsi kəsilməsi üçün avadanlıq; toxuculuq liflərinin hazırlanması üçün maşınlar
000003	28.94.12.00	Əyirmə maşınları; eşmə, iplik sarıyan və ya yumaq hazırlayan maşınlar
000003	28.94.13.00	Toxuculuq dəzgahları
000003	28.94.14.00	Toxuculuq maşınları; köbə tikən maşınlar və oxşar maşınlar; darama maşınları
000003	28.94.15.00	Toxuculuq materiallarının emalı üçün maşınlarla birlikdə tətbiq etmək üçün köməkçi avadanlıq
000003	28.94.21.00	Toxuculuq ipliğinin və parçaların yuyulması, təmizlənməsi, sıxılması, ütülənməsi, nəm-isti emalı, rənglənməsi, yumaqlanması və s. emalı üçün avadanlıq; fetr emalı üçün avadanlıq
000003	28.94.22.00	Camaxırxana üçün paltaryuyan maşınlar; quru təmizləmə üçün maşınlar; tutumu 10 kq-dan çox olan quruducu maşınlar
000003	28.94.23.00	Mərkəzdənqaçma paltar qurutma maşınları
000003	28.94.24.00	Cildləmə və məişət tikiş maşınlarından başqa, tikiş maşınları
000003	28.94.30.00	Heyvan dərilərinin, aşılanmış dərinin emalı, yaxud yaxud ayaqqabı və sair məmulat hazırlamaq və ya təmir etmək üçün maşınlar
000003	28.94.40.00	Məişət tikiş maşınları
000003	28.94.51.00	Toxuculuq dəzgahlarının və əyirmə maşınlarının hissələri və alətləri

000003	28.94.52.00	Sair toxuculuq və tikiş məmulatının istehsalı və dəri emalı üçün maşınların hissələri
000003	28.95.11.00	Kağız və karton istehsalı üçün avadanlıqlar
000003	28.95.12.00	Kağız və karton istehsalı üçün avadanlığın hissələri
000003	28.96.10.00	Rezin və ya plastmas emalı, yaxud bu materiallardan məhsul hazırlamaq üçün digər qruplara daxil edilməyən avadanlıq
000003	28.96.20.00	Rezin və ya plastmas emalı, yaxud bu materiallardan məhsul hazırlamaq üçün digər qruplara daxil edilməyən avadanlıqların hissələri
000003	28.99.11.00	Cildləmə maşınları, o cümlədən kitab bağlama maşınları
000003	28.99.12.00	Çap formalarının, plastinlərin yığılması və ya hazırlanması üçün maşın, aparat və avadanlıq
000003	28.99.13.00	Ofset üsulu ilə çap maşınları
000003	28.99.14.10	Sair çap maşınları
000003	28.99.14.20	Sair çap maşınlarının hissələri
000003	28.99.20.00	Yarımkəçirici külçələrin və ya lövhələrin, cihazların, elektron inteqral sxemlərinin və ya yastı panel əksetdirici qurğuların hazırlanması üçün maşınlar və aparatlar
000003	28.99.31.00	Ağac, sellüloz, kağız və karton üçün quruducular; digər qruplara daxil edilməyən sənaye quruducuları
000003	28.99.32.00	Dairəvi avtomobil yolları, yelləncəklər, atəş açma yerləri və sair əyləncə yerləri
000003	28.99.39.00	Təyyarəni işə salan qurğu; oxşar qurğular; təkər balanslaşdırıcı qurğular; digər qruplara daxil edilməyən xüsusi təyinatlı maşınlar
000003	28.99.40.00	Mətbəə və cildləmə maşınlarının hissələri
000003	28.99.51.00	Yarımkəçirici külçələrin və ya lövhələrin, cihazların, elektron inteqral sxemlərinin və ya yastı panel əksetdirici qurğuların hazırlanması üçün maşınlar və aparatların hissələri
000003	28.99.52.00	Sair xüsusi təyinatlı maşınların hissələri

000003	29.10.11.00	Avtomobillər üçün silindrlərinin həcmi 1000 kub sm-dək olan, qığılcımla alışan daxiliyanma piston mühərrikləri
000003	29.10.12.00	Avtomobillər üçün silindrlərinin həcmi 1000 kub sm-dən çox olan, qığılcımla alışan daxiliyanma piston mühərrikləri
000003	29.10.13.00	Avtomobillər üçün sıxılmadan alışan daxiliyanma piston mühərrikləri
000003	29.10.21.00	Silindrlərinin həcmi 1500 kub sm-dək olan, qığılcımla alışan mühərriklərlə təchiz edilən təzə avtomobillər
000003	29.10.22.00	Silindrlərinin həcmi 1500 kub sm-dən çox olan, qığılcımla alışan mühərriklərlə təchiz edilən təzə avtomobillər
000003	29.10.23.00	Sıxılmadan alışan daxiliyanma piston mühərrikləri (dizel və ya yarım-dizel) ilə təchiz edilən təzə avtomobillər
000003	29.10.24.10	Sərnişin daşımaq üçün işlənmiş minik avtomobilləri
000003	29.10.24.50	Sair sərnişin avtomobilləri
000003	29.10.30.00	On və daha artıq sərnişin daşımaq üçün avtomobillər
000003	29.10.41.00	Sıxılmadan alışan daxiliyanma piston mühərrikləri (dizel və ya yarım-dizel) ilə təchiz edilən təzə yük nəqliyyatı vasitələri
000003	29.10.42.00	Qığılcımla alışan daxiliyanma piston mühərrikləri ilə təchiz edilən yük daşımaq üçün nəqliyyat vasitələri; yük daşımaq üçün sair təzə nəqliyyat vasitələri
000003	29.10.43.00	Yarımqoşqular üçün yol traktorları
000003	29.10.44.00	Avtomobillər üçün mühərrikli şassilər
000003	29.10.51.10	Yolsuzluq şəraitində istifadə edilmək üçün özüboşaldanlar
000003	29.10.51.20	Avtokranlar
000003	29.10.52.00	Qar üzərində gedən; qolf meydançaları və s üçün mühərriklə təchiz edilən avtomobillər
000003	29.10.59.00	Digər qruplara daxil edilməyən xüsusi təyinatlı avtomobillər
000003	29.20.10.00	Avtomobil gövdələri
000003	29.20.21.00	Bir və ya bir neçə üsulla yükləri daşımaq üçün xüsusi nəzərdə tutulan konteynerlər
000003	29.20.22.00	Yaşayış və ya turizm üçün qoşqular və yarımqoşqular
000003	29.20.23.00	Sair qoşqular və yarımqoşqular

000003	29.20.30.00	Qoşquların, yarımqoşquların və mühərriklə təchiz edilməyən sair nəqliyyat vasitələrinin hissələri
000003	29.20.40.00	Avtomobil kuzovlarının təmiri, yığılması və çilingərlik xidmətləri
000003	29.20.50.00	Qatarların və yaşayış qoşqularının texniki təchizatı
000003	29.31.10.00	Təyyarə, avtomobil və gəmilərdə istifadə etmək üçün alışma sistemlərinin xətləri və sair xətlər
000003	29.31.21.00	Yanma şamları; yanma maqnetolar; maqneto-dinamolar; maqnetik-nazim çarxlar; paylayıcılar; yanma sarğaçları
000003	29.31.22.00	Startyorlar, o cümlədən startyor-generator kimi işləyənlər; sair generatorlar və digər avadanlıqlar
000003	29.31.23.00	Avtomobillər üçün elektrik işıqlandırma və ya siqnal vermə avadanlığı, şüşətəmizləyənlər, şüşəqızdırınlar, anti-dondurucular və tərləməyə qarşı avadanlıqlar
000003	29.31.30.00	Avtomobillər və motosikletlər üçün sair elektrik avadanlıqlarının hissələri
000003	29.32.10.00	Avtomobillər üçün oturacaqlar
000003	29.32.20.00	Təhlükəsizlik kəmərləri, yastıqşaları və gövdələrin hissələri və ləvazimatları
000003	29.32.30.00	Avtomobillər üçün digər qruplara daxil edilməyən sair hissələr və ləvazimatlar
000003	29.32.92.00	Digər qruplara daxil edilməyən avtomobillər üçün hissə və ləvazimatların quraşdırılması xidmətləri
000003	30.11.10.00	Hərbi gəmilər
000003	30.11.21.00	Sərnişin daşımaq üçün kruiz gəmiləri, səyahət qayıqları və oxşar gəmilər; bərə-gəmiləri
000003	30.11.22.00	Xam neft, neft məhsulları, kimyəvi maddələr, maye qaz daşımaq üçün tankerlər
000003	30.11.23.00	Tankerlərdən başqa refrijerator gəmiləri
000003	30.11.24.00	Quru yük gəmiləri
000003	30.11.31.00	Balıqçılıq gəmiləri; balıq zavod-gəmiləri və balıq məhsullarının emalı və konservləşdirilməsi üçün sair gəmilər
000003	30.11.32.00	Yedəklər və təkəncilər

000003	30.11.33.00	Torpaqqazanlar, mayak-gəmiləri, üzən kranlar, sair gəmilər
000003	30.11.40.00	Sahil gəmiləri və infrastrukturular
000003	30.11.50.00	Sair üzən qurğular
000003	30.11.91.00	Gəmilərin, üzən platformaların və qurğuların çevrilməsi, yenidən qurulması
000003	30.11.92.00	Gəmilərin, üzən platformaların və qurğuların texniki təchizatı üzrə xidmətlər
000003	30.12.11.00	Gəzinti və idman üçün yelkənli gəmilər
000003	30.12.12.00	Gəzinti və idman üçün hava ilə doldurulan gəmilər
000003	30.12.19.00	Gəzinti və idman üçün sair gəmilər; avarlı qayıqlar və yüngül idman qayıqları
000003	30.20.11.00	Xarici enerji mənbəyi ilə işləyən dəmir yolu lokomotivləri
000003	30.20.12.00	Dizel-elektrik lokomotivləri
000003	30.20.13.00	Sair dəmir yolu lokomotivləri; lokomotivlərin tenderləri
000003	30.20.20.00	Özüyeriyən dəmir yolu və ya tramvay vaqonları, mal vaqonları və yük avtomobilləri, avtomobilərə texniki xidmət və təmir üçün nəqliyyat vasitələrindən başqa
000003	30.20.31.00	Dəmir yolu və tramvay xətlərinin təmiri və texniki qulluq üçün nəqliyyat vasitələri
000003	30.20.32.00	Özüyeriməyən dəmir yolu və ya tramvay sərnəşin vaqonları, baqaj vaqonları və xüsusi təyinatlı sair vaqonlar
000003	30.20.33.00	Yük daşımaq üçün özüyeriməyən dəmir yolu və ya tramvay vaqonları
000003	30.20.40.00	Dəmir yolu lokomotivlərinin və motorlu tramvay vaqonlarının və ya dəmir yolu nəqliyyatı vasitələrinin hissələri; bağlama armaturası və onun hissələri; hərəkəti idarə etmək üçün mexaniki avadanlıq
000003	30.20.91.00	Dəmir yolu lokomotivlərinin, motorlu tramvay vaqonlarının və qaldırıcı tərkiblərin təmiri və texniki qulluq, dəyişdirilməsi üzrə xidmətlər
000003	30.30.11.00	Uçuş aparatlarının qığılcımla alışan mühərrikləri

000003	30.30.12.00	Turboreaktiv və turbovint mühərrikləri
000003	30.30.13.00	Turboreaktiv mühərriklərdən başqa, reaktiv mühərriklər
000003	30.30.14.00	Yerüstü uçuş trenajorları və onların hissələri
000003	30.30.15.00	Uçuş aparatları üçün qığılcımla alışan mühərriklərin hissələri
000003	30.30.16.00	Turboreaktiv və ya turbo- mühərriklərini hissələri
000003	30.30.20.10	Hava şarları, dirijabllar və sair motorsuz uçuş aparatları
000003	30.30.20.20	Planerlər və deltaplanlar
000003	30.30.31.00	Vertolyotlar
000003	30.30.32.00	Yüksüz kütləsi 2000 kq-dək olan təyyarələr və digər qruplara daxil edilməyən sair uçuş aparatları
000003	30.30.33.00	Yüksüz kütləsi 2000-15000 kq olan təyyarələr və digər qruplara daxil edilməyən sair uçuş aparatları
000003	30.30.34.00	Yüksüz kütləsi 15000 kq-dan çox olan təyyarələr və digər qruplara daxil edilməyən sair uçuş aparatları
000003	30.30.40.00	Kosmik aparatlar, o cümlədən peyklər və daşıyıcı raketlər
000003	30.30.50.00	Uçuş və kosmik aparatlarının sair hissələri
000003	30.30.60.00	Uçuş aparatlarının və aviasiya mühərriklərinin əsaslı təmiri və dəyişdirilməsi xidmətləri
000003	30.40.10.00	Tanklar və sair mexanikləşdirilmiş zirehli döyüş maşınları və onların hissələri
000003	32.50.11.00	Stomatologiyada istifadə edilən alət və ləvazimatlar
000003	32.50.12.00	Tibb, cərrahiyyə və ya laboratoriya sterilizatorları
000003	32.50.13.00	Şprisələr, iynələr, kateterlər, kanyullar və s.; digər qruplara daxil edilməyən oftalmologiya və sair cihazları və ləvazimatı
000003	32.50.21.00	Terapevt cihazları və ləvazimatı; süni nəfəs aparatları
000003	32.50.22.00	Süni oynaqlar; ortopediya ləvazimatı; süni dişlər; diş-texnika ləvazimatı; digər qruplara daxil edilməyən insan bədəninin süni hissələri və insanın süni həyat fəaliyyətli orqanları



000003	32.50.23.00	Protez və ortopediya ləvazimatlarının hissələri və əşyaları
000003	32.50.30.00	Tibb, cərrahiyyə, stomatologiya və ya baytarlıq mebeli; bərbərxanalar üçün kürsülər və oxşar kürsülər və onların hissələri
000003	32.50.41.00	Kontakt linzaları; şüşə eynəklər üçün linzalar; sair materiallardan hazırlanmış eynəklər üçün linzalar
000003	32.50.42.00	Eynəklər, qoruyucu eynəklər və s., korreksiya eynəkləri, qoruyucu və ya sair eynəklər
000003	32.50.43.00	Sağanaqlar və eynəklər, qoruyucu eynəklər və s. üçün sağanaqların elementləri
000003	32.50.44.00	Sağanaqların hissələri və eynəklər, qoruyucu eynəkləri və s. üçün sağanaqların elementləri
000003	32.50.50.00	Tibb və cərrahiyyə məqsədilə istifadə olunan sair məmulatlar
000003	33.11.11.00	Qurulmuş metal məmulatlarının təmiri və onlara texniki xidmət göstərilməsi
000003	33.11.12.00	Metal çənlərin və konteynerlərin təmiri və onlara texniki xidmət göstərilməsi
000003	33.11.13.00	Mərkəzi istilik radiatorlarından başqa buxar generatorlarının təmiri və onlara texniki xidmət göstərilməsi
000003	33.11.14.00	Silah və döyüş sursatlarının təmiri və onlara texniki xidmət göstərilməsi
000003	33.11.19.00	Sair hazır metal məmulatlarının təmiri və onlara texniki xidmət göstərilməsi
000003	33.12.11.00	Təyyarə, avtomobil və motosiklet mühərriklərindən başqa mühərrik və turbinlərin təmiri və onlara texniki xidmət göstərilməsi
000003	33.12.12.00	Nasos, kompressor, tıxac və qapaqlardan başqa, hidravlik güc qurğularının təmiri və onlara texniki xidmət göstərilməsi
000003	33.12.13.00	Dayaq mexanizmlərinin, qurğuların, dişli ötürücülərin və ötürücü elementlərin təmiri və onlara texniki xidmət göstərilməsi
000003	33.12.14.30	Sobaların və soba odluqlarının quraşdırılması üzrə xidmətlər
000003	33.12.14.50	Sobaların və soba odluqlarının təmiri və onlara texniki xidmət göstərilməsi

000003	33.12.15.30	Qaldırıcların və manipulyasiya avadanlıqlarının quraşdırılması üzrə xidmətlər
000003	33.12.15.50	Qaldırıcların və manipulyasiya avadanlıqlarının təmiri və onlara texniki xidmət göstərilməsi
000003	33.12.16.30	Ofis maşınlarının və avadanlıqlarını quraşdırılması üzrə xidmətlər (kompüter və periferiya avadanlıqlarından başqa)
000003	33.12.16.50	Ofis maşınlarının və avadanlıqlarını təmiri və onlara texniki xidmət göstərilməsi (kompüter və periferiya avadanlıqlarından başqa)
000003	33.12.17.00	Mexaniki ötürücülü əl alətlərinin təmiri və onlara texniki xidmət göstərilməsi
000003	33.12.18.30	Sənaye soyuducu və ventilyasiya avadanlıqlarının quraşdırılması üzrə xidmətlər
000003	33.12.18.50	Sənaye soyuducu və ventilyasiya avadanlıqlarının təmiri və onlara texniki xidmət göstərilməsi
000003	33.12.19.30	Digər qruplara daxil edilməyən ümumi təyinatlı sair maşınların quraşdırılması
000003	33.12.19.50	Digər qruplara daxil edilməyən ümumi təyinatlı sair maşınların təmiri və onlara texniki xidmət göstərilməsi
000003	33.12.21.30	Kənd təsərrüfatı və meşə təsərrüfatı maşınlarının quraşdırılması
000003	33.12.21.50	Kənd təsərrüfatı və meşə təsərrüfatı maşınlarının təmiri və onlara texniki xidmət göstərilməsi
000003	33.12.22.00	Metal formalaşdırıcı maşınların və avadanlıqların təmiri və onlara texniki xidmət göstərilməsi
000003	33.12.23.00	Metallurgiya maşınlarının təmiri və onlara texniki xidmət
000003	33.12.24.30	Mədəncixarma sənayesi, karxana işləri və tikinti üçün
000003	33.12.24.50	Mədəncixarma sənayesi, karxana işləri və tikinti üçün maşınların təmiri və onlara texniki xidmət göstərilməsi
000003	33.12.25.00	Yeyinti məhsullarının, içkilərin və tütün məmulatlarının emalı üçün maşınların təmiri və onlara texniki xidmət göstərilməsi

000003	33.12.26.30	Toxuculuq, tikiş və dəri sənayesi üçün maşınların quraşdırılması
000003	33.12.26.50	Toxuculuq, tikiş və dəri sənayesi üçün maşınların təmiri və onlara texniki xidmət göstərilməsi
000003	33.12.27.30	Kağız və karton istehsalı üçün avadanlığın quraşdırılması, üzrə xidmətlər
000003	33.12.27.50	Kağız və karton istehsalı üçün avadanlığın təmiri və onlara texniki qulluq üzrə xidmətlər
000003	33.12.28.00	Rlastik və rezin sənayesi üçün maşınların təmiri və onlara texniki xidmət göstərilməsi
000003	33.12.29.00	Xüsusi təyinatlı sair maşınların təmiri və onlara texniki xidmət göstərilməsi
000003	33.13.11.00	Ölçmə, yoxlama , sınaq və naviqasiya cihazlarının və aparatlarının təmiri və onlara texniki xidmət göstərilməsi
000003	33.13.12.00	Şüalandırma, elektrotibbi və elektroterapevtik avadanlıqların təmiri və onlara texniki xidmət göstərilməsi
000003	33.13.13.00	Optik alətlərin və fotoqrafik avadanlıqların təmiri və onlara texniki xidmət göstərilməsi
000003	33.13.19.00	Sair elektron avadanlıqların təmiri və onlara texniki xidmət göstərilməsi
000003	33.14.11.00	Elektrik mühərriklərinin, generatorların, transformatorların və elektrik paylayıcı və nəzarət cihazlarının təmiri və onlara texniki xidmət göstərilməsi
000003	33.14.19.00	Sair elektrik avadanlıqlarının təmiri və onlara texniki xidmət
000003	33.15.10.00	Gəmi və qayıqların təmiri və onlara texniki xidmət göstərilməsi
000003	33.16.10.00	Təyyarə və kosmik uçuş aparatlarının təmiri və onlara texniki xidmət göstərilməsi
000003	33.17.11.00	Dəmiryolu lokomotivlərinin və dəmir yolu nəqliyyat vasitələrinin təmiri və onlara texniki xidmət göstərilməsi
000003	33.17.19.00	Digər qruplara daxil edilməyən sair nəqliyyat avadanlıqlarının təmiri və onlara texniki xidmət göstərilməsi
000003	33.19.10.00	Sair avadanlıqların təmiri xidmətləri

000003	33.20.11.00	Mərkəzi istilik buxar qazanları istisna edilməklə, buxar generatorlarının quraşdırılması üzrə xidmətlər, metal boru sistemləri üçün sənaye qurğularının quraşdırılması da daxil edilməklə
000003	33.20.12.00	Maşın və avadanlıqlar istisna edilməklə, sair hazır metal məmulatlarının quraşdırılması üzrə xidmətlər
000003	33.20.21.00	Ofis və hesablama maşınlarının quraşdırılması üzrə xidmətlər
000003	33.20.29.00	Digər qruplara daxil edilməyən sair ümumi təyinatlı maşınların quraşdırılması üzrə xidmətlər
000003	33.20.31.00	Kənd təsərrüfatı üçün sənaye maşınlarının və avadanlıqlarının quraşdırılması üzrə xidmətlər
000003	33.20.32.00	Metal formalaşdırıcı maşınların quraşdırılması üzrə xidmətlər
000003	33.20.33.00	Metallurgiya üçün sənaye maşınlarının və avadanlıqlarının quraşdırılması üzrə xidmətlər
000003	33.20.34.00	Dağ-mədən işləri üçün sənaye maşınlarının və avadanlıqlarının quraşdırılması üzrə xidmətlər
000003	33.20.35.00	Yeyinti məhsullarının, içkilərin və tütün məmulatlarının emalı üçün sənaye maşınlarının və avadanlıqlarının quraşdırılması üzrə xidmətlər
000003	33.20.36.00	Toxuculuq, tikiş və dəri emalı üçün sənaye maşınlarının və avadanlıqlarının quraşdırılması üzrə xidmətlər
000003	33.20.37.00	Kağız və karton məmulatlarının emalı üçün sənaye maşınlarının və avadanlıqlarının quraşdırılması üzrə xidmətlər
000003	33.20.38.00	Plastik və rezin məmulatlarının emalı üçün sənaye maşınlarının və avadanlıqlarının quraşdırılması üzrə xidmətlər
000003	33.20.39.00	Sair xüsusi təyinatlı maşınların quraşdırılması üzrə xidmətlər
000003	33.20.41.00	Peşəkar tibbi maşınların və dəqiq və optik cihazların quraşdırılması üzrə xidmətlər
000003	33.20.42.00	Peşəkar elektron avadanlıqların quraşdırılması üzrə xidmətlər

000003	33.20.50.00	Elektrik avadanlıqlarının quraşdırılması üzrə xidmətlər
000003	33.20.60.00	Sənaye poseslərinə nəzarət üçün avadanlıqların quraşdırılması üzrə xidmətlər
000003	33.20.70.00	Digər qruplara daxil edilməyən sair məmulatların emalı üçün avadanlıqların quraşdırılması üzrə xidmətlər
000004	26.40.11.00	Xarici elektrik qida mənbəyindən istifadə etməklə işləyən radioqəbuledicilər (avtomobillər üçün nəzərdə tutulan radioqəbuledicilərdən başqa)
000004	26.40.12.00	Yalnız xarici elektrik qida mənbəyindən istifadə etməklə işləyən radioqəbuledicilər
000004	26.40.20.00	Radioqəbuledici, səs və ya videoyazı, yaxud əksətdirici aparatlarla qoşulmuş və ya qoşulmamış televiziya qəbulediciləri
000004	26.40.31.00	Valsəsləndirənlər, səsləndirmə üçün pleyerlər, kasseta pleyerləri və sair səsləndirici aparatlar
000004	26.40.32.00	Maqnit lentli yazma qurğuları və sair səs yazan aparatlar
000004	26.40.33.00	Video kameralar və sair təsviryazan və ya göstərən aparatlar
000004	26.40.34.00	İnformasiyanın avtomatik işlənməsi sistemində əsasən istifadə edilməyən və televiziya qəbuledici aparatlarına qoşulmayan monitor və proyektorlar
000004	26.40.41.00	Mikrofonlar və onlar üçün dayaqlar
000004	26.40.42.00	Səsucaldanlar; qulağa taxılan telefonlar, qulaqlıqlar və o cümlədən mikrafonla-səsucaldanla kombinə edilmiş qurğular
000004	26.40.43.00	Audio-tezlikli elektrik radioqəbulediciləri; elektrik səs radio gücləndirici qurğular
000004	26.40.44.00	Digər qruplara daxil edilməyən radio-telefon və ya radioteleqraf rabitəsi üçün qəbuledici aparatlar
000004	26.40.51.00	Səs və video qurğularının hissələri və köməkçi cihazlar
000004	26.40.52.00	Radio qəbuledici və radioötürücülərin hissələri

000004	26.40.60.00	Eelektron displeylərdə video oyunlar və sair səriştəli və şans oyunları üçün pultlar
000004	26.70.11.00	Fotokameraların, kinokameraların, proyektorların, fotoböyüdücülərin və ya fotokiçildicilərin obyektivləri
000004	26.70.12.00	Çap lövhələrinin və silindirlərinin hazırlanması üçün fotokameralar; sənədləri mikroplyonkalara, mikrofişlərə çəkmək üçün fotokameralar və s.
000004	26.70.13.00	Rəqəmli kameralar
000004	26.70.14.00	Fotoşəkili dərhal çap etmək üçün fotokameralar və sair fotokameralar
000004	26.70.15.00	Kinokameralar
000004	26.70.16.00	Kinoprojektorlar; slayd proyektorları; sair təsvir proyektorları
000004	26.70.17.00	Fotoalışqanlar; fotoböyüdücülər; fotolaboratoriyalar üçün aparatlar; neqatoskoplar, proyeksiya ekranları
000004	26.70.18.00	Mikrofilmləri, mikrofişləri və sair mikrodaşıyıcıları tutuşdurub yoxlamaq üçün qurğular
000004	26.70.19.00	Fotoavadanlıqın hissələri və ləvazimatları
000004	26.70.21.00	Optik liflər, qütbləşdirici materiallardan təbəqələr, lövhələr; obyektivlər, filtrlər və s.
000004	26.70.22.00	Binokllar, monokllar və sair optik teleskoplar; sair astronomik cihazlar; optik mikroskoplar
000004	26.70.23.00	Maye kristallarla cihazlar; lazer diodlarından başqa, lazerlər; digər qruplara daxil edilməyən sair optik cihaz və aparatlar
000004	26.70.24.00	Binoklların, monoklların və sair optik teleskopların, sair astronomik cihazların və optik mikroskopların hissə və ləvazimatları
000004	26.70.25.00	Maye kristallarla cihazların, lazer diodlarından başqa, lazerlərin, digər qruplara daxil edilməyən sair optik cihaz və aparatların hissələri və ləvazimatı
000004	27.51.11.00	Məişət soyuducuları və dondurucuları
000004	27.51.12.00	Məişət qabyuyan maşınları
000004	27.51.13.00	Məişət paltaryuyan maşınları və geyim qurutmaq üçün maşınlar

000004	27.51.14.00	Elektrik odevalları
000004	27.51.15.00	Ventilyatorlar və məişət sorucu və ya resirkulyasiya şkafları
000004	27.51.21.00	Elektrik mühərriki quraşdırılmış elektromexaniki məişət cihazları
000004	27.51.22.00	Elektrik mühərriki quraşdırılmış ülgüclər və saç kəsmək üçün maşınlar
000004	27.51.23.00	Saçdüzümü və saç burmaq üçün və ya əl qurutmaq üçün elektrotermiki cihazlar; elektrik ütüləri
000004	27.51.24.00	Sair elektrikqızdırıcı cihazlar
000004	27.51.25.00	Elektrik su qızdırıcıları və tez və ya müddətli qızdırmaq üçün suqızdırıcı cihazlar və suya salınan su qızdırıcıları
000004	27.51.26.00	Otaqları isitmək üçün elektrik qızdırıcıları və torpağı isitmək üçün elektrik qızdırıcıları
000004	27.51.27.00	Mikrodalğalı sobalar
000004	27.51.28.00	Sair sobalar; qaynatma qazanları, mətbəx pilətləri, kürələr; qrillər, rosterlər
000004	27.51.29.00	Müqavimətin qızdırıcı elementləri
000004	27.51.30.00	Elektrik məişət cihazlarının hissələri
000004	27.52.11.00	Yemək hazırlamaq və boşqab qızdırmaq üçün dəmir, polad və ya misdən qeyri-elektrik məişət cihazları
000004	27.52.12.00	Qazla və digər yanacaqla işləyən sair məişət cihazları
000004	27.52.13.00	Digər qruplara daxil edilməyən, qara metaldan qeyri-elektrik hava qızdırıcıları və ya isti hava bölüşdürücüləri
000004	27.52.14.00	Qeyri-elektrik sürətli və ya müddətli suqızdırıcı cihazlar
000004	27.52.20.00	Sobaların, pilətlərin, boşqablar üçün qızdırıcıların və oxşar qeyri-elektrik məişət cihazlarının hissələri
000004	30.91.11.00	Silindrlərinin həcmi 50 kub sm-dək olan daxili-yanma piston mühərriki motosikletlər və mopedlər
000004	30.91.12.00	Silindrlərinin həcmi 50 kub sm-dən çox olan piston mühərriki motosikletlər
000004	30.91.13.00	Digər qruplara daxil edilməyən motosikletlər; motosiklet arabaları
000004	30.91.20.00	Motosikletlərin və onların arabalarının hissələri və ləvazimatları

000004	30.91.31.00	Motosikletlər üçün silindrin həcmi 1000 kub sm-dək olan, qığılcımla alışan daxili yanma mühərrikləri
000004	30.91.32.00	Motosikletlər üçün silindrin həcmi 1000 kub sm-dən çox olan, qığılcımla alışan daxili yanma mühərrikləri
000004	30.92.10.00	Mühərriksiz ikitəkərli velosipedlər və sair velosipedlər
000004	30.92.20.00	Əlil arabaları, hissə və ləvazimatlardan başqa
000004	30.92.30.00	Mühərriksiz ikitəkərli velosipedlərin və sair velosipedlərin və əlil arabalarının hissə və ləvazimatları
000004	30.92.40.00	Uşaq arabaları və onların hissələri
000004	30.99.10.00	Digər qruplara daxil edilməyən sair nəqliyyat avadanlıqları
000004	31.00.11.00	Metal karkas əsaslı oturmaq üçün mebellər
000004	31.00.12.00	Ağac karkas əsaslı oturmaq üçün mebellər
000004	31.00.13.00	Digər qruplara daxil edilməyən oturmaq üçün sair mebellər
000004	31.00.14.00	Oturmaq üçün mebellərin hissələri
000004	31.00.20.00	Mebelin hissələri (oturmaq üçün mebellərdən başqa)
000004	31.00.91.00	Stulların və oturmaq üçün mebellərin üzlənməsi xidmətləri
000004	31.01.11.00	Ofis üçün metal mebellər
000004	31.01.12.00	Ofis üçün taxta mebellər
000004	31.01.13.00	Ticarət müəssisələri üçün taxta mebellər
000004	31.02.10.00	Mətbəx mebelləri
000004	31.03.11.00	Döşək əsasları
000004	31.03.12.00	Döşək əsaslarından başqa, döşəklər
000004	31.09.11.00	Digər qruplara daxil edilməyən metal mebellər
000004	31.09.12.00	Yataq, yemək və qonaq otaqları üçün taxta mebellər
000004	31.09.13.00	Digər qruplara daxil edilməyən taxta mebellər
000004	31.09.14.00	Plastmas mebel və sair materiallardan, o cümlədən qarğıdan, tənəkdən, bambukdan və ya oxşar materiallardan mebellər
000004	31.09.91.00	Təzə mebellərin bəzədilməsi üzrə xidmətlər (stullara və oturmaq üçün mebelə üz çəkmək üzrə xidmətlərdən başqa)



000004	32.11.10.00	Sikkələr və medallar
000004	32.12.11.00	Kultivasiya edilmiş, o cümlədən sintetik və ya bərpa edilmiş, emal edilmiş, lakin bərkidilmiş mirvari, qiymətli və ya yarımqiymətli daşlar
000004	32.12.12.00	Emal edilmiş sənaye almazı; təbii və ya sintetik qiymətli və ya yarımqiymətli daşların qırıntıları və tozu
000004	32.12.13.00	Zərgərlik məmulatı və onların hissələri; qızıl və gümüşlə işləyən ustalar üçün məmulat və onların hissələri
000004	32.12.14.00	Nəcib metallardan sair məmulat; təbii və ya kultivasiya edilmiş mirvaridən, qiymətli və ya yarımqiymətli daşlardan məmulatlar
000004	32.13.10.10	Azqiymətli metallardan zərgərlik məmulatları
000004	32.13.10.20	Bijuteriyalar
000004	32.20.11.00	Fortopianolar və sair klavişli simli musiqi alətləri
000004	32.20.12.00	Sair simli musiqi alətləri
000004	32.20.13.00	Klavişli nəfəs alətləri və oxşar alətlər; akkordeonlar və oxşar alətlər; dodaq qarmonları
000004	32.20.14.00	Elektrikin köməyi ilə səsləndirilən və ya səsi gücləndirən klavişli musiqi alətləri
000004	32.20.15.00	Sair musiqi alətləri
000004	32.20.16.00	Metronomlar, kamertonlar və səsin yüksəkliyi qəti müəyyən edilmiş borular; musiqi mücrüləri üçün mexanizmlər; musiqi alətlərinin sirləri
000004	32.20.20.00	Musiqi alətlərinin hissələri və ləvazimatı
000005	10.11.11.40	Təzə və ya soyudulmuş bütöv, yarım və dörd yerə bölünmüş mal cəmdəyi
000005	10.11.11.90	Təzə və ya soyudulmuş mal cəmdəyi hissələri
000005	10.11.12.30	Təzə və ya soyudulmuş bütöv və yarım donuz cəmdəyi
000005	10.11.12.50	Təzə və ya soyudulmuş donuz budu, kürəyi və onların hissələri
000005	10.11.12.90	Təzə və ya soyudulmuş donuz cəmdəyinin sair hissələri
000005	10.11.13.00	Təzə və ya soyudulmuş qoyun əti
000005	10.11.14.00	Təzə və soyudulmuş keçi əti
000005	10.11.15.00	Təzə və ya soyudulmuş at və qatır əti

000005	10.11.20.00	Qaramal, donuz, qoyun, keçi, at və digər oxşar heyvanların təzə və ya soyudulmuş yeyilən ıçalatı
000005	10.11.31.00	Dondurulmuş mal ətı
000005	10.11.32.30	Dondurulmuş bütöv və yarım donuz cəmdəyi
000005	10.11.32.50	Dondurulmuş donuz budu, kürəyi və onların hissələri
000005	10.11.32.90	Dondurulmuş donuz cəmdəyinin sair hissələri
000005	10.11.33.00	Dondurulmuş qoyun ətı
000005	10.11.34.00	Dondurulmuş keçi ətı
000005	10.11.35.00	At və ya oxşar heyvanların dondurulmuş ətı
000005	10.11.39.00	Sair heyvanların təzə, soyudulmuş və ya dondurulmuş ətı və yeyilən ıçalatı
000005	10.11.41.10	Didilmiş qoyun yunu
000005	10.11.41.11	Yuyulmuş, didilmiş qoyun yunu
000005	10.11.41.12	Qırılmış qoyun yunu
000005	10.11.41.20	Qoyunun iç yağı
000005	10.11.42.00	Qaramalın, camışların, atların, eşşəklərin və qatırların bütöv xam dərisi və gönü
000005	10.11.44.10	Qoyun və quzu dərisi
000005	10.11.45.10	Keçi və çəpişlərin xam dərisi
000005	10.11.45.20	Buxara verilmiş keçi və çəpiş dərisi
000005	10.11.50.10	Əridilməmiş donuz piyi
000005	10.10.50.20	Əridilmiş donuz piyi
000005	10.10.50.30	Əridilmiş və əridilməmiş qaramal, qoyun və ya keçi piyi
000005	10.11.60.30	Heyvanların bağırsaqları, mədəsi və qarınları
000005	10.11.60.90	İnsanların istifadəsinə yaramayan sair ıçalat
000005	10.12.10.10	Təzə və ya soyudulmuş bütöv ev quşları
000005	10.12.10.13	Təzə və ya soyudulmuş bütöv toyuq
000005	10.12.10.15	Təzə və ya soyudulmuş bütöv hind toyuğu
000005	10.12.10.17	Təzə və ya soyudulmuş bütöv ördək və qaz
000005	10.12.10.30	Təzə və ya soyudulmuş ördək və qaz qara ciyəri
000005	10.12.10.50	Təzə və ya soyudulmuş ev quşlarının hissələri
000005	10.12.10.53	Təzə və ya soyudulmuş toyuğun hissələri

000005	10.12.10.55	Təzə və ya soyudulmuş hind toyuğunun hissələri
000005	10.12.10.57	Təzə və ya soyudulmuş ördək və qazın hissələri
000005	10.12.20.10	Ev quşlarının dondurulmuş əti
000005	10.12.20.13	Dondurulmuş bütöv toyuq
000005	10.12.20.15	Dondurulmuş bütöv hind toyuğu
000005	10.12.20.17	Dondurulmuş bütöv qaz və ördək
000005	10.12.20.50	Ev quşlarının dondurulmuş hissələri
000005	10.12.20.53	Dondurulmuş toyuq hissələri
000005	10.12.20.55	Dondurulmuş hind toyuğu hissələri
000005	10.12.20.57	Dondurulmuş ördək və qaz hissələri
000005	10.12.30.30	Ev quşlarının əridilmiş piyi
000005	10.12.30.50	Ev quşlarının əridilməmiş piyi
000005	10.12.40.10	Ev quşlarının təzə və ya soyudulmuş yeyilən ıçalatı
000005	10.12.40.20	Ev quşlarının dondurulmuş yeyilən ıçalatı
000005	10.12.40.21	Ev quşlarının dondurulmuş yeyilən ıçalatı, qara ciyərdən başqa
000005	10.12.40.25	Ev quşlarının dondurulmuş qara ciyəri
000005	10.12.50.00	Lələkli quşların lələyi və dərisi
000005	10.13.11.10	Duzlanmış, qaxac edilmiş, yaxud hissə verilmiş sümükdən ayrılmamış bud əti, kürək və onların hissələri
000005	10.13.11.30	Donuzun duzlanmış, qaxac edilmiş və ya hissə verilmiş döş əti və onun hissələri
000005	10.13.11.50	Duzlanmış, qaxac edilmiş və ya hissə verilmiş sair donuz əti
000005	10.13.12.00	Duzlanmış, qaxac edilmiş və ya hissə verilmiş sair mal əti
000005	10.13.13.10	Duzlanmış, qaxac edilmiş və ya hissə verilmiş qoyun əti
000005	10.13.13.90	Duzlanmış, qaxac edilmiş və ya hissə verilmiş sair ət; ət və ya ıçalat unu
000005	10.13.14.10	Kolbasa
000005	10.13.14.11	ıçalat kolbasası
000005	10.13.14.12	Qeyri-ıçalat kolbasası
000005	10.13.14.20	Qara ciyər məhsulları
000005	10.13.14.21	Qaz və ördək qara ciyərindən hazır məhsullar
000005	10.13.14.22	Sair heyvanların qara ciyərindən hazır məhsul və ya konservlər
000005	10.13.14.30	Ev quşu ətindən məhsullar
000005	10.13.14.31	Hind toyuğu ətindən hazır məhsul və ya konservlər

000005	10.13.14.32	Sair ev quşlarının ətindən hazır məhsul və ya konservlər
000005	10.13.14.40	Donuz ətindən məhsullar
000005	10.13.14.41	Donuz budu və onun hissələrindən hazır məhsul və ya konservlər
000005	10.13.14.42	Donuzun kürək hissəsindən hazır məhsul və ya konservlər
000005	10.13.14.50	Donuz ətindən, qatışıqlar da daxil edilməklə hazır xörəklər
000005	10.13.14.59	Donuz ətindən, qatışıqlar da daxil edilməklə sair məhsullar
000005	10.13.14.60	Mal və dana ətindən hazır məhsullar
000005	10.13.14.61	Mal və dana ətindən hazır xörəklər
000005	10.13.14.69	Mal və dana ətindən hazır məhsullar
000005	10.13.14.70	Ətdən, balıqdan və su onurğasızlarından şirə və ekstratlar
000005	10.13.15.00	Ətdən və sair yeyilən içəlatdan digər məhsullar, qan da daxil olmaqla
000005	10.13.16.00	İnsanın qidalanması üçün yararlı olmayan ət tozu, unu və qranulası, cızdağ
000005	10.20.11.10	Təzə və ya soyudulmuş balıq
000005	10.20.11.20	Təzə və ya soyudulmuş balıq filesi
000005	10.20.11.90	Balığın təzə və ya soyudulmuş sair təzə ət
000005	10.20.12.00	Balığın təzə və ya soyudulmuş qara ciyəri və kürüsü
000005	10.20.13.10	Dondurulmuş bütöv dəniz balığı
000005	10.20.13.20	Dondurulmuş bütöv şirin su balığı
000005	10.20.14.00	Dondurulmuş balıq filesi
000005	10.20.15.00	Dondurulmuş balıq ət
000005	10.20.16.00	Balığın dondurulmuş qara ciyəri və kürüsü
000005	10.20.21.00	Qurudulmuş, duzlanmış və ya şorabaya qoyulmuş, hissə verilməmiş balıq filesi
000005	10.20.22.00	Başqa üsulla konservləşdirilmiş balıq qara ciyəri, kürüsü; yeməli balıq unu
000005	10.20.23.10	Qurudulmuş, duzlanmış və ya şorabaya qoyulmuş balıq
000005	10.20.23.20	Qaxac olunmuş balıq; yeməli balıq unu
000005	10.20.24.00	Hissə verilmiş balıq, balıq filesi də daxil edilməklə
000005	10.20.25.10	Hazır balıq məhsulları
000005	10.20.25.30	Hazır balıq xörəkləri
000005	10.20.26.10	K?r?
000005	10.20.26.11	Təbii kürü
000005	10.20.26.19	Kürü əvəzediciləri
000005	10.20.31.00	Dondurulmuş xərçəngkimilər

000005	10.20.32.00	Dondurulmuş, qurudulmuş, duzlanmış və ya şorabaya qoyulmuş molyuskalar
000005	10.20.33.00	Dondurulmuş, qurudulmuş, duzlanmış və ya şorabaya qoyulmuş suda yaşayan sair su onurğasızları
000005	10.20.34.10	Başqa üsulla hazırlanmış və ya konservləşdirilmiş xərçəngkimilər
000005	10.20.34.20	Başqa yolla hazırlanmış və ya konservləşdirilmiş molyuskalar və suda yaşayan onurğasız heyvanlar
000005	10.20.41.00	Balıqdan, xərçəngkimilərdən, molyuskalardan və ya sair su onurğasızlarından insan qidası üçün yaramayan balıq unu, yeməyi və briketləri
000005	10.20.42.00	Balıqdan, xərçəngkimilərdən, molyuskalardan və ya sair su onurğasızlarından sair yeyilməyən məhsullar
000005	10.20.91.00	Balıq məhsullarının hazırlanması üçün hissə vermə, konservləşdirmə və hazırlama xidmətləri
000005	10.31.11.10	Dondurulmuş kartof
000005	10.31.11.20	Konservləşdirilmiş kartof
000005	10.31.12.00	Qurudulmuş kartof
000005	10.31.13.00	Qurudulmuş kartof unu, xörəyi, yarması, lopaları və qranulası
000005	10.31.14.10	Sirkəsiz konservləşdirilmiş kartof
000005	10.31.14.20	Dondurulmamış konservləşdirilmiş kartof
000005	10.31.14.30	Dondurulmamış konservləşdirilmiş kartof unu, yarması və lopaları
000005	10.31.14.90	Sair dondurulmamış konservləşdirilmiş kartof
000005	10.31.91.00	Kartof və kartof məhsullarının istiliklə və sairə emalı üzrə xidmətlər
000005	10.32.11.00	Tomat şirəsi
000005	10.32.12.00	Qatılaşdırılmamış portağal şirəsi
000005	10.32.13.00	Qatılaşdırılmamış qreyppfrut şirəsi
000005	10.32.14.00	Qatılaşdırılmamış ananas şirəsi
000005	10.32.15.00	Qatılaşdırılmamış üzüm şirəsi
000005	10.32.16.00	Qatılaşdırılmamış alma şirəsi
000005	10.32.17.00	Qatılaşdırılmamış meyvə və tərəvəz şirələrinin qatışığı
000005	10.32.19.10	Qatılaşdırılmamış sair sitrus meyvələri şirəsi
000005	10.32.19.11	Qatılaşdırılmamış nar şirəsi
000005	10.32.19.12	Qatılaşdırılmamış şaftalı şirəsi

000005	10.32.19.20	Qatılaşıdırılmış şirələr
000005	10.39.11.00	Dondurulmuş tərəvəz
000005	10.39.12.00	Müvəqqəti saxlanmaq üçün konservləşdirilmiş tərəvəz
000005	10.39.13.00	Qurudulmuş tərəvəz
000005	10.39.14.10	Konservləşdirilmiş tomat
000005	10.39.14.11	Bütöv və ya bölünmüş pomidor konservi
000005	10.39.14.12	Qatılaşıdırılmamış tomat pastası
000005	10.39.14.13	Qatılaşıdırılmış tomat pastası
000005	10.39.14.20	Sirkəsiz hazırlanmış və konservləşdirilmiş göbələk
000005	10.39.14.30	Sirkəsiz konservləşdirilmiş dondurulmuş tərəvəz
000005	10.39.14.40	Sirkəsiz dondurulmamış konservləşdirilmiş kələm, noxud, lobya, zeytun, qarğıdalı və s.
000005	10.39.14.90	Dondurulmamış sair tərəvəz və tərəvəz qatışıqları
000005	10.39.15.00	Hazırlanmış tərəvəz xörəkləri istisna edilməklə, sirkə və ya sirkə turşusunda konservləşdirilmiş lobya
000005	10.39.16.00	Hazırlanmış tərəvəz xörəkləri istisna edilməklə, sirkə və ya sirkə turşusunda konservləşdirilmiş noxud
000005	10.39.17.00	Hazırlanmış tərəvəz xörəkləri istisna edilməklə, sirkə və ya sirkə turşusunda konservləşdirilmiş sair tərəvəzlər (kartofdan başqa)
000005	10.39.18.10	Sirkə və sirkə turşusu istifadə edilməklə konservləşdirilmiş tərəvəz
000005	10.39.18.20	Sirkə və sirkə turşusu istifadə edilməklə konservləşdirilmiş qoz-fındıq
000005	10.39.18.30	Sirkə və sirkə turşusu istifadə edilməklə konservləşdirilmiş bitkilərin sair yeməli hissələri
000005	10.39.21.00	Xam və ya bişirilmiş, dondurulmuş meyvələr və qoz-fındıq
000005	10.39.22.30	Sitrus meyvələrindən cem, marmelad və s
000005	10.39.22.90	Sair cem və marmeladlar
000005	10.39.23.30	Emal edilmiş və ya konservləşdirilmiş yerfındığı
000005	10.39.23.90	Emal edilmiş və ya konservləşdirilmiş sair qoz-fındıq

000005	10.39.24.00	Müvəqqəti saxlanmaq üçün hazırlanmış, lakin birbaşa qidada istifadə etmək üçün hazır olmayan meyvələr
000005	10.39.25.10	Qurudulmuş üzüm
000005	10.39.25.20	Sair qurudulmuş üzüm
000005	10.39.25.30	Sitrus meyvələr və bostan bitkilərinin təzə, dondurulmuş, qurudulmuş və duzlanmış qabıqları
000005	10.39.25.40	Ərik, şaftalı və gavalıların çəyirdəkləri və ləpələri
000005	10.39.30.00	Tərəvəz xammalı və tərəvəz tullantıları, tərəvəz qalıqları və aralıq məhsulları
000005	10.39.91.10	Meyvə və tərəvəzin qurudulması
000005	10.39.91.20	Meyvə və tərəvəzin duzlanması
000005	10.39.91.30	Meyvə və tərəvəzin soyudulması
000005	10.39.91.40	Meyvə və tərəvəzin dondurulması
000005	10.41.11.00	Lyard-stearin, lyard-oil, oleostearin, oleomarqarin və texniki marqarin
000005	10.41.12.00	Balıq və dəniz məməlilərinin yağ və piyləri, onların fraksiyaları
000005	10.41.19.00	Kimyəvi tərkibi dəyişdirilməmiş, təmizlənməmiş sair heyvan yağları və piyləri və onların fraksiyaları
000005	10.41.21.00	Təmizlənməmiş soya yağları
000005	10.41.22.00	Təmizlənməmiş yer fındığı yağı
000005	10.41.23.00	Təmizlənməmiş zeytun yağı
000005	10.41.24.00	Təmizlənməmiş günəbaxan yağı
000005	10.41.25.00	Təmizlənməmiş pambıq-toxumu yağı
000005	10.41.26.00	Təmizlənməmiş raps, vəzərək və xardal yağı
000005	10.41.27.00	Təmizlənməmiş palma yağı
000005	10.41.28.00	Təmizlənməmiş kokos yağı
000005	10.41.29.00	Təmizlənməmiş sair bitki yağları
000005	10.41.30.00	Pambıq linti (tiftiyi)
000005	10.41.41.00	Jmıx və bitki piyləri və yağlarının sair bərk tullantıları
000005	10.41.42.00	Xardaldan başqa, yağlı bitkilərin toxum və meyvələrindən alınan un və toz
000005	10.41.51.00	Kimyəvi tərkibi dəyişdirilmədən təmizlənməmiş soya yağları və onların fraksiyaları
000005	10.41.52.00	Kimyəvi tərkibi dəyişdirilmədən təmizlənməmiş yerfındığı yağı və onun fraksiyaları
000005	10.41.53.00	Kimyəvi tərkibi dəyişdirilmədən təmizlənməmiş zeytun yağı və onun fraksiyaları

000005	10.41.54.00	Kimyəvi tərkibi dəyişdirilmədən təmizlənmiş günəbaxan yağı və onun fraksiyaları
000005	10.41.55.00	Kimyəvi tərkibi dəyişdirilmədən təmizlənmiş pambıq toxumu yağı və onun fraksiyaları
000005	10.41.56.00	Kimyəvi tərkibi dəyişdirilmədən təmizlənmiş raps, vəzərək və xardal yağı və onların fraksiyaları
000005	10.41.57.00	Kimyəvi tərkibi dəyişdirilmədən təmizlənmiş palma yağı və onun fraksiyaları
000005	10.41.58.00	Kimyəvi tərkibi dəyişdirilmədən təmizlənmiş kokos yağı və onun fraksiyaları
000005	10.41.59.30	Kimyəvi tərkibi dəyişdirilmədən təmizlənmiş sair yağlar və onların fraksiyaları
000005	10.41.59.50	Kimyəvi tərkibi dəyişdirilmədən təmizlənmiş digər qruplara daxil edilməyən sair bitki yağları və piyləri (qarğıdalı yağından başqa)
000005	10.41.60.30	Hidrogenləşdirilmiş və efirləşdirilmiş heyvan yağları
000005	10.41.60.50	Hidrogenləşdirilmiş və efirləşdirilmiş bitki yağları
000005	10.41.71.00	Bitki mumu (triqliseridlər istisna olmaqla)
000005	10.41.72.00	Deqra; heyvan və ya bitki mumunun emalından alınan tullantılar
000005	10.42.10.30	Marqarin və tərkibində piyi az olan pastaşəkilli məhsullar
000005	10.42.10.50	Duru marqarin və piy və yağdan olan sair məhsullar
000005	10.51.11.30	Yağlılığı 1%-dən çox olmayan süd
000005	10.51.11.40	Yağlılığı 1-3% olan süd
000005	10.51.11.60	Yağlılığı 3-6% olan süd
000005	10.51.12.00	Qatılaşdırılmamış və şirinləşdirilməmiş, yağlılığı 6%-dən çox olan süd və qaymaq
000005	10.51.21.00	Yağsız süd tozu
000005	10.51.22.30	Yağlılığı 1,5%-dən az olan quru süd
000005	10.51.22.60	Yağlılığı 1,5%-dən çox olan quru süd
000005	10.51.30.10	Yağlılığı 85%-dən az olan kərə yağı və s.
000005	10.51.30.20	Yağlılığı 85%-dən çox olan kərə yağı və s.
000005	10.51.40.30	Fermentləşdirilməmiş təzə pendir və kəsmik



000005	10.51.40.50	Ovulmuş, tozşəkili, mavi və sair şəkilli emal edilməmiş pendirlər
000005	10.51.40.60	Ərgin pendir
000005	10.51.51.00	Qatılaşdırılmamış və ya şəkər, yaxud digər şirinləşdirici maddələr qatılmış, bərk formada olmayan süd və qaymaq
000005	10.51.52.00	Yoqurt və süd və ya qaymağın sair fermentləşdirilmiş, yaxud turşudulmuş növləri
000005	10.51.53.00	Kazein
000005	10.51.54.00	Laktoza və laktoza siropu
000005	10.51.55.00	Zərdab
000005	10.51.56.00	Digər qruplara daxil edilməyən süd məhsulları
000005	10.52.10.00	Dondurma və sair yeməli buzlar
000005	10.71.11.00	Təzə çörək
000005	10.71.12.00	Təzə şirniyyatlar, pirojnalər, tortlar
000005	10.72.11.30	Xırtıldayan kökələr
000005	10.72.11.50	Suxarılar, qrenkalar və s. xırtıldayan məmulatlar
000005	10.72.12.30	Zəncəfilli çörəklər
000005	10.72.12.50	Şirin peçenye və vafilələr
000005	10.72.19.00	Sair quru konservləşdirilmiş çörək məmulatları
000005	10.73.11.10	İçsiz, bişirilməmiş və ya başqa üsulla hazırlanmamış makaron məmulatı
000005	10.73.11.30	Tərkibində yumurta olan bişirilməmiş makaron məmulatları
000005	10.73.11.50	Tərkibində yumurta olmayan bişirilməmiş makaron məmulatları
000005	10.73.11.60	İçli, bişirilmiş və ya başqa üsulla hazırlanmış makaron məmulatı
000005	10.73.11.70	İçli, bişirilmiş və sair makaron məmulatları
000005	10.73.12.00	Kuskus
000005	10.81.11.00	Bərk halda xam qamış və ya çuğundur şəkəri
000005	10.81.12.30	Bərk şəkilli ağ şəkər
000005	10.81.12.90	Bərk şəkilli sair şəkər
000005	10.81.13.30	Ətirverici və ya boyayıcı maddələr qatılmış qamış və ya çuğundur şəkəri
000005	10.81.13.50	Qayınağacı şəkəri və siropu
000005	10.81.14.00	Melassa (patka)
000005	10.81.20.00	Çuğundur puçalı, şəkər qamışının jmixi və şəkər istehsalının sair tullantıları
000005	10.82.11.00	Kakao-pasta
000005	10.82.12.00	Kakao-yağ, yağ və piy

000005	10.82.13.00	Tərkibində şəkər və ya şirinlik verən maddələr olmayan kakao tozu
000005	10.82.14.00	Tərkibində şəkər və ya şirinlik verən maddələr olan kakao tozu
000005	10.82.21.30	Çəkisi 2 kq-dan çox olan briket, plastin və plitə formasında şokolad və oxşar məmulatlar
000005	10.82.21.50	Çəkisi 2 kq-dan artıq olan sair məmulatlar, südlü-şokolad qırıntısı
000005	10.82.21.70	Aromatlaşdırılmış şokolad şirəsi
000005	10.82.21.90	Sair qablaşdırılmış qida məhsulları
000005	10.82.22.30	Briket, plastin və plitə formasında şokolad və oxşar məmulatlar
000005	10.82.22.40	Tərkibində alkoqol olan şokolad və sair şokolad
000005	10.82.22.50	Sair şokoladlı şirniyyat məmulatı
000005	10.82.22.60	Pasta şəkilli tərkibində kakao olan qida məhsulları
000005	10.82.22.70	Tərkibində kakao olan içki istehsalı üçün qida məhsulları
000005	10.82.22.90	Tərkibində kakao olan sair qida məhsulları
000005	10.82.23.10	Tərkibində kakao olmayan, ağ şokolad da daxil edilməklə şəkərdən şirniyyat məmulatı
000005	10.82.23.20	Saqqız
000005	10.82.23.30	Tərkibində 10%-dən çox saxaroza olan biyan kökü cövheri
000005	10.82.23.40	Ağ şokolad
000005	10.82.23.50	Pastalar və tibbi şirniyyat məmulatları
000005	10.82.23.60	Saqqız, jele və qırma şəkilli şirniyyat məmulatları
000005	10.82.23.70	Bişirilmiş konfetlər (karamel, toffi və s.)
000005	10.82.23.80	Həbşəkilli məmulatlar
000005	10.82.23.90	Sair şəkərli şirniyyat məmulatları
000005	10.82.24.00	Şəkər qatılmış meyvələr, qoz-fındıq, meyvə qabıqları və bitkilərin sair hissələri
000005	10.82.30.00	Kakao-paxlalıların qabığı və sair tullantıları
000005	10.83.11.30	Kofeinsiz qovrulmamış kofe
000005	10.83.11.50	Kofeinli qovrulmuş kofe
000005	10.83.11.70	Kofeinsiz qovrulmuş kofe
000005	10.83.12.30	Tərkibində kofe olan kofe əvəzediciləri
000005	10.83.12.50	Qovrulmuş kasnı və sair qovrulmuş kofe əvəzediciləri

000005	10.83.13.00	3 kq-dan çox olmamaqla qablaşdırılmış yaşıl çay (fermentləşdirilməmiş), qara çay (fermentləşdirilmiş) və qismən fermentləşdirilmiş çay
000005	10.83.14.30	Bərk ekstratlar, essensiyalar və konsentratlar
000005	10.83.14.50	Duru ekstratlar, essensiyalar və konsentratlar
000005	10.83.15.00	Bitki cövhəri
000005	10.84.11.30	Üzüm sirkəsi və onun əvəzediciləri
000005	10.84.11.90	Sair meyvə sirkəsi və onun əvəzediciləri
000005	10.84.12.10	Soya sousu
000005	10.84.12.30	Ketçup və sair tomat sousları
000005	10.84.12.50	Xardal
000005	10.84.12.70	Qarışıq ədviyyat, mayonez və sair souslar
000005	10.84.21.00	Emal olunmuş istiot
000005	10.84.22.00	Emal olunmuş, qurudulmuş və soyudulmuş istiot
000005	10.84.23.00	Emal olunmuş darçın; emal olunmuş sair ədviyyat
000005	10.84.30.00	Xörək duzu
000005	10.85.11.00	Ət, içalat və qan əsasında hazırlanmış hazır yeməklər və xörəklər
000005	10.85.12.00	Balıq, xərçəngkimilər və molyuskalar əsasında hazırlanmış hazır yeməklər və xörəklər
000005	10.85.13.00	Bitki əsasında hazırlanmış hazır yeməklər və xörəklər
000005	10.85.14.00	Pasta əsasında hazırlanmış hazır yeməklər və xörəklər
000005	10.85.19.00	Sair hazır yeməklər və xörəklər (dondurulmuş pizza da daxil edilməklə)
000005	10.86.10.10	Homogenləşdirilmiş ət, içalat və ya qan məhsulları
000005	10.86.10.20	Homogenləşdirilmiş, dondurulmamış və sirkəsiz konservləşdirilmiş tərəvəz
000005	10.86.10.30	Homogenləşdirilmiş hazır meyvə-giləmeyvə məhsulları
000005	10.86.10.40	Homogenləşdirilmiş ərzaq məhsulları qatışıqları
000005	10.86.10.50	Körpələr üçün yeməklər
000005	10.86.10.51	Uşaq qidaları və pəhriz ərzaq məhsulları
000005	10.89.11.00	Şorbalar, bulyonlar və onların hazırlanması üçün tədarük

000005	10.89.12.30	Albumindən başqa yumurta məhsulları
000005	10.89.12.50	Yumurta albumini
000005	10.89.13.30	Aktiv çörək mayası
000005	10.89.13.50	Qeyri-aktiv mayalar; sair ölmüş birhüceyrəli mikroorqanizmlər
000005	10.89.13.70	Hazır çörəkçilik tozları
000005	10.89.14.00	Ət, balıq və suda yaşayan onurğasızlardan alınan ekstratlar və şirələr
000005	10.89.15.00	Bitki şirələri və ekstratları; pepsin maddələri; bitki yapışqanları və qatılaşdırıcıları
000005	10.89.19.00	Digər qruplara daxil edilməyən sair qida məhsulları
000005	11.01.10.10	Spirtlər, likyorlar, sair spirtli içkilər; spirtli içkilərin istehsalında istifadə edilən alkoqollu komponentlər
000005	11.01.10.20	İçkilərin istehsalında istifadə edilən alkoqollu komponentlər
000005	11.01.10.30	?z?m spirti
000005	11.01.10.31	Meyvə spirti
000005	11.01.10.40	Viski
000005	11.01.10.50	Rom və tafiya
000005	11.01.10.60	Cin
000005	11.01.10.70	Araq
000005	11.01.10.80	Təmiz spirtlər
000005	11.01.10.81	Denaturatlaşdırılmış etil spirti
000005	11.01.10.82	Denaturatlaşdırılmamış etil spirti
000005	11.01.10.90	Likor və sair alkoqollu içkilər
000005	11.02.11.30	Şampan şərəbi
000005	11.02.11.90	Sair köpüklənən şərab
000005	11.02.12.10	Ağ şərab
000005	11.02.12.30	Tərkibində 15%-dən çox alkoqol olan portveyn, maderə, xeres, tokay şərəbi və sair şərəblər
000005	11.02.12.50	Fermentasiya prosesində olan və sair üzüm (horra) şirəsi
000005	11.02.20.00	Şərab çöküntüsü; argol (şərab daşı)
000005	11.03.10.00	Sair qızcırılmış içkilər (məsələn, alma sidri, armud sidri, bal şərəbləri); tərkibində alkoqol olan qarışıq içkilər
000005	11.04.10.00	Vermut və ətirli maddələr qatılmış sair təbii üzüm şərəbləri
000005	11.05.10.00	Pivə, pivəbişirmədən qalan tullantılardan başqa
000005	11.05.20.00	Pivəbişirmə və araqçəkmə tullantıları
000005	11.06.10.30	Qovrulmamış səməni
000005	11.06.10.50	Qovrulmuş səməni

000005	11.07.11.30	Şirinləşdirilməmiş mineral və qazlı sular
000005	11.07.11.50	Sair şirinləşdirilməmiş, aramatlaşdırılmamış sular
000005	11.07.12.30	Şəkər və s. qatılmış sular
000005	11.07.12.50	Tərkibində yağ olmayan sair alkoqolsuz içkilər
000005	11.07.12.70	Tərkibində yağ olan sair alkoqolsuz içkilər
000005	12.00.11.30	Tütün tərkibli siqar və çerut
000005	12.00.11.50	Tütün tərkibli siqaret
000005	12.00.11.70	Tərkibində tütün olmayan siqar, siqaret və sair
000005	12.00.19.30	Çəkməli tənbəki
000005	12.00.19.90	Sənaye üsulu ilə hazırlanmış sair tütün və onun məhsulları
000005	12.00.20.00	Tütün tullantıları
000005	13.91.11.10	Kağız parçalar
000005	13.91.11.20	Toxuma parçalar
000005	13.91.11.30	Yun parçalar
000005	13.91.11.40	Trikotaj parçalar
000005	13.91.11.41	Maşın və ya əllə toxunmuş trikotaj parçalar
000005	13.91.11.50	Maşın və ya əllə toxunmuş xovlu trikotaj parçalar
000005	13.91.11.51	Uzunxovlu trikotaj parçalar
000005	13.91.11.52	Kəsikxovlu trikotaj parçalar
000005	13.91.11.59	Sair xovlu trikotaj parçalar
000005	13.91.11.70	Maşın və ya əllə toxunmuş sair trikotaj parçalar
000005	13.91.11.71	Kimyəvi saplardan pərdələr üçün toxunmuş trikotaj parçalar
000005	13.91.11.72	Sair trikotaj parçalar
000005	13.91.19.00	Sair yun və ya trikotaj parçalar, oxşar toxuma yun parçalar da daxil edilməklə
000005	13.92.11.30	Yun odevallar və yol şalları
000005	13.92.11.50	Sintetik odevallar
000005	13.92.11.90	Sair toxuculuq materiallarından odevallar və yol şalları
000005	13.92.12.30	Trikotaj yataq ağları
000005	13.92.12.50	Pambıq, kətan və sair yataq ağları
000005	13.92.12.70	Sair qeyri-parça yataq ağları
000005	13.92.13.30	Trikotaj yeməxana ağları
000005	13.92.13.50	Pambıq, kətan və sair yeməxana ağları
000005	13.92.13.70	Sair qeyri-parça yeməxana ağları

000005	13.92.14.30	Tiftikli pambıq parçalardan tualet və mətbəx ağları
000005	13.92.14.50	Sair toxuculuq materiallarından tualet və mətbəx ağları
000005	13.92.14.70	Qeyri-parça tualet və mətbəx ağları
000005	13.92.15.30	Trikotaj pərdələr
000005	13.92.15.50	Parça pərdələr
000005	13.92.15.70	Qeyri-parça pərdələr
000005	13.92.16.30	Qobelen, belçika qobeleni və s. tipli dekorativ əl işi parçalar
000005	13.92.16.50	Yüngül yataq örtükləri və sair dekorativ-mebel məmulatları
000005	13.92.16.70	Şal hazırlamaq üçün parça və iplik komplektləri
000005	13.92.21.30	Əmtəələrin qablaşdırılması üçün pambıq torba və zənbillər
000005	13.92.21.50	Əmtəələrin qablaşdırılması üçün trikotaj və polietilen torba və zənbillər
000005	13.92.21.90	Sair toxuculuq materiallarından torba və zənbillər
000005	13.92.22.10	Brezentlər, örtüklər və markizlər
000005	13.92.22.30	Tentlər
000005	13.92.22.50	Yelkənlər
000005	13.92.22.70	Hava ilə doldurulmuş döşəklər və kempinq üçün sair mallar
000005	13.92.23.00	Paraşütlər (diricabllar üçün paraşütlər də daxil edilməklə) və rotoşütlər; onların hissələri
000005	13.92.24.30	Yataq kisələri
000005	13.92.24.90	Sair yataq ləvazimatları
000005	13.92.29.00	Sair hazır toxuculuq məmulatları (linelium, boşqab altlıqları, toz əskiləri və oxşar təmizləyicilər də daxil edilməklə)
000005	13.93.11.00	Düyünlərlə toxunmuş xalçalar və sair döşəmə örtükləri
000005	13.93.12.00	Tikilməmiş toxunma xalçalar, sair toxunma döşəmə örtükləri
000005	13.93.13.00	Tikilmiş xalçalar və sair toxunma döşəmə örtükləri
000005	13.93.19.00	Sair xalçalar və toxunma xalça məmulatları (keçələr də daxil edilməklə)
000005	13.94.11.00	Cutdan və ya sair toxuculuq liflərindən hazırlanan viş, kanat və ip məmulatları, kanatlar və trosar

000005	13.94.12.00	Viş, kanat, ip və ya troslardan hörülmüş torlar, toxuculuq materiallarından hazır torlar; digər qruplara daxil edilməyən ipliklərdən məmulatlar, lentlər
000005	13.94.20.00	Əski parçaları, viş, ciyə, ip və ya kanat tullantıları, toxuculuq materiallarından hazırlanmış və əvvəllər istifadədə olmuş məmulatlar
000005	13.95.10.10	Səthi sıxlığı 25 q/kv.m-dən çox olmayan üzlənməmiş qeyri-parça materialları
000005	13.95.10.20	Səthi sıxlığı 25-70 q/kv.m olan üzlənməmiş qeyri-parça materialları
000005	13.95.10.30	Səthi sıxlığı 70-150 q/kv.m olan üzlənməmiş qeyri-parça materialları
000005	13.95.10.50	Səthi sıxlığı 150 q/kv.m-dən çox olan üzlənməmiş qeyri-parça materialları
000005	13.95.10.70	Üzlənməmiş qeyri-parça materialları
000005	13.96.11.00	Metallaşdırılmış iplik və metallaşdırılmış bafta ipliklər
000005	13.96.12.00	Metal saplardan parçalar və digər qruplara daxil edilməyən metallaşdırılmış iplikdən parçalar
000005	13.96.13.00	Rezin saplar və toxuculuq örtüklü qaytan; rezin və ya plastiklə örtülmüş və ya hopdurulmuş toxuculuq ipliyi və zolaqları
000005	13.96.14.00	Digər qruplara daxil edilməyən hopdurulmuş və üzlənmiş toxuculuq materialları
000005	13.96.15.00	Yüksəkdavamlılıqlı neylon saplardan və ya poliamid, poliefir, yaxud viskoz saplardan şin üçün kordlar
000005	13.96.16.00	Texniki ehtiyaclar üçün toxuculuq məmulatları və malları (fitillər, qaz qapaqları, elastik şlanqlar, transmissiya və ya konveyer qayıqları, ələk üçün parçalar və dartılan parçalar da daxil edilməklə)
000005	13.96.17.30	Ensiz parçalar
000005	13.96.17.50	Etiketlər, emblemlər və oxşar məmulatlar
000005	13.96.17.70	Parça-parça tesma; bəzəmə materialları
000005	13.99.11.30	Tül və sair tor parçalar
000005	13.99.11.50	Maşın toxunuşlu parça-parça tesma və zolaqşəkilli krujevalar
000005	13.99.11.70	Əltoxunuşlu parça-parça tesma və zolaqşəkilli krujevalar

000005	13.99.12.30	Əsası görsənməyən tikmələr
000005	13.99.12.50	Parça-parça tesma və zolaqşəkilli pambıq tikmələr
000005	13.99.12.70	Parça-parça tesma və zolaqşəkilli sair materiallardan tikmələr
000005	13.99.13.00	Örtüklü, hopdurulmuş və ya laminasiya edilmiş keçə
000005	13.99.14.30	Tibbi təyinatlı pambıq və pambıq məmulatlar
000005	13.99.14.50	Sair pambıq və pambıq məmulatlar
000005	13.99.15.00	Güpür sap və zolaqlar; sinel iplik; fasonlu ilməli iplik
000005	13.99.16.00	Parça-parça pambıq toxuculuq məmulatları
000005	13.99.19.00	Digər qruplara daxil edilməyən sair toxuculuq və toxuculuq materialları
000005	14.11.10.00	Dəri geyimlər
000005	14.12.11.20	Kişi və ya oğlanlar üçün istehsalat komplektləri
000005	14.12.11.21	Kişi və ya oğlanlar üçün pambıq istehsalat komplektləri
000005	14.12.11.26	Kişi və ya oğlanlar üçün sintetik liflərdən istehsalat komplektləri
000005	14.12.11.27	Kişi və ya oğlanlar üçün süni liflərdən istehsalat komplektləri
000005	14.12.11.30	Kişi və ya oğlanlar üçün peşə pencəyi və blayzerləri
000005	14.12.11.31	Kişi və ya oğlanlar üçün pambıq peşə pencəyi və blayzerləri
000005	14.12.11.36	Kişi və ya oğlanlar üçün sintetik liflərdən peşə pencəyi və blayzerləri
000005	14.12.11.37	Kişi və ya oğlanlar üçün süni liflərdən peşə pencəyi və blayzerləri
000005	14.12.12.40	Kişi və ya oğlanlar üçün peşə şalvarı, bric və s.
000005	14.12.12.41	Kişi və ya oğlanlar üçün pambıq peşə şalvarı, bric və s.
000005	14.12.12.45	Kişi və ya oğlanlar üçün süni materiallardan peşə şalvarı, bric və s.
000005	14.12.12.50	Kişi və ya oğlanlar üçün kombinezonlar
000005	14.12.12.51	Kişi və ya oğlanlar üçün pambıq kombinezonlar
000005	14.12.12.55	Kişi və ya oğlanlar üçün kimyəvi liflərdən istehsalat kombinezonları
000005	14.12.21.20	Qadın və ya qızlar üçün istehsalat komplektləri
000005	14.12.21.21	Qadın və ya qızlar üçün pambıq istehsalat komplektləri



000005	14.12.21.26	Qadın və ya qızlar üçün sintetik liflərdən istehsalat komplektləri
000005	14.12.21.27	Qadın və ya qızlar üçün süni liflərdən istehsalat komplektləri
000005	14.12.21.30	Qadın və ya qızlar üçün istehsalat jaketləri
000005	14.12.21.31	Qadın və ya qızlar üçün pambıq istehsalat jaketləri
000005	14.12.21.36	Qadın və ya qızlar üçün sintetik liflərdən istehsalat jaketləri
000005	14.12.21.37	Qadın və ya qızlar üçün süni liflərdən istehsalat jaketləri
000005	14.12.22.40	Qadın və ya qızlar üçün peşə şalvarı, bric və s.
000005	14.12.22.41	Qadın və ya qızlar üçün pambıq peşə şalvarı, bric və s.
000005	14.12.22.45	Qadın və ya qızlar üçün kimyəvi liflərdən peşə şalvarı, bric və s.
000005	14.12.22.50	Qadın və ya qızlar üçün kombinezonlar
000005	14.12.22.51	Qadın və ya qızlar üçün pambıq kombinezonlar
000005	14.12.22.55	Qadın və ya qızlar üçün kimyəvi liflərdən istehsalat kombinezonları
000005	14.12.30.00	Sair iş geyimləri
000005	14.13.11.10	Kişi və ya oğlanlar üçün palto, gödəkçə, plaş və oxşar məmulatlar
000005	14.13.11.20	Kişi və ya oğlanlar üçün küləkçə və sair
000005	14.13.12.10	Kişi və ya oğlanlar üçün kostyumlar
000005	14.13.12.20	Kişi və ya oğlanlar üçün komplektlər
000005	14.13.12.30	Kişi və ya oğlanlar üçün pencəklər
000005	14.13.12.40	Kişi və ya oğlanlar üçün şalvar və briclər
000005	14.13.12.50	Kişi və ya oğlanlar üçün kombinezonlar və şortlar
000005	14.13.13.10	Qadın və ya qızlar üçün palto, gödəkçə, plaş və oxşar məmulatlar
000005	14.13.13.20	Qadın və ya qızlar üçün küləkçələr və sair
000005	14.13.14.10	Qadın və ya qızlar üçün kostyumlar
000005	14.13.14.20	Qadın və ya qızlar üçün komplektlər
000005	14.13.14.30	Qadın və ya qızlar üçün jaket və bleyzerlər
000005	14.13.14.40	Qadın və ya qızlar üçün şalvar və briclər
000005	14.13.14.50	Qadın və ya qızlar üçün kombinezonlar və şortlar
000005	14.13.14.70	Qadın və ya qızlar üçün donlar
000005	14.13.14.80	Qadın və ya qızlar üçün yubka və yubka-şalvarlar

000005	14.13.21.10	Kişi və ya oğlanlar üçün yağışdan qoruyucu, palto, gödəkcə və s.
000005	14.13.21.11	Kişi və ya oğlanlar üçün yağışdan pambıq qoruyucular
000005	14.13.21.14	Kişi və ya oğlanlar üçün yun palto, gödəkçə, plaş və s.
000005	14.13.21.15	Kişi və ya oğlanlar üçün kimyəvi liflərdən yağışdan qoruyucular
000005	14.13.21.19	Kişi və ya oğlanlar üçün sair materiallardan palto, gödəkçə, plaş və s
000005	14.13.21.20	Kişi və ya oğlanlar üçün küləkdən qoruyucular və s.
000005	14.13.21.21	Kişi və ya oğlanlar üçün pambıq, kətan, yun küləkdən qoruyucuları və s.
000005	14.13.21.25	Kişi və ya oğlanlar üçün kimyəvi liflərdən və ipəkdən külək qoruyucuları və s.
000005	14.13.21.29	Kişi və ya oğlanlar üçün sair materialdan olan liflərdən külək qoruyucuları və s.
000005	14.13.22.10	Kişi və ya oğlanlar üçün kostyumlar
000005	14.13.22.11	Kişi və ya oğlanlar üçün pambıq və kətan kostyumlar
000005	14.13.22.14	Kişi və ya oğlanlar üçün yun kostyumlar
000005	14.13.22.19	Kişi və ya oğlanlar üçün sair materiallardan kostyumlar
000005	14.13.22.20	Kişi və ya oğlanlar üçün komplektlər
000005	14.13.22.21	Kişi və ya oğlanlar üçün pambıq komplektlər (peşə və istehsaldan başqa)
000005	14.13.22.24	Kişi və ya oğlanlar üçün yun komplektlər (peşə və istehsaldan başqa)
000005	14.13.22.29	Kişi və ya oğlanlar üçün sair materiallardan komplektlər
000005	14.13.23.30	Kişi və ya oğlanlar üçün qeyri-peşə pencək və bleyzerləri
000005	14.13.23.31	Kişi və ya oğlanlar üçün qeyri-peşə pambıq və kətan pencək və bleyzerləri
000005	14.13.23.34	Kişi və ya oğlanlar üçün qeyri-peşə yun pencək və bleyzerləri
000005	14.13.23.39	Kişi və ya oğlanlar üçün sair materiallardan pencək və bleyzerləri
000005	14.13.24.40	Kişi və ya oğlanlar üçün şalvar, bric və s.

000005	14.13.24.41	Kişi və ya oğlanlar üçün velvet şalvar, bric və s.
000005	14.13.24.42	Kişi və ya oğlanlar üçün denim şalvar, bric və s.
000005	14.13.24.43	Kişi və ya oğlanlar üçün sair pambıq parçalardan şalvar, bric və s.
000005	14.13.24.44	Kişi və ya oğlanlar üçün yun və kətan şalvar, bric və s.
000005	14.13.24.46	Kişi və ya oğlanlar üçün sintetik liflərdən şalvar, bric və s.
000005	14.13.24.47	Kişi və ya oğlanlar üçün süni liflərdən və ipəkdən şalvar, bric və s.
000005	14.13.24.49	Kişi və ya oğlanlar üçün sair materiallardan şalvar, bric və s.
000005	14.13.24.50	Kişi və ya oğlanlar üçün kombinezonlar (istehsalat kombinezonlarından başqa)
000005	14.13.24.51	Kişi və ya oğlanlar üçün yun kombinezonlar
000005	14.13.24.59	Kişi və ya oğlanlar üçün sair materiallardan kombinezonlar
000005	14.13.24.60	Kişi və ya oğlanlar üçün şortlar
000005	14.13.24.61	Kişi və ya oğlanlar üçün pambıq şortlar
000005	14.13.24.66	Kişi və ya oğlanlar üçün sintetik liflərdən şortlar
000005	14.13.24.67	Kişi və ya oğlanlar üçün süni liflərdən şortlar
000005	14.13.31.10	Qadın və ya qızlar üçün yağışdan qoruyucu, palto, gödəkcə və s.
000005	14.13.31.11	Qadın və ya qızlar üçün yağışdan pambıq və kətan qoruyucular
000005	14.13.31.14	Qadın və ya qızlar üçün yun palto və s.
000005	14.13.31.15	Qadın və ya qızlar üçün kimyəvi liflərdən yağışdan qoruyucular
000005	14.13.31.19	Qadın və ya qızlar üçün sair materiallardan paltolar
000005	14.13.31.20	Qadın və ya qızlar üçün küləkdən qoruyucuları və s.
000005	14.13.31.21	Qadın və ya qızlar üçün küləkdən pambıq, kətan və yun qoruyucuları və s.
000005	14.13.31.25	Qadın və ya qızlar üçün kimyəvi liflərdən küləkdən qoruyucuları və s.
000005	14.13.31.29	Qadın və ya qızlar üçün sair materialdan olan liflərdən külək qoruyucuları və s.
000005	14.13.32.10	Qadın və ya qızlar üçün kostyumlar
000005	14.13.32.11	Qadın və ya qızlar üçün pambıq və kətan kostyumlar

000005	14.13.32.14	Qadın və ya qızlar üçün yun kostyumlar
000005	14.13.32.19	Qadın və ya qızlar üçün sair materiallardan kostyumlar
000005	14.13.32.20	Qadın və ya qızlar üçün komplektlər
000005	14.13.32.21	Qadın və ya qızlar üçün pambıq komplektlər (peşə və istehsaldan başqa)
000005	14.13.32.24	Qadın və ya qızlar üçün yun komplektlər (peşə və istehsaldan başqa)
000005	14.13.32.29	Qadın və ya qızlar üçün sair materiallardan komplektlər
000005	14.13.33.30	Qadın və ya qızlar üçün jaketlər
000005	14.13.33.31	Qadın və ya qızlar üçün pambıq jaketlər
000005	14.13.33.34	Qadın və ya qızlar üçün yun jaketlər
000005	14.13.33.35	Qadın və ya qızlar üçün sair materiallardan jaketlər
000005	14.13.34.70	Qadın və ya qızlar üçün donlar
000005	14.13.34.71	Qadın və ya qızlar üçün pambıq və kətan donlar
000005	14.13.34.74	Qadın və ya qızlar üçün yun donlar
000005	14.13.34.76	Qadın və ya qızlar üçün sintetik liflərdən donlar
000005	14.13.34.77	Qadın və ya qızlar üçün süni liflərdən donlar
000005	14.13.34.78	Qadın və ya qızlar üçün ipək donlar
000005	14.13.34.79	Qadın və ya qızlar üçün sair materiallardan donlar
000005	14.13.34.80	Qadın və ya qızlar üçün yubka və yubka-şalvarlar
000005	14.13.34.81	Qadın və ya qızlar üçün pambıq və kətan yubka və yubka-şalvarlar
000005	14.13.34.84	Qadın və ya qızlar üçün yun yubka və yubka-şalvarlar
000005	14.13.34.86	Qadın və ya qızlar üçün sintetik liflərdən yubka və yubka-şalvarlar
000005	14.13.34.87	Qadın və ya qızlar üçün süni liflərdən yubka və yubka-şalvarlar
000005	14.13.34.89	Qadın və ya qızlar üçün sair materiallardan yubka və yubka-şalvarlar
000005	14.13.35.40	Qadın və qızlar üçün şalvar, bric və s.
000005	14.13.35.41	Qadın və qızlar üçün velvet şalvar, bric və s.
000005	14.13.35.42	Qadın və qızlar üçün denim şalvar, bric və s.
000005	14.13.35.43	Qadın və qızlar üçün sair pambıq parçadan şalvar, bric və s.

000005	14.13.35.44	Qadın və qızlar üçün yun şalvar, bric və s.
000005	14.13.35.46	Qadın və qızlar üçün sintetik liflərdən şalvar, bric və s.
000005	14.13.35.47	Qadın və qızlar üçün süni liflərdən şalvar, bric və s.
000005	14.13.35.50	Qadın və qızlar üçün kombinezonlar
000005	14.13.35.51	Qadın və qızlar üçün pambıq kombinezonlar
000005	14.13.35.59	Qadın və qızlar üçün sair materiallardan kombinezonlar
000005	14.13.35.60	Qadın və qızlar üçün şortlar
000005	14.13.35.61	Qadın və qızlar üçün pambıq şortlar
000005	14.13.35.64	Qadın və qızlar üçün yun şortlar
000005	14.13.35.66	Qadın və qızlar üçün sintetik liflərdən şortlar
000005	14.13.35.67	Qadın və qızlar üçün süni liflərdən şortlar
000005	14.13.35.69	Qadın və qızlar üçün sair materiallardan şortlar və s.
000005	14.13.40.00	Geyilmiş geyim və əvvəllər istifadədə olmuş sair məmulatlar
000005	14.14.11.10	Kişi və ya oğlanlar üçün köynəklər və alt köynəkləri
000005	14.14.12.20	Kişi və ya oğlanlar üçün kalson və tumanlar
000005	14.14.12.30	Kişi və ya oğlanlar üçün gecə köynəkləri və pijamalar
000005	14.14.12.40	Kişi və ya oğlanlar üçün xalatlər
000005	14.14.13.10	Qadın və ya qızlar üçün bluzkalar, batniklər və köynəklər
000005	14.14.14.20	Qadın və ya qızlar üçün tuman, pantolon və trikolar
000005	14.14.14.30	Qadın və ya qızlar üçün gecə köynəkləri və pijamalar
000005	14.14.14.40	Qadın və ya qızlar üçün hamam xalatləri və penyuarlar
000005	14.14.14.50	Qadın və ya qızlar üçün alt yubkalar
000005	14.14.21.10	Kişi və ya oğlanlar üçün köynəklər
000005	14.14.21.11	Kişi və ya oğlanlar üçün pambıq köynəklər
000005	14.14.21.15	Kişi və ya oğlanlar üçün kimyəvi liflərdən köynəklər
000005	14.14.21.19	Kişi və ya oğlanlar üçün sair materiallardan köynəklər
000005	14.14.22.20	Kişi və ya oğlanlar üçün kalson və tumanlar

000005	14.14.22.30	Kişi və ya oğlanlar üçün gecə köynəkləri pijamalar
000005	14.14.22.40	Kişi və ya oğlanlar üçün alt köynəkləri., xalat və s.
000005	14.14.23.10	Qadın və ya qızlar üçün bluzka, köynək və batniklər
000005	14.14.23.11	Qadın və ya qızlar üçün pambıq bluzka, köynək və batniklər
000005	14.14.23.15	Qadın və ya qızlar üçün kimyəvi liflərdən bluzka, köynək və batniklər
000005	14.14.23.18	Qadın və ya qızlar üçün ipək bluzka, köynək və batniklər
000005	14.14.23.19	Qadın və ya qızlar üçün sair materiallardan bluzka, köynək və batniklər
000005	14.14.24.30	Qadın və ya qızlar üçün gecə köynəyi və pijamalar
000005	14.14.24.31	Qadın və ya qızlar üçün pambıq gecə köynəkləri
000005	14.14.24.35	Qadın və ya qızlar üçün kimyəvi liflərdən gecə köynəkləri
000005	14.14.24.39	Qadın və ya qızlar üçün sair materiallardan gecə köynəkləri
000005	14.14.24.50	Qadın və ya qızlar üçün alt yubkaları
000005	14.14.24.51	Qadın və ya qızlar üçün pambıq alt yubkaları
000005	14.14.24.55	Qadın və ya qızlar üçün kimyəvi liflərdən alt yubkaları
000005	14.14.24.59	Qadın və ya qızlar üçün sair materiallardan alt yubkaları
000005	14.14.24.60	Qadın və ya qızlar üçün xalat, pantolon və s.
000005	14.14.24.61	Qadın və ya qızlar üçün pambıq xalat, pantolon və s
000005	14.14.24.65	Qadın və ya qızlar üçün kimyəvi liflərdən xalat, penyuar və s.
000005	14.14.24.70	Qadın və ya qızlar üçün jilet, köynək və üzgüçü tumanları
000005	14.14.24.71	Qadın və ya qızlar üçün pambıq jilet, köynək və üzgüçü tumanları
000005	14.14.24.75	Qadın və ya qızlar üçün kimyəvi liflərdən jilet, köynək və üzgüçü tumanları
000005	14.14.24.80	Qadın və ya qızlar üçün başqa qruplara daxil edilməyən sair materiallardan xalat, alt yubka və s.
000005	14.14.25.30	Büstqalterlər
000005	14.14.25.50	Kəmərlər və tuman-kəmərlər

000005	14.14.25.70	Corabbağı və oxşar məmulatlar
000005	14.14.30.30	Pambıq trikotaj tenniskalar
000005	14.14.30.90	Sair materiallardan tenniskalar
000005	14.19.11.00	Körpə uşaqlar üçün maşınla və ya əllə toxunmuş trikotaj geyim və onun aksesuarları
000005	14.19.12.10	İdman kostyumları
000005	14.19.12.30	Xizəksürmə kostyumları
000005	14.19.12.40	Kişi və oğlanlar üçün çimərlik paltarları
000005	14.19.12.50	Qadın və qızlar üçün çimərlik paltarları
000005	14.19.12.90	Sair paltarlar
000005	14.19.13.00	Maşınla və ya əllə toxunmuş trikotaj beşbarmaq və təkbarmaq əlcəklər və əlliklər
000005	14.19.19.30	Şal, şarf, kaşne və sair
000005	14.19.19.50	Qalstuk, kəpənək və boyun yaylıqları
000005	14.19.19.90	Sair geyim aksesuarları
000005	14.19.21.00	Maşınla və ya əllə toxunmuş trikotaj geyimdən başqa, toxunma parçalardan körpə uşaqlar üçün geyim və onun aksesuarları
000005	14.19.22.10	Kişi və oğlanlar üçün trikotajdan başqa sair geyimlər
000005	14.19.22.11	Kişi və oğlanlar üçün pambıq idman kostyumları
000005	14.19.22.14	Kişi və oğlanlar üçün sair yun geyimlər
000005	14.19.22.15	Kişi və oğlanlar üçün kimyəvi liflərdən sair geyimlər
000005	14.19.22.19	Kişi və oğlanlar üçün sair materiallardan geyimlər
000005	14.19.22.20	Qadın və qızlar üçün trikotajdan başqa sair geyimlər
000005	14.19.22.21	Qadın və qızlar üçün pambıq idman kostyumları
000005	14.19.22.24	Qadın və qızlar üçün sair yun geyimlər
000005	14.19.22.25	Qadın və qızlar üçün kimyəvi liflərdən sair geyimlər
000005	14.19.22.29	Qadın və qızlar üçün sair materiallardan geyimlər
000005	14.19.22.30	Xizəksürmə kostyumları
000005	14.19.22.40	Kişi və oğlanlar üçün üzgüçülük tumanları
000005	14.19.22.50	Qadın və qızlar üçün çimərlik kostyumları
000005	14.19.23.10	Cib dəsmalları
000005	14.19.23.30	Şal, şarf, kaşne və sair
000005	14.19.23.50	Qalstuk, kəpənək və boyun yaylıqları

000005	14.19.23.70	Beşbarmaq və təkbarmaq əlcəklər və əlliklər
000005	14.19.23.90	Sair geyim aksesuarları
000005	14.19.31.70	Qoruyucu əlcəklər
000005	14.19.31.80	Kəmər və patrondaşlar
000005	14.19.31.90	Sair dəri aksesuarlar
000005	14.19.32.00	Fetrdən və ya toxunmayan materiallardan, hopdurma və ya örtüklü toxunma materiallardan hazırlanmış geyimlər
000005	14.19.41.30	Fetrdən şlyapa qəlibləri, kolpakları və hissələri
000005	14.19.41.50	Şlyapa üçün hörülmüş yarımfabrikatlar
000005	14.19.42.30	Fetr şlyapaları və sair papaqlar
000005	14.19.42.50	Hörmə şlyapa və sair papaqlar
000005	14.19.42.70	Trikotaj şlyapa və s. papaqlar, saç torları və sair
000005	14.19.43.30	Təbii xəzdən və s. şlyapa və sair papaqlar
000005	14.19.43.50	Şlyapa və papaqlar üçün astar, çexol və karkaslar
000005	14.20.10.20	Xəzdən geyim və aksesuarlar
000005	14.20.10.90	Sair xəz məmulatları
000005	14.31.10.30	Kolqotlar və reyтуzlar
000005	14.31.10.50	Corablar
000005	14.31.10.90	Sair corab məmulatları və trikotaj ayaqqabılar
000005	14.39.10.30	Yun sviterlər, cemperlər, puloverlər, ciletlər, kardiqlar
000005	14.39.10.31	Kişi və oğlanlar üçün yun sviter, cemper, pulover, kardiqlar
000005	14.39.10.32	Qadın və qızlar üçün yun sviter, jilet, kardiqlar
000005	14.39.10.33	Tərkibində 50%-dən çox yun olan sviterlər, puloverlər
000005	14.39.10.50	Yüngül nazik trikotajdan hündür yaxalıqlı sviterlər
000005	14.39.10.53	Yüngül nazik pambıq trikotajdan hündür yaxalıqlı sviterlər
000005	14.39.10.55	Yüngül nazik kimyəvi lifli trikotajdan hündür yaxalıqlı sviterlər
000005	14.39.10.60	Pambıq sviter, pulover, cemper, jilet, kardiqlar
000005	14.39.10.61	Kişi və oğlanlar üçün pambıq sviter, cemper, pulover, kardiqlar
000005	14.39.10.62	Qadın və qızlar üçün pambıq sviter, jilet, kardiqlar



000005	14.39.10.70	Kimyəvi liflərdən sviter, pulover, cemper, jilet, kardiqlanlar
000005	14.39.10.71	Kişi və oğlanlar üçün kimyəvi liflərdən sviter, cemper, pulover, kardiqlanlar
000005	14.39.10.72	Qadın və qızlar üçün kimyəvi liflərdən sviter, jilet, kardiqlanlar
000005	14.39.10.90	Sair materiallardan sviter, pulover, cemper, jilet, kardiqlanlar
000005	15.11.10.30	Aşılanmış bütöv dovşan və ya quzu dəriləri
000005	15.11.10.50	Sair xəz və dərilər
000005	15.11.21.00	Zamşa
000005	15.11.22.30	Laklanmış dəri və laklanmış dəri imitasiyası
000005	15.11.22.50	Metallaşdırılmış dəri
000005	15.11.31.10	Dəri
000005	15.11.31.20	Aşılanmış bütöv mal-qara dərisi
000005	15.11.31.21	Geyim üçün aşılanmış dəri
000005	15.11.31.22	Ayaqqabı üçün aşılanmış dəri
000005	15.11.31.29	Sair istifadə üçün aşılanmış dəri
000005	15.11.31.30	Mal-qaranın aşılanmış sair dərisi
000005	15.11.31.40	Ayaqqabı altlığı üçün dəri
000005	15.11.31.50	Mal-qara dərisinin üz qabığı
000005	15.11.31.51	Geyim üçün mal-qara dərisinin üz qabığı
000005	15.11.31.52	Ayaqqabı üçün mal-qara dərisinin üz qabığı
000005	15.11.31.53	Mebel üçün mal-qara dərisinin üz qabığı
000005	15.11.31.59	Sair istifadə üçün mal-qara dərisinin üz qabığı
000005	15.11.31.60	Emal edilmiş mal-qara dərisi
000005	15.11.31.61	Geyim üçün emal edilmiş mal-qara dərisi
000005	15.11.31.62	Ayaqqabı üçün emal edilmiş mal-qara dərisi
000005	15.11.31.63	Mebel üçün emal edilmiş mal-qara dərisi
000005	15.11.31.69	Digər istifadə üçün emal edilmiş mal-qara dərisi
000005	15.11.32.00	Tük örtüyü nəzərə alınmadan, iribuynuzlu qaramalın yarımçıq dərisi
000005	15.11.33.10	Üzü tam cilalanmış at dərisi
000005	15.11.33.20	Aşılanmış sair at dərisi
000005	15.11.33.80	Sair emal edilmiş at dərisi
000005	15.11.41.30	Aşılanmış qoyun və quzu dərisi
000005	15.11.41.50	Emal edilmiş qoyun və quzu dərisi

000005	15.11.41.51	Geyim üçün emal edilmiş qoyun və quzu dərisi
000005	15.11.41.52	Ayaqqabı üçün emal edilmiş qoyun və quzu dərisi
000005	15.11.41.59	Sair istifadə üçün emal edilmiş qoyun və quzu dərisi
000005	15.11.42.30	Aşılalmış keçi və ya çəpiş dərisi
000005	15.11.42.50	Emal edilmiş keçi və ya çəpiş dərisi
000005	15.11.42.51	Geyim üçün emal edilmiş keçi və ya çəpiş dərisi
000005	15.11.42.52	Ayaqqabı üçün emal edilmiş keçi və ya çəpiş dərisi
000005	15.11.42.59	Sair istifadə üçün emal edilmiş keçi və ya çəpiş dərisi
000005	15.11.43.30	Aşılalmış donuz dərisi
000005	15.11.43.50	Sair donuz dərisi
000005	15.11.43.51	Geyim üçün sair donuz dərisi
000005	15.11.43.52	Ayaqqabı üçün sair donuz dərisi
000005	15.11.43.59	Digər istifadə üçün sair donuz dərisi
000005	15.11.51.30	Emal edilməmiş sair heyvan dəriləri
000005	15.11.51.50	Emal edilmiş sair heyvan dəriləri
000005	15.11.51.51	Geyim üçün emal edilmiş sair heyvan dəriləri
000005	15.11.51.52	Ayaqqabı üçün emal edilmiş sair heyvan dəriləri
000005	15.11.51.59	Digər istifadə üçün emal edilmiş sair heyvan dəriləri
000005	15.11.52.00	Əsası təbii dəridən ibarət olan süni dəri
000005	15.12.11.00	İstənilən heyvan üçün və istənilən materialdan sərrac-yəhər və qoşqu ləvazimatları
000005	15.12.12.10	Sakvoyaj, çamadan və sair
000005	15.12.12.20	Qadın çantası
000005	15.12.12.30	Adətən çantada və ya cibdə gəzdirilən məmulatlar
000005	15.12.12.50	Keyslər və oxşar məmulatlar
000005	15.12.12.70	Şəxsi gigiyena, tikmə, geyim və ayaqqabı təmizləmək üçün yol dəstləri
000005	15.12.13.00	Qol saatları üçün qayıq (metaldan başqa), parça zolaqları və qolbaqlar, onların hissələri
000005	15.12.19.00	Təbii və ya süni dəridən sair məmulatlar (maşınlarda və mexaniki qurğularda istifadə olunan məmulatlar da daxil edilməklə)
000005	15.20.11.20	Üstü rezin sukeçirməyən ayaqqabılar

000005	15.20.11.30	Üstü polimer materiallardan olan sukeçirməyən ayaqqabılar
000005	15.20.12.10	Üstü rezin və ya polimer material olan sandallar
000005	15.20.12.20	Üstü rezin küçə ayaqqabıları
000005	15.20.12.30	Üstü polimer materiallardan olan ayaqqabılar
000005	15.20.13.50	Üstü dəridən olan küçə ayaqqabıları (uzunboğaz, botik və s.)
000005	15.20.13.51	Üstü dəridən olan kişi üçün küçə ayaqqabıları
000005	15.20.13.52	Üstü dəridən olan qadın üçün küçə ayaqqabıları
000005	15.20.13.53	Üstü dəridən olan uşaq üçün küçə ayaqqabıları
000005	15.20.13.60	Üstü dəridən olan yay ayaqqabıları
000005	15.20.13.61	Üstü dəridən olan kişi sandalları
000005	15.20.13.62	Üstü dəridən olan qadın bosonojkaları
000005	15.20.13.63	Üstü dəridən olan uşaq sandalları
000005	15.20.13.70	Üstü dəridən olan ev ayaqqabıları
000005	15.20.13.80	Üstü dəridən, altı mantar və ya taxtadan olan ayaqqabılar
000005	15.20.14.10	Üstü toxuculuq materiallarından olan ayaqqabılar
000005	15.20.14.11	Üstü toxuculuq materiallarından, altı rezin, dəri və ya polimer olan ev ayaqqabıları
000005	15.20.14.12	Üstü toxuculuq materiallarından, altı rezin, dəri və ya polimer olan sair ayaqqabılar
000005	15.20.14.13	Üstü toxuculuq materiallarından, altı mantar və ya taxta olan sair ayaqqabılar
000005	15.20.14.19	Üstü toxuculuq materiallarından, altı sair materiallardan olan sair ayaqqabılar
000005	15.20.21.10	Tennis ayaqqabıları
000005	15.20.21.20	Basketbol ayaqqabıları
000005	15.20.21.30	Yüngül idman ayaqqabıları
000005	15.20.21.31	Üstü rezin və ya polimer materiallarından olan xizək botinkaları
000005	15.20.21.32	Üstü dəri olan xizək ayaqqabıları
000005	15.20.21.40	Alt tərəfi rezindən və ya plastikdən, üst tərəfi toxunma materialdan olan məşq botinkaları və s.
000005	15.20.29.30	Üstü rezin və ya polimer materiallardan olan sair idman ayaqqabıları
000005	15.20.29.50	Üstü dəri olan sair idman ayaqqabıları

000005	15.20.31.00	Qoruyucu metal pəncəli ayaqqabılar
000005	15.20.32.00	Digər qruplara daxil edilməyən taxta ayaqqabı, müxtəlif xüsusi
000005	15.20.40.00	Dəridən ayaqqabı hissələri; dəyişilən içlik, daban yastığı və oxşar hissələr; ketr, altsiz corab və oxşar hissələr
000005	18.11.10.10	Qəzetlərin çap edilməsi üzrə xidmətlər
000005	18.11.10.20	Qəzetlər və həftədə dörd dəfədən çox çıxan dövri mətbuat
000005	18.11.10.30	Qəzetlər və həftədə dörd dəfədən çox çıxmayan dövri mətbuat
000005	18.12.11.10	Gerbli markalar; çek blankları; banknotlar, səhmlər; ticarət-reklam materialları, ticarət kataloqları və s.; digər qruplara daxil edilməyən sair çap materialları
000005	18.12.11.20	Möhürlənməmiş poçt markaları; gerbli kağızlar; çek kitabları; banknotlar
000005	18.12.12.10	Ticarət-reklam materialları, ticarət kataloqları və s.;
000005	18.12.12.11	Ticarət kataloqları
000005	18.12.12.12	Ticarət-reklam materialları və oxşar məhsullar
000005	18.12.12.13	İdman afişaları, fəxri fərman və diplomların çapı
000005	18.12.12.90	Sair çap materialları
000005	18.12.13.00	Jurnalların və həftədə dörd dəfədən çox çıxmayan dövri mətbuatın çap edilməsi üzrə xidmətlər
000005	18.12.14.10	Kitabların çap edilməsi
000005	18.12.14.20	Coğrafi xəritələrin, hidroqrafik sənədlərin və oxşar sxemlərin çapı
000005	18.12.14.30	Poçt açıqçalarının və köçürmə çəkillərin (dekalkomaniyaların) çapı
000005	18.12.14.50	Bütün növ təqvimlərin çapı
000005	18.12.14.70	Reproduksiya, qravura və şəkillərin çapı
000005	18.12.14.90	Sair çap işləri
000005	18.12.15.00	Etiketlərin və yarlıqların çap edilməsi xidmətləri
000005	18.12.16.00	Plastik, şüşə, metal, taxta və keramika üzərində birbaşa çapetmə xidmətləri
000005	18.12.19.10	Qeydiyyat jurnalı, mühasibat kitabları, kağıztikən qovluqlar, blanklar və sair kağız və karton dəftərxana ləvazimatları

000005	18.12.19.11	Qeydiyyat jurnalları, mühasibat kitabları, bloknotlar, gündəliklər və s.
000005	18.12.19.12	Dəftərlər
000005	18.12.19.13	Kağız və ya kartondan qovluqlar, teztikən qovluqlar və üzlüklər
000005	18.12.19.14	Özüköçürən blanklar
000005	18.12.19.15	Kolleksiya və ya nümunələr üçün albomlar
000005	18.12.19.16	Suçəkən kağız kitabçaları, çıxan üzlüklər və s.kağız dəftərxana ləvazimatları
000005	18.13.10.00	Çap formalarının yığılması və hazırlanması üzrə xidmətlər
000005	18.13.20.00	Çap formaları, yaxud silindrlər və poliqrafiyada istifadə edilən sair çap vasitələri
000005	18.13.30.00	Çap işlərinin yerinə yetirilməsi ilə əlaqədar yardımçı xidmətlər
000005	18.14.10.10	Kitab nəşrində cildləmə və bəzək işləri
000005	18.14.10.30	Jurnal, broşura, kataloq, reklam və s. nəşrində cildləmə və naxışlama işləri
000005	18.14.10.50	Sair cildləmə və bəzək işləri
000005	18.20.10.10	Qrammafon vallarının sürətinin çıxarılması
000005	18.20.10.30	Eni 4 mm-dən çox olmayan maqnit lentlərinin sürətinin çıxarılması
000005	18.20.10.50	Eni 4-6.5 mm olan maqnit lentlərinin sürətinin çıxarılması
000005	18.20.20.00	Videoyazıların sürətinin çıxarılması üzrə xidmətlər
000005	18.20.30.00	Kompüter proqramlarının sürətinin çıxarılması üzrə xidmətlər
000005	20.41.10.00	Qliserin
000005	20.41.20.00	Sabundan başqa, üzvi səthi-aktiv maddələr
000005	20.41.31.00	Sabun və sabun kimi istifadə edilən üzvi səthi-aktiv maddələr və preparatlar
000005	20.41.32.00	Yuyucu maddələr
000005	20.41.41.00	Ətriyyat və ya otağın dezodorasiyası üçün vasitələr
000005	20.41.42.00	Süni və hazır mumlar
000005	20.41.43.00	Ayaqqabı, mebel, döşəmə, minik avtomobillərinin kuzovları, şüşə və ya metal üçün cilalayıcı maddə və kremlər
000005	20.41.44.00	Təmizləyici pasta və tozlar və sair təmizləyici maddələr
000005	20.42.11.50	Ətir
000005	20.42.11.70	Tualet suları

000005	20.42.12.50	Dodaqların makiyajı üçün kosmetik vasitələr
000005	20.42.12.70	Gözlərin makiyajı üçün kosmetik vasitələr
000005	20.42.13.00	Manikür və pedikür üçün tərkiblər
000005	20.42.14.00	Kosmetika və ya tualet kirşanı
000005	20.42.15.00	Dəriyə qulluq üçün vasitələr, günəş yanıklarına qarşı vasitələr
000005	20.42.16.30	Şampunlar
000005	20.42.16.50	Saçı burmaq və saçdüzümü üçün vasitələr
000005	20.42.16.70	Sa? ???n laklar
000005	20.42.17.00	Losyonlar və digər qruplara daxil edilməyən saç üçün sair vasitələr
000005	20.42.18.00	Diş protezləri üçün fiksasiyaedici tozlar da daxil edilməklə, ağız boşluğunun və dişlərin gigiyenası üçün vasitələr
000005	20.42.19.00	Üz qırmaq üçün vasitələr; deodorantlar və tərə qarşı vasitələr vanna üçün vasitələr, digər qruplara daxil edilməyən sair ətriyyat, kosmetika və tualet vasitələri
000005	21.10.10.00	Salisil turşusu, O-asetilsalisil turşusu, onların duzları və mürəkkəb efiroləri
000005	21.10.20.00	Lizin, qlütamin turşusu və onların duzları; dördüncü dövr duzları və ammonium hidrosidləri; fofoaminolipidlər; amidlər, onların törəmələri və duzları
000005	21.10.31.00	Digər qruplara daxil edilməyən laktonlar; tərkibində kondensasiya edilməmiş pirazol halqası, pirimidin halqası, piperazin halqası, kondensasiya edilməmiş triazin halqası və ya kondensasiya edilməmiş halqaların fenotiazin sistemi olan azot geteroatomları ilə ge
000005	21.10.32.00	Sulfonamidlər
000005	21.10.40.00	Digər qruplara daxil edilməyən kimyəvi cəhətdən təmiz şəkərlər digər qruplara daxil edilməyən şəkərlərin sadə və mürəkkəb efiroləri və onların duzları
000005	21.10.51.00	Provitaminlər, vitaminlər və onların törəmələri
000005	21.10.52.00	Hormonlar və onların törəmələri; əsasən hormonlar kimi istifadə edilən sair steroidlər

000005	21.10.53.00	Qlikozidlər, bitki alkaloidləri, onların duzları, sadə və mürəkkəb efirlər və onların törəmələri
000005	21.10.54.00	Antibiotiklər
000005	21.10.60.00	Vəzilər və sair orqanlar; onların ekstratları və insanın və ya heyvanın digər qruplara daxil edilməyən sair cisimləri
000005	21.20.11.00	Tərkibində penisilin və ya sair antibiotiklər olan dərmanlar
000005	21.20.12.00	Tərkibində antibiotiklər deyil, hormonlar olan dərmanlar
000005	21.20.13.00	Tərkibində hormonlar və ya antibiotiklər deyil, alkaloidlər və ya onların törəmələri olan dərmanlar
000005	21.20.21.00	İmmun zərdabları və vaksinləri
000005	21.20.22.00	Hormonlar və ya spermidlər əsasında hazırlanmış hamiləliyin qarşısını alan kimyəvi preparatlar
000005	21.20.23.00	Diagnostika reagentləri və sair əczaçılıq məhsulları
000005	21.20.24.00	Yapışqanlı sarğı materialları, keçtut və oxşar materiallar, ilk yardım üçün dərman qutuları
000005	32.30.11.00	Xizəklər və xizək üçün sair ləvazimatlar, xizək ayaqqabılarından
000005	32.30.12.00	Xizək ayaqqabıları
000005	32.30.13.00	Su xizəkləri, serfinq lövhələri, vindserferlər və su idmanı üçün sair ləvazimatlar
000005	32.30.14.00	Güləşin bütün növləri, gimnastika və atletika ilə məşğul olmaq üçün alətlər və inventarlar
000005	32.30.15.00	Açıq havada idmanla və oyunlarla məşğul olmaq üçün sair alətlər və inventarlar; üzgüçülük və avarçəkmə hovuzları
000005	32.30.16.00	Balıqçılıq tilovları, sair balıqçılıq ləvazimatları; digər qruplara daxil edilməyən ovçuluq və ya idman balıqçılığı üçün inventarlar
000005	32.40.11.00	Adamları təsvir edən kuklalar
000005	32.40.12.00	Heyvanları və adamlardan başqa, digər canlıları təsvir edən oyuncaqlar
000005	32.40.13.00	Adamları təsvir edən kuklaların hissələri və onlar üçün ləvazimatlar

000005	32.40.20.00	Oyuncaq qatarlar və onların ləvazimatları; kiçildilmiş ölçüdə yığmaq üçün sair modellər və uşaq konstruktorları
000005	32.40.31.00	Uşaqların sürməsi üçün nəzərdə tutulmuş təkərli oyuncaqlar; kukla arabaları
000005	32.40.32.00	Başsındırmalar
000005	32.40.39.00	Digər qruplara daxil edilməyən sair oyuncaqlar
000005	32.40.41.00	Oyun kartları
000005	32.40.42.00	Bilyard oyunu üçün əşyalar, əyləncəli, stolüstü və ya salon oyunları üçün məmulatlar; sikkə və ya jeton atmaqla işləyən sair oyun avtomatları
000005	32.91.11.00	Ev təmizləmək üçün süpürgə və şotkalar
000005	32.91.12.00	Xarici görkəmə qulluq etmək üçün tualet şotkaları; rəssamlıq fırçaları, yazı və kosmetika üçün fırçalar; diş fırçaları
000005	32.91.13.00	Digər qruplara daxil edilməyən sair şotkalar
000005	32.99.11.00	Yağış və gündən qoruyucu çətirlər və sair qoruyucu məmulatlar
000005	32.99.12.00	Diyircəkli qələmlər; ucluğu fetrdən və sair məsaməli materialdan olan qələmlər və markerlər; siyirmə, vintli və sürüşən karandaşlar
000005	32.99.13.00	Tuş üçün çertyoj qələmləri, avtomat qələmlər, stiloqraflar və sair qələmlər
000005	32.99.14.00	Yazı ləvazimatı dəstləri, qələm və karandaşlar üçün tutqaclar və oxşar tutqaclar; onların hissələri
000005	32.99.15.00	Karandaşlar, rəngli karandaşlar, karandaşlar üçün qrifellər, pastel karandaşları, rəsm çəkmək üçün kömür karandaşları, yazı və rəsm üçün təbaşirlər, dərzilər üçün təbaşirlər
000005	32.99.16.00	Qrifel lövhələri; tarix qoymaq, möhürləmək və ya nömrələmək üçün ştempellər və s.; yazı makinaları üçün lentlər və ya oxşar lentlər; ştempel yastıqcıqları
000005	32.99.21.00	Yağış və gündənqoruyucu çətirlər, əl ağacları, əl ağacı-stulları, at çapmaq üçün qamçılar, şallaqlar və s.



000005	32.99.22.00	Yağış və gündənqoruyucu çətirlər, əl ağacları, əl ağacı, şallaqlar, qamçılar, şallaqlar və s üçün hissələr, bəzəklər və ləvazimatlar
000005	32.99.23.00	Basmadüymələr, bəndləmələr, zaponkalar və onların hissələri; düymələr; bəndləmə-molniyalar
000005	32.99.24.00	Düymələr üçün formalar və düymələrin sair hissələri; düymələr üçün pəstahlar; bəndləmə-molniyaların hissələri
000005	32.99.30.10	İnsan və heyvanların tükündən məmulatlar
000005	32.99.30.20	Toxuculuq materiallarından oxşar məmulatlar
000005	32.99.30.21	Linoleum
000005	32.99.41.00	Siqaret üçün alışqanlar və sair alışqanlar; tütün çəkmək üçün çubuqlar, siqar və ya siqaretlər üçün müştüklər və onların hissələri
000005	32.99.42.10	Alışqanların hissələri; pirofor ərintiləri
000005	32.99.42.20	Alışan materiallardan məmulatlar
000005	32.99.42.21	Kibritlər
000005	32.99.42.30	Tütün çəkmək üçün çubuqların istehsalı üçün pəstahlar
000005	32.99.43.00	Həcmi 300 kub sm-dən çox olmayan alışqan konteynerləri üçün maye və ya mayeləşdirilmiş qazşəkilli yanacaq
000005	32.99.51.00	Bayramlar, karnavallar və sair əyləncələr, o cümlədən fokus üçün məmulatlar
000005	32.99.52.00	Daraqlar, saç üçün şanalar və s.; saç üçün sancaqlar; saç burmaq üçün qısqaclar; aromatik pulvezatorlar və onların taxma ləvazimatı, kosmetika çəkmək üçün pudra yastıqları və tamponlar
000005	32.99.53.00	Nümayişetdirmə məqsədləri üçün istifadə edilən cihazlar, aparatlar və modellər
000005	32.99.54.00	Şamlar, fitillər və s.
000005	32.99.55.00	Süni güllər, yarpaqlar, meyvələr və onların hissələri
000005	32.99.59.00	Digər qruplara daxil edilməyən sair müxtəlif məmulatlar
000005	32.99.60.00	Kuklaların içərisinin doldurulması üzrə xidmətlər